


Onyankopɔn Nhyehyɛ Ho Ahintasɛm

Dɛn Nti na Onyankopɔn Bɔ e Biribiara?

Dɛn Nti na Onyankopɔn Yɛe Wo?



Bob Thiel, Ph.D., na ɔkyerɛwee.

Hokwan a wɔde yɛ adwuma © 2020/2021/2022 a Nasarene Nhoma ahorow kyerɛwee. ISBN 978-1-64106-066-0. ɔfa 1.6. Nhomawa a wɔyɛ maa: *Onyankopɔn Asɔre a ɛkɔ* So ne nea odi n'ade, adwumakuw biako pɛ. 1036 W. Grand Avenue, Grover Mpoano, California, 93433 U.S.A., na ɛwɔ hɔ.

Wɔfaa Kyerɛwnsɛm mu nsɛm a wɔafa aka no mu dodow no ara fi New King James Version (Hokwan aThis yɛ adwuma © 1997; wɔde di dwuma denam kwan so) ɛɔ mmere bi a wɔatwa no tiaa sɛ NKJV, nanso mpɛn pii no wɔkyerɛ a wɔmfɔ nsɛm a wɔatwa no tiaa biara nni dwuma.

Wɔkyerɛw saa krataa yi mfase no wɔ Borɔfo kasa mu na obi a ɔnyɛ Onyankopɔn Asɔre a ɛkɔ So na ɔkyerɛɛ ase. Sɛ nsɛm bi a wɔakyerɛ ase no mu nna hɔ a, yɛsrɛ wo hwɛ Borɔfo kasa a edi kan a ɛwɔ abusuabɔ wɔ ccog.org

Nsɛm a Ɛwɔ Mu

1. Onyankopɔn Nhyehyɛ Yɛ Ahintasɛm Ma Dodow no ara
2. Dɛn Nti na Abɔde no? Dɛn Nti na Nnipa? Dɛn nti na Satan? Dɛn ne Nokware? Dɛn ne Ahomegye ne Bɔne Ho Ahintasɛm?
3. Dɛn na Wiase Nyamesom Kyerɛkyerɛ?
4. Dɛn Nti na Onyankopɔn Ma Amanahunu Ho Kwan?
5. Dɛn Nti na Onyankopɔn Yɛ Wo?
6. Nhyehyɛ a Ɛwɔ Bere Tenten Ho
7. Nsɛm a Wɔde Wie

Nsɛm pii

1. Onyankopɔn Nhyehyɛ Yɛ Ahintasɛm Ma Dodow no ara

Bible no kyerɛkyerɛ sɛ:

¹Mfiase no Onyankopɔn bɔɔ ɔsoro ne asase. (Genesis 1:1 , NKJV nyinaa gye sɛ wɔakyɛ sɛ ɛnte saa)

Nanso dɛn ntia?

Dɛn na asetra kyerɛ?

Wɔ mfe a atwam no nyinaa mu no, nkurɔfo asusuw ho sɛ ebia atirimpɔw bi wɔ hɔ a wɔreyɛ ho adwuma wɔ asase so anaa.

Na sɛ ɛwɔ hɔ a, ɛyɛ dɛn?

Sɛ yɛfa no sɛ Onyankopɔn bi wɔ hɔ a, dɛn nti na ɔyɛɛ biribi?

Dɛn nti na Onyankopɔn bɔɔ nnipa? Dɛn nti na Onyankopɔn na ɔyɛɛ wo?

So w'asetra wɔ atirimpɔw bi?

Amammerɛ ahorow ne ɔsom ahorow wɔ wɔn adwene. Nanso so ɛne Bible no hyia?

Dɛn ne nokware no?

Nokware no fã bi ne sɛ Onyankopɔn nhyehyɛ yɛ ahintasɛm ma dodow no ara. Hyɛ biribi a Bible kyerɛkyerɛ fa saa asɛm no ho nsow:

²⁵ Na deɛ ɔbɛtumi ama mo agyina sɛdeɛ m'asɛmpa no ne Yesu Kristo asɛnka no teɛ, **sɛdeɛ ahintasɛm a wɔde asie firi wiase mfitiaseɛ** ²⁶ **nanso seesei wɔda no adi, na ɛnam nkɔmhyɛ Kyerɛwsɛm no so ama amanaman nyinaa ahunu no,** deɛ ɔtumi de mo pintinn no. sɛnea daa Nyankopɔn no ahyɛde te no, na yɛbɛyɛ osetie ama gyidi no — ²⁷ Nyankopɔn nkutoo, onyansafo, anuonyam nam Yesu Kristo so mmra daa. Amen. (Romafo 16:25-27).

Bible no ka ahintasɛm a wɔde asie firi wiase mfitiaseɛ no ho asɛm, nanso wɔda no adi wɔ nkɔmhyɛ kyerɛwsɛm mu — “nokware asɛm” (2 Timoteo 2:15; Yakobo 1:18).

Bible no ka ahintasɛm pii ho asɛm, te sɛ Onyankopɔn ahenni ho ahintasɛm (Markoo 4:11), adom ahintasɛm (Efesofa 3:1-5), gyidi ho ahintasɛm (1 Timoteo 3:9), ahintasɛm aware mu abusuabɔ no ho (Efesofa 5:28-33), mmara bɔne ho ahintasɛm (2 Tesalonikafo 2:7), owusɔre ho ahintasɛm (1 Korintofo 15:51-54), Kristo ahintasɛm (Efesofa 3:4) Agya no ahintasɛm (Kolosefo 2:2), Onyankopɔn ahintasɛm (Kolosefo 2:2; Adiyisɛm 10:7) ne Ahintasɛm Babilon Kɛse mpo (Adiyisɛm 17:5). Wɔakyɛw saa nwoma yi, ama wɔn a wɔn ani gye nokware no ho, “sɛnea ɛbɛyɛ a wobɛnya ahonyade a awerɛhyem de ba wɔn ntease a ɛfa Onyankopɔn ahintasɛm ho nimdeɛ ho no nyinaa” (Kolosefo 2:2 , NET).

Ɛwom sƐ ebia eyi bƐyƐ nnipa pii nwonwa de, nanso baasa a wƔkyerƐw Synoptic NsƐmpa no nyinaa kyerƐwee sƐ Yesu ankasa wƔ mfatoho mu sƐnea ƐbƐyƐ a nkurƔfo bƐte ase yiye. WƔkyerƐw too hƔ sƐ Yesu kae sƐ Ɣkasae wƔ mfatoho mu sƐnea ƐbƐyƐ a nnipa pii nnim OnyankopƔn Ahenni no ho ahintasƐm ahorow (Mateo 13:11; Markoo 4:11-12; Luka 8:10) wƔ saa bere yi mu.

Ɣsomafo Paulo kyerƐwee sƐ asomfo anokwafo yƐ “OnyankopƔn ahintasƐm so ahwƐfo” (1 Korintofo 4:1 ; fa toto 13:2 ho) a ƐsƐ sƐ “wƔka nokware wƔ ƔdƔ mu” (Efesofo 4:15).

So w’ani gye ho sƐ wubehu ahintasƐm pii a Bible ka ho asƐm no ho nsƐm pii?

So wopƐ sƐ wuhu nea enti a OnyankopƔn yƐƐ biribi?

WopƐ sƐ wuhu nea enti a OnyankopƔn yƐƐ wo?

Yiw, pii wƔ wƔn ankasa nsusuwi.

So Ɣkwan bi wƔ hƔ a wubetumi afa so ahu ankasa?

WƔn a wƔwƔ ƔpƐ sƐ wobegye Bible no adi asen nnipa atetesƐm no betumi ahu.

Nanso, esiane sƐ OnyankopƔn nhyehyƐe no afa atitiriw mpo pii yƐ ahintasƐm ma dodow no ara nti, yƐsrƐ wo gye bere kenkan nhoma no nyinaa, na sƐnea wopƐ no, hwewƐ kyerƐw nsƐm a wƔatwe adwene asi so seesei ara no bi (a Ɛne nea ƐwƔ hƔ bƔ abira no). wƔafa aka asƐm no nyinaa) na ama wƔakyerƐkyerƐ mu kƐse mpo.

Wobetumi ama ahintasƐm ahorow no ahu denam nkƔmhyƐ kyerƐw nsƐm a wƔbƐte ase ama wƔn a wƔyƐ osetie wƔ gyidi mu no so.

Nanso, wƔn a wƔafrƐ wƔn seesei no nko ara na wƔanka wƔn ho asƐm ankyerƐ nnipa nyinaa.

¹¹ ... “AllahIn PadŞahlİĖInIn sirrini bilmƔk sizƐ verilmiŞdir; ancaq kƔnarda olanlar ƩcƩn hƔr Şey mƔsƔllƔrlƔ gƔlir” (Marko 4:11).

²⁵ QardaŞlar, mƔn istƔmirƔm ki, siz bu sirdƔn xƔbƔrsiz olasInIz, yoxsa Ɣz fikrinizdƔ mƩdrik olasInIz ki, baŞqa millƔtlƔrin tamIĖ1 daxil olana qƔdƔr İsraildƔ korluq qismƔn olub (Romafo 11: 25)

⁷ Amma biz AllahIn hikmƔtini sirli ŞƔkildƔ danIŞIrIq, AllahIn bizim izzƔtimiz ƩcƩn ƔsrlƔr ƔvvƔl tƔyin etdiyi gizli hikmƔt (1 Korintofo 2:7).

“AllahIn PadŞahlİĖInIn sirri” vƔ “İncilin sirri” (EfeslilƔrƔ 6:19) haqqInda daha dƔqiq mƔlumat almaq ƩcƩn ccog.org saytInda 100-dƔ ƔldƔ oluna bilƔn pulsuz “*Allahl n PadŞahlİĖInIn İncili*” kitabƩamIza da baxa bilƔrsiniz. mƩxtƔlif dillƔr . “MƩƩyyƔn millƔtlƔrin dolĖunluĖu” ilƔ baĖI1 pulsuz kitaba *nƔzƔr salln: ƩmumdƩnya QurtuluŞ TƔKLİFİ, Apokatastasis: Allah gƔlƔcƔk dƔvrdƔ itirilmiŞlƔri xilas edƔ bilƔrmi? YƩzƔrİd mƩqƔddƔs ayƔ Allahl n qurtuluŞ planınl aqlqlaylr*, hƔmƩnin www.ccog.org saytIndan ƔldƔ etmƔk olar.

HƔvari Pavel yazIrdI:

⁸ Bütün müqəddəslərdən ən kiçiyi olan mənə bu lütf ona görə verilmişdir ki, mən başqa millətlər arasında Məsihin ağılasıqmaz sərvətlərini təbliğ edim, ⁹ və hamı bu sirrlə əlaqənin nə olduğunu görsün. Əsrlərin başlanğıcı hər şeyi İsa Məsih vasitəsilə yaradan Allahda gizlidir; ¹⁰ Ona görə ki, indi ^{kilsə} tərəfindən Allahın müxtəlif müdrikliyi səmavi yerlərdəki rəhbərlərə və qüdrətlərə ^{canlı islahat} . Ona iman vasitəsilə inamla daxil olmaq. (Efeslilərə 3:8-12)

²⁵ ... Allahın sözünü yerinə yetirmək üçün sizə verilən Allah tərəfindən sizə verilən qulluğa görə xidmətçi oldum, ²⁶ əsrlərdən və nəsilərdən gizli qalan sirr indi Onun müqəddəslərinə açıldı. ²⁷ Allah istədi ki, başqa millətlər arasında olan bu sirrin izzətinin zənginliklərinin nədən ibarət olduğunu onlara bildirsən. O, sizdə Məsihdır, izzət ümididir. (Koloslulara 1:25-27)

Çoxlu “sərvətlər” var ki, onlar Allahın sözü olmadan “axtala bilməz”. Bunlar əslində çoxdan gizlədilmiş bibliya sirləridir.

2- ^{ci} Əsrdə Smirna yepiskopu/pastoru Polikarp “Məsihin gəlişinin peyğəmbərlik sirri” haqqında yazmışdı (Polikarp, Viktor Kapuadan fraqmentlər. Tərcümə edən Stephen C. Carlson, 2006; Onun gəlişi ilə bağlı sirlər haqqında təfərrüatlar aşağıdakılardır: www.ccog.org saytında mövcud olan pulsuz onlayn kitabda tapılıb: *Sübut İsa Məsihdır*).

Həmçinin 2 - ^{ci} əsrdə yepiskoplar/pastorlar İqnatius və Melito yazırdılar ki, nazirlik müxtəlif müqəddəs kitabların sirlərini başa düşür (məsələn, İqnatiusun *Efeslilərə məktubu* ; Melitonun *Pasxa bayramında salamlar*).

İsa və həvarilər bu sirlərin bəzilərini erkən xristian olanlara izah etdilər. Biz Allahın *Davamlı* Kilsəsində bunu indi baxmaq istəyənlər üçün etməyə çalışırıq.

Allahın Təbiəti

Allahın təbiəti haqqında bir qədər dərk etmək Onun planının sirlərini daha yaxşı anlamağa kömək edəcək.

Müqəddəs Kitab öyrədir: “Allah məhəbbətdir” (1 Yohane 4:16), “Allah Ruhdur” (Yohane 4:24), “Rəbb yaxşıdır” (Nahum 1:7, World English Bible) , hər şeyə qadirdir (Yeremia 32) :17,27), hər şeyi bilən (Yesaia 46:9-10) və O, əbədidir (Yesaia 57:15).

Həvari Pavel yazırdı:

⁷ Biz Onda Onun qanı ilə satınalma, günahların bağışlanması, lütfünün zənginliyində ^{görə} var . O, Özündə niyyət etdi ki, ¹⁰ zamanların dolğunluğunda O, göydə və yerdə olan hər şeyi Məsihdə bir yerdə toplaya bilsin. (Efeslilərə 1:7-10)

Diqqət yetirin ki, Allahın iradəsi çoxları üçün (indi çağırılmayanlar) bir sirr olaraq qalır, mahiyyətcə, peyğəmbərlik edilmiş dirilmədən sonra gələcək zamanların dolğunluğuna qədər.

Bununla belə, Allah çoxdan planının bəzi hissələrini açıqlamışdı:

¹¹ Rəbbin məsləhəti əbədidir, Onun ürəyinin planları bütün nəsilərə çatır. (Dwom 33:11)

¹⁸ Bilirsiniz ki, siz ata-babalarınızdan gələn adət-ənənə ilə əldə edilmiş məqsədsiz davranışlarınızdan gümüş və ya qızıl kimi xarab olan şeyləri dəyil, ¹⁹ qüursuz və ləkəsiz bir quzu kimi Məsihin qiymətli qanı ilə satılmalıınız. ²⁰ Həqiqətən, O, dünya yaranmazdan əvvəl əvvəlcədən təyin edilmişdi, lakin bu son dövrlərdə sizin üçün zübur etdi. (1 Petro 1:18-20)

⁸ Yer üzündə yaşıyanların hamısı ona (heyvana) səcdə edəcək, onun adları dünya yaranandan bəri kəsilmiş Quzunun Həyat Kitabında yazılmayacaq. (Adiyisəm 13:8)

Müqəddəs Kitabda İsa mənasını verən Quzunun (müq. Yohane 1:29, 36) əvvəldən öldürülməsinin nəzərdə tutulması faktı göstərir ki, Allah insanların günah işlədəcəyini bildirdi və Onun çoxdan planı var.

Yesaia peyğəmbər Allahın planının əminliyi haqqında bunu yazmaq üçün ilhamlanmışdır:

⁸ Bunu xatırlayın və özünüzü kişilər göstərin. Yadınıza salın, ey fasiqlər! ⁹ Əvvəlki şeyləri xatırlayın, çünki Mən Allaham, başqası yoxdur. Mən Allaham, Mənim kimisi yoxdur, ¹⁰ Sonu əvvəldən bəyan edir, Qədim zamanlardan hələ görülməmiş işləri söyləyərkən, “Məsləhətim qüvvədə qalacaq, İstədiyim hər şeyi edəcəyəm” ¹¹ Çağırın. Şərqdən gələn ırlılcı quş, Məsləhətimi yerinə yetirən adam, uzaq ölkədən. Həqiqətən, mən bunu söylədim; Mən də onu yerinə yetirəcəyəm. Mən məqsəd qoymuşam; Mən də edəcəm. (Yesaia 46:8-11)

¹¹ Rəbbin məsləhəti əbədidir, Onun ürəyinin planları bütün nəsillərə çatır. (Dwom 33:11)

Allahın planları gerçəkləşəcək.

Aşağıdakılar da nəzərdən keçirin:

¹⁶ Efisə Onyankopən dö wiasə araa ma öde ne Ba a öwoo no koro no mae, na obiara a ogye no di no ansəe na wanya daa nkwa. ¹⁷ **Efisə Onyankopən asoma ne Ba no amma wiasə sɛ ɔmmɛbu wiasə fɔ, na mmom sɛnea ɛbɛyɛ a wiasə no nam ne so begye nkwa** (Yohane 3:16-17).

Afei a yɛahu Onyankopən su ahorow bi, te sɛ ɔyɛ papa no, ɔyɛ nhyehyɛyɛfo, na ɔyɛ ɔdɔ: ɛsɛ sɛ eyi boa yɛn ma yɛte No ne Ne mfitiasɛ nkannan ahorow ase yiye wɔ nea enti a ɔyɛɛ biribiara ho.

Wo ho hia. Wo ho hia! Onyankopən dö WO ankasa. Na ɔwɔ nhyehyɛe bi ma w'ankasa.

2. DƐn Nti na Abɔde no? DƐn Nti na Nnipa? DƐn nti na Satan? DƐn ne Nokware? DƐn ne Ahomegye ne Bɔne Ho AhintasƐm?

NsƐmmisa akƐse a nyansapƐfo anya wɔ mfe no nyinaa mu no mu biako ne sƐ, “DƐn nti na yƐaba ha?” Foforo nso ne sƐ, “DƐn nti na biribi wɔ hɔ?”

Yebetumi ahu nsƐmmisa yi ho mmuae titiriw wɔ Onyankopɔn asƐm Bible no mu.

Bere a adwene ahorow wɔ hɔ a Ɛfa amansan no mfiase ho no, nyansahufo pii, ne nyamesomfo nso adwene hyia sƐ na nnipa nyinaa wɔ Ɛna koro (Ɛwom sƐ akyinnyegye ahorow wɔ hɔ wɔ baabi a Ɛno kɔ akyi de).

Genesis Nhoma no

Yenya adwene bi fa nea enti a Onyankopɔn bɔɔ biribiara ho wɔ Bible nhoma a edi kan a wɔtaa frɛ no Genesis no mu.

MpƐn pii no Genesis Nwoma no kyerƐ sƐ Onyankopɔn hunuu sƐ deƐ ɔyƐeƐ no ye (Genesis 1:4,10,12,18, 21, 25, 31). Na, Yesaia Nwoma a Ɛbaa akyiri yi no bɔ yƐn amanneƐ sƐ Onyankopɔn na ɔhyehyɛƐ asase no sƐ nnipa bɛtena so (Yesaia 45:18).

Genesis kyerƐkyerƐ eyi fa Onyankopɔn a ɔreyƐ nnipa no ho:

²⁶ Sonra Allah dedi: «Gɔlin ɔz surɔtimizdɔ, ɔz surɔtimizɔ gɔrɔ insan yaradaq. qoy dɔnizdɔki balɪqlara, gɔydɔki quɕlara vɔ mal-qaraya, bɔtɔn yer ɔzɔn vɔ yerdɔ sɔrɔnɔn hɔr bir heyvana hɔkmanɪlq etsinɪr».

²⁷ Belɔlikɪ, Allah insanɪ ɔz surɔtindɔ yaratdɪ; Onu Allahɪn surɔtindɔ yaratdɪ; Onlarɪ kiɕi vɔ qadɪn yaratdɪ. ²⁸ Allah onlara xeyir-dua verdi vɔ Allah onlara dedi: «Bɔrɔkɔtli olun vɔ ɔoxalɪn. yer ɔzɔnɪ doldur vɔ ona tabe et; dɔnizdɔki balɪqlara, gɔydɔki quɕlara vɔ yer ɔzɔndɔ gɔzɔn hɔr bir canɪɪya hɔkmanɪlq edin».

²⁹ Allah dedi: «Bax, mɔn sizɔ bɔtɔn yer ɔzɔndɔ toxum verɔn hɔr ot vɔ meyvɔsi toxum verɔn hɔr aɔɔacɪ verdim. sizin ɔcɔn yemɔk olacaq. ³⁰ Hɔmɔnin, yer ɔzɔndɔki hɔr heyvana, hɔr gɔy quɕuna vɔ yer ɔzɔndɔ sɔrɔnɔn, ɪcɪndɔ hɔyat olan hɔr ɕeyɔ yemɔk ɔcɔn hɔr yaɕɪɪ ot vermiɕɔm»; vɔ belɔ oldu. (Yaradɪɪɕ 1:26-30)

Allah insanlarɪ heyvan nɔvɔnɔ gɔrɔ deyil, Tanrɪ cinsinɔ gɔrɔ yaratmɪɕdɪr. Allah mahiyyɔtcɔ ɔzɔnɪ tɔkrarayɪr (Malaki 2:15). Biz gɔrɔrɔk ki, insanlar yer ɔzɔndɔki ɕeyɔlɔr ɔzɔrindɔ hɔkmanɪlq etmɔk ɔcɔn Allahɪn bir qɔdɔr fiziki surɔtindɔ yaradɪɪɪblar (mɔq. Hebrifo 2:5-8) vɔ digɔr Mɔqɔddɔs Yazɪlar gɔstɔrɪr ki, ilahilɔɕɕirmɔ planɪn bir hissɔsidir (mɔq. 1 Yohane 3:2).).

İnsanlar vɔ yaradɪɪɪɕ pis idi?

Xeyr. Yaradɪɪɪɕ kitabɪnɪn nɔvbɔti ayɔsi bizɔ deyir:

³¹ Onda Allah yaratdɪɔ hɔr ɕeyi gɔrdɔ vɔ bu, ɔox **yaxɕɪɪ idi** . Belɔlikɪ, axɕam vɔ sɔhɔr altɪncɪ gɔn idi. (Yaradɪɪɪɕ 1:31)

Beləliklə, bütün yenidən yaradılış (Yaradılış 1:3-2:3) çox yaxşı idi və göründüyü kimi, Allahın insanlara yer üzünü ram etmək üçün verdiyi göstərişlər də olacaq (Yaradılış 1:28).

Altıncı gündən sonra Allah istirahət etdi:

¹ Beləliklə, göylər, yer və onların bütün ordusu tamamlandı. ² Yeddinci gün Allah gördüyü işini bitirdi və yeddinci gün gördüyü bütün işlərdən istirahət etdi. ³ Sonra Allah yeddinci günə xeyir-dua verdi və onu təqdis etdi, çünki o, Allahın yaratdığı və yaratdığı bütün işlərdən bu gün istirahət etdi. (Yaradılış 2:1-3)

Allah mahiyyət etibarilə altı gündə fiziki, yeddinci gündə isə daha çox ruhani yaradılış yaratdı.

Yeddinci günə xeyir-dua verən Allahın onu “yaxşı” hesab etdiyini də göstərir (Çıxış 20:8-də O, “onu müqəddəs tutmağı” deyir).

Allahın bir planı var.

İnsan nədir?

Genesisdən aşağıdakılara da diqqət yetirin:

¹⁵ Onda Xudavənd Rəbb adamı götürüb Eden bağına qoydu ki, ona qulluq etsin və ona qulluq etsin. (Yaradılış 2:15)

Bağçaya qulluq etmək və saxlamağın səbəbi onu yaxşılaşdırmaq üçün çalışmaq idi.

Əhdi-Ətiq öyrədir:

⁴ İnsan nədir ki, onu xatırlaylırsan,
Bəşər oğlu nədir ki, onu ziyarət edirsən?
⁵ Çünki Sən onu mələklərdən bir az aşağı etdin,
Ona izzət və izzət taci verdin.

⁶ Onu Öz Əllərinin işlərinə hökmranlıq etdin.

Hər şeyi Onun ayaqları altına qoydun,

⁷ Bütün qoyunları və öküzləri

, hətta çöl heyvanlarını,

⁸ Göydəki quşları,

Dənizlərin cəngəlliklərindən keçən dəniz balıqlarını. (Dwom 8:4-8)

İnsanlara yer üzündə hökmranlıq verildi (Allahın Əllərinin işlərinin bir hissəsi). Əhdi-Cədid bunu daha da gücləndirir:

⁵ Çünki O, haqqında danışdığım axirət dünyanın mələklərə tabe etməmişdir. ⁶ Bir yerdə biri şəhadət edərək dedi: « İnsan nədir ki, sən onu xatırlaylırsan? yoxsa bəşər oğlu, sən onu ziyarət edirsən ?

⁷ Onu mələklərdən bir az aşağı etdin . Sən ona izzət və izzət tacını qoydun , Onu öz əllərinin işlərinə tabe etdin, ⁸ Hər şeyi onun ayaqları altına qoydun. Çünki o, hər şeyi özünə tabe etdi, ona tabe olmayan heç nə buraxmadı. Amma indi biz hələ hər şeyin ona tabe olmadığını görürük.

⁹ Amma biz ölüm əzabına görə mələklərdən bir qədər aşağı salınmış, izzət və izzət tacında olan İsanı görürük ; ki, o, Allahın lütfü ilə hər kəs üçün ölümü dadsın.

¹⁰ Çünki hər şey Onun üçündür və hər şey Onun vasitəsilə olan O idi ki, çoxlu oğulları izzətə çatdırınsın və onları xilaslınsın başçılığını əzablarla kamil etsin.

¹¹ Çünki təqdis edən də, təqdis olunan da birdir, ona görə də onları qardaş adlandırmaqdan utanmır.

¹² Deyərik: “Adını qardaşlarıma bəyan edəcəyəm, İmanlılar cəmiyyətinin içində Səni tərənnüm edəcəyəm”.

¹³ Yəni də Ona güvənəcəyəm. Yəni deyirəm: Mən və Allahın mənə verdiyi övladlar.

¹⁴ Ona görə ki, uşaqlarət və qana şərək olduqları kimi, Özü də ondan bir pay aldı; ki, o, ölüm gücünə malik olanı, yəni Şeytanı ölüm vasitəsilə məhv etsin;

¹⁵ Ömrü boyu ölüm qorxusu ilə əsarət altında qalanları xilas et.

¹⁶ Həqiqətən, o, mələk təbiətini qəbul etmədi. ancaq İbrahimin nəslini öz üzərinə götürdü.

¹⁷ Buna görə də hər şeydə onu qardaşlarına bənzətmək lazım idi ki, o, Allaha aid işlərdə mərhəmətli və sadıq baş kahin olsun və xalqın günləri ilə bərləşsin. (Hebrifo 2:5-17 , KJV)

Beləliklə, kainatı idarə etmək planı bir hissəsidir.

Bununla belə, hər şeyin hələ insanın nəzarətində olmamasının səbəblərindən biri aşağıdakılardır:

²³ Çünki hamı günah işlədib Allahın izzətindən məhrum olub, (Romafo 3:23)

Lakin bizi günahdan qurtarmaq planı bir hissəsidir (müq. Romafo 3:24-26), ona görə də biz sonradan hökmranlıq edə biləcəyik.

Heyvanlarla Müqayisədə İnsanların Sirri

İnsanlar digər primatlardan daha yüksək təkamül yolu ilə seçilən sadəcə heyvanlardırmi?

Yox.

Alimlər bununla mübarizə aparırlar.

Lakin Allahın sözünü qəbul etmək istəyənlər başa düşə bilərdilər.

İnsanlarda insan ruhu var, digər primatlar da daxil olmaqla heyvanlarda eyni ruh yoxdur. İnsanlarda ruhun olması həqiqəti həm Əhdi-Cədidə, həm də Yeni Əhdi-Cədidə öyrədilir:

⁸ Amma insanda ruh var, Külli-İxtiyarın nəfəsi ona dərrakə verir. (Əyyub 32:8)

¹¹ Çünki insanda olan insanın ruhundan başqa nə insan bilir?... (1 Korintofo 2:11)

Dünyəvilər insanda Allahın verdiyi ruhun olduğunu etiraf etmək istəmirlər.

Amma var.

İnsanın bu ruhu heyvanların ruhundan fərqlənir (müq. Vaiz 3:21).

Hələ 1978-ci ildə köhnə Ümumdünya Tanrı Kilsəsi Herbert V. Armstrongun "*İnsan zehni haqqında elmin nəyi kəşf edə bilmədiyi*" adlı kitabçasını nəşr etdi. Ondan bəzi fraqmentləri təqdim edirik:

Niyə ən böyük ağllar dünya problemlərini həll edə bilmirlər? Elm adamları dedilər: "Kifayət qədər bilik verilsə, biz bütün bəşəri problemləri həll edəcəyik və bütün pisliliklərimizi sağaldacağıq." 1960-cı ildən bəri dünya bilik fondu iki dəfə artmışdır. Amma bəşəriyyətin pislilikləri də ikiqat artıb. ...

Lakin ən böyük bəşər ağılı heç vaxt İlahi tərəfindən nazil edilən BİLİMİ dərk etməmişdir. Sanki Yaradan Allah bizə mesajını qırılmaz bir gizli şifrə ilə göndərmişdir.

Və ən böyük insan ağılı heç vaxt bu gizli kodu sındırmayıb. Müasir elm bunu başa düşə bilmir. Psixoloqlar özləri də insan şüurunun nədən ibarət olduğunu başa düşmürlər. ...

Heyvan beyni ilə insan beyni arasında forma və quruluş baxımından praktiki olaraq heç bir fərq yoxdur. Fillərin, balinaların və delfinlərin beyni insan beynindən daha böyük, Şimpanzenin beyni isə bir qədər kiçikdir.

Keyfiyyət baxımından insan beyni çox az üstün ola bilər, lakin çox fərqi uzaqdan hesablamaq üçün kifayət deyil.

Bəs, böyük fərqi nə izah edə bilər? Elm adekvat cavab verə bilməz. Beyin tədqiqatı sahəsində bəzi elm adamları belə nəticəyə gəlirlər ki, insan beynində heyvan beynində olmayan bəzi qeyri-fiziki komponentlər zərurətdən olmalıdır. Lakin alimlərin çoxu fiziki olmayanın mövcudluğunu qəbul etməyəcəklər.

Başqa hansı izahat var? Əslində, insan beyninin çox cüzi fiziki üstünlüyü xaricində, elmin, hətta ruhani mümkünliyünü qəbul etmək istəməməsi səbəbindən heç bir izahı yoxdur.

İnsan öz Yaradanının varlığını belə etiraf etməkdən imtina etdikdə, ağılından əsas həqiqi bilik, fakt və İDDİA okeanını bağlayır. O, həqiqəti NƏFƏLƏ ilə əvəz edəndə, özünü müdrik hesab etsə də, bütün insanlardan ƏN CAHİLDİR. ...

İNSAN yerin tozundan yaradılmışdır. O, müvəqqəti insan həyatını havadan alır, burnundan nəfəs alır-verir. Onun həyatı qandadır (Yar. 9:4, 6). Lakin avtomobilin karbüratöründəki benzin kimi həyat qanı hava ilə nəfəs alaraq oksidləşir. Buna görə də nəfəs, həyat qanda olduğu kimi, "həyatın nəfəsidir".

Diqqətli diqqət yetirin ki, bütövlükdə maddədən ibarət olan İNSAN NƏFƏS ona müvəqqəti fiziki həyatı bəxş edən kimi canlı bir cana çevrildi. ... RUH Ruhdan deyil, fiziki MADDƏDƏN ibarətdir.

Mən izah etdim ki, insan beyni heyvan beyni ilə demək olar ki, eynidir. Lakin insan Tanrının surətində və surətində yaradılmışdır ki, Allahla xüsusi münasibətə malik olsun – ALLAHIN AİLƏSİNDƏ doğulmaq potensialına malik olsun. Allah isə RUHDUR (Yohane 4:24). Boşluğu aradan qaldırmaq və ya tamamilə MADDƏDƏN ibarət olan BƏŞƏRLİYİ Allahın Padşahlığında RUH varlıqlarına çevirmək, sonra isə tamamilə Ruhdan ibarət olmaq və eyni zamanda İNSANA Allah kimi ağıllı vermək üçün — Allah hər insana bir ruh qoydu.

Əyyub 32:8-də oxuyuruq: “İnsanda ruh var və Külli-İxtiyarın ilhamı onlara dərrakə verir”.

Bu, çox az adamın dərk etdiyi böyük HƏQİQƏTDİR.

Mən bu ruhu İNSAN ruhu adlandıram, çünki o, hər bir insanın İÇİNDƏ var, baxmayaraq ki, o, RUHUN MƏHİTİ olsa da, maddə deyil. O, ruhani insan və ya varlıq DEYİL. O, İNSAN deyil, insanda olan ruh mahiyyətidir. O, ruh DEYİL – fiziki insan ruhdur. İnsan ruhu insan beynində İNTELLEKT gücünü verir.

İnsan ruhu insana HƏYAT vermir - insan HƏYATI həyatın NƏFƏSİ ilə oksidləşmiş fiziki QANDADIR.

İnsan beynində heyvanların beynində olmayan fiziki olmayan komponentdir. Məhz dirilmə zamanı maddəni ruha çevirmədən insandan ilahiyə keçidi mümkün edən tərkib hissəsidir. Ki, bir az sonra izah edəcəyəm.

İcazə verin, insandakı bu ruhla bağlı bir neçə vacib məqamı aydınlaşdırım. O, ruh mahiyyətidir, necə ki, materiyada hava da, su da var. Bu insan ruhu görə bilməz. Fiziki BEYİN gözlərlə görür. İnsanın insan ruhu eşidə bilməz. Beyin qulaqlar vasitəsilə eşidir. Bu insan ruhu düşünə bilməz.

Beyin düşünür - baxmayaraq ki, ruh düşünmək üçün güc verir, halbuki belə ruhu olmayan vəhşi heyvan beyinləri, ən elementar üsullar istisna olmaqla, edə bilməz. ...

Necə ki, heç bir lal heyvan insanın biliyi olan şeyləri bilə bilməz, insan da insanda olan insanın ruhu - insan ruhu istisna olmaqla, təkcə beyinlə bilə bilməz. Beləliklə, eyni şəkildə, başqa bir ruhu - ALLAHIN Müqəddəs Ruhunu qəbul etmədikcə və ya qəbul edəndə qədərlə, hətta insan Allahın şeylərini bilə bilməz - dərk edə bilməz.

Başqa cür desək, bütün insanların doğulduğu andan onlarda olan “insan ruhu” adlı bir ruh var. Diqqətli diqqət yetirin ki, bu ruh insan DEYİL. Bu İNSANDA olan bir şeydir. Bir adam kiçik bir mərməri uda bilər. Bu, insanda olan bir şeydir, lakin bu, kişi və ya onun bir hissəsi deyil. İnsan torpağın tozundan yaradılmışdır - ölümcül. Bu insan ruhu ruh deyil. Bu, ruhda olan bir şeydir, özü də fiziki İNSANDIR.

Daha sonra 14-cü ayəyə diqqət yetirin: “Amma təbii insan Allahın Ruhunun Şeylərini qəbul etmir, çünki bunlar onun üçün ağlısızlıqdır; həm də onlar1 tanrıya bilməz, çünki onlar ruhani cəhətdən seçilir1ər».

Beləliklə, doğulandan Allah bizə bir ruh verir, daha yaxşı bir termin olmadığ1 üçün onu insan ruhu adlandır1ram. Bizə heyvan BEYNİNDƏ olmayan ŞƏKİL gücü verir. Bununla belə, bu MIND gücü fiziki kainat haqqında biliklə məhdudlaşır. NİYƏ? Çünki bilik insan ağı1ına YALNIZ beş fiziki duyğu vasitəsilə daxil olur.

Amma diqqət yetirin ki, Allah Adəm və Həvvanın yaradılması zamanı İNSANı yaratmağı tamamlamamışdı. Fiziki yaradılış tamamlandı. Onların yaradılmasında bu “insan” ruhu var idi. ...

NECƏ, ALLAH fiziki quruluşdan ruhi tərkibə doğru “boşluğu düzəltməyi” – FİZİKİ ZEMİNDƏN GƏLƏN FİZİKİ İNSANLARDAN ÖZÜNÜ çəltməyi planlaşdır1mıdır?

Birincisi, Allah fiziki İNSANA “insan” ruhu qoydu. Bununla belə, qərarlar1 qəbul edən, tövbəyə gələn və ya xasiyyəti formalaşdırən insan ruhu DEYİL. Vurğuladığım kimi, bu ruh həyat vermir, görə bilməz, eşidə bilməz, hiss edə bilməz, düşünə bilməz. O, FİZİKİ İNSANA BEYNİ vasitəsilə bunlar1 etmək üçün güc verir. Ancaq bu ruh hər bir düşüncəni - beş duyğu vasitəsilə qəbul edilən hər bir biliyi QEYD EDİR və insan həyatında inkişaf edən hər hansı xarakteri - yaxşı və ya pis - qeyd edir.

İnsan İNSAN sözün əsl mənasında gildən yaradılmışdır. Allah gildən qab düzəldən usta dulusçuya bənzəyir. Amma gil çox sərt olsa, onun istədiyi forma və formaya bükülməz. Əgər o, çox yumşaq və nəmdirsə, dulusçu onu əydiyi yerdə "QALMAQ" üçün möhkəmliyi yoxdur.

Yesaia 64:8 ayəsinə diqqət yetirin: “Amma indi, ey [ƏBƏDİ], sən bizim atamızsən; biz palçıq, sən isə dulusçumuz; və biz hamımız Sənin əlinin əsəriyik”.

Halbuki Allah hər birimizə ÖZ ƏKLİNİ verib. Əgər kimsə Allahı və ya Allahın yollarını etiraf etməkdən imtina edərsə - səhvə görə tövbə etməkdən imtina edib sağa dönersə, Allah onu götürə və onda ilahi xarakter yarada bilməz. Amma insan GİLİ elastik olmalı, həvəslə verməlidir. İnsan sərtləşib müqavimət göstərsə, çox quru və sərt gil kimi olar. Dulusçu bununla heç nə edə bilməz. Verməyəcək və əyilməyəcək. Həmçinin, əgər onun iradəsi, məqsədi və qətiyyəti o qədər azdırsa ki, Allah onu qismən Allahın istədiyi kimi formalaşdıranda “yerində qalmayacaq” - çox istəksiz, zəif, xarakterin kökündən məhrum olacaq. heç vaxt sonuna qədər dözmə. O, itirəcəkdir. ...

Bu, ALLAHIN salehliyi olmalıdır, çünki bizim hamımız Onun üçün murdar cindir kimidir. O, daim öz biliyini, salehliyini, xasiyyətini bizə aşılayır - ƏGƏR biz bunu səylə axtarı1qsa və istəyiriksə. AMMA BİZİM BUNDA ÇOX ƏHƏMİYYƏTLİ İŞİMİZ VAR. ...

Biz Allahın Müqəddəs Ruhunu vasitəsilə ALLAHIN XÜSUSİYYƏTİNİ qəbul etdikcə, getdikcə daha çox Allah ÖZÜNÜ bizdə təkrarlayır.

Nəhayət, dirilməddə biz Allah kimi olacağıq - günah edən bilməyəcəyimiz bir vəziyyətdə olacağıq, çünki biz özümüz bunu təyin etməmişik və günahdan dönmüşük və günaha qarşı mübarizə aparmışıq və günaha qalib gəlmişik.

ALLAHIN MƏQSƏDİ gerçəkləşəcək!

Bəli, Allahın niyyəti həyata keçəcək.

Allah niyə kişi və qadın yaratdı?

İnsanların yaradılması ilə əlaqədar olaraq, Allah niyə onları kişi və qadın yaratdı?

Tanrının ilk kişi və qadına dediyi kimi, aşkar bir səbəb çoxalma ilə əlaqəli olardı:

²⁸ Bərəkətli olun və çoxalın; yer üzünü doldurun... (Yaradılış 1:28).

Müqəddəs Kitab kifayət qədər konkret əlaqəli səbəb verir:

¹⁴ ... Səninlə gəncliyindəki arvadın arasında ... o, sənin yoldaşın və əhd-peymanının arvadıdır. ¹⁵ Bəs O, Ruhun qalığı ilə onları bir etmədimi? Və niyə bir? O, mömin övlad axtarır... (Malaki 2:14bd-15)

Allah kişi və qadınları elə yaratdı ki, onlar bir olsunlar və nəhayət (ilahiləşdirilmək üçün) mömin övladlar törətsinlər.

İsa öyrətdi:

⁴ O, onlara cavab verdi: «Məgər oxumamışınız ki, onları yaradan Əvvəldən onları 'erkək və dişi yaratdı' ⁵ və dedi: 'Buna görə də insan ata-anasının tərəf edib birləşəcək. arvadı olacaq və ikisi bir bədən olacaq?' 'Beləliklə, onlar artıq iki deyil, bir bədənəndir. Ona görə də Allahın birləşdirdiyini insan ayırmasın'. (Mateo 19:4-6)

Həvari Pavel bununla bağlı yazdı: "Bu, böyük bir sirrdir, amma mən Məsih və İmanlılar Cəmiyyəti haqqında danışsəm" (Efeslilərə 5:32).

Bundan əlavə, ikisinin düzgün bir şəkildə bir olması Ata ilə Oğul arasında əlaqəni daha yaxşı anlamağa kömək edir (Yohane 17:20-23).

Evlilik münasibəti Ata və Oğul (hər ikisi Müqəddəs Kitabda Allah kimi təsbit edilir, məsələn, Koloslulara 2:2, çoxları üçün sirrdir) və dirilmədən sonra iman gətirmiş insanların başına nə gələcəyini təsvir etməyə kömək edir. Müqəddəs Kitab da sirr adlandırdı, məsələn, 1 Korintofo 15:51-54).

Həvari Pavel məhbəbətə danışıq və ailə vəziyyəti ilə bağlı bir sıra başqa ruhani dərslər verdi:

⁴ ... gənc qadınlara ərlərini, uşaqların sevməyi tövsiyə edin (Titus 2:4).

²² Ey arvadlar, Rəbbə tabe olduğun kimi öz Ərlərinizə də tabe olun. ²³ Çünki Ər arvadın başı olduğun kimi, Məsih də kilsənin başıdır. O, bədənə Xilaskarıdır. ²⁴ Buna görə də cəmiyyət Məsihə tabe olduğun kimi, arvadlar da hər şeydə öz Ərlərinə tabe olsunlar.

²⁵ Ey Ərlər, arvadların sevin, necə ki, Məsih də kilsəni sevdi və Özünü onun üçün fəda etdi, ²⁶ ki, onu sözlə su ilə yuyaraq təqdis edib təmizləsin, ²⁷ onu Özünə izzətli bir kilsə təqdim etsin, ləkə, qırıq və ya hər hansı bir şey varsa, ancaq müqəddəs və qüsuruz olmalıdır. (Efeslilərə 5:22-27)

Kişilər və qadınlar yaratmağın başqa bir səbəbi, bu həyatda fiziki fərqlərə baxmayaraq, cütlərin İsa ilə birlikdə izzətlənməsini mümkün etmək idi (Romafo 8:16-17). Birlikdə işləmək (Yaradılış 1:28; Vaiz 4:9-12) və həttə bu həyatda birlikdə əziyyət çəkmək də kişi-qadın cütlükləri üçün planın bir hissəsi idi (Romafo 8:16-17).

Tarixdən bəzi dərslərə də baxaq:

³⁰ İman sayəsində Yerixonun divarları yeddi gün mühasirəyə alındıqdan sonra yıxıldı. ³¹ Fahişə Rahab casusları sühlət qəbul edərək imanla iman etməyənlərə birlikdə həlak olmadı. ³² Daha nə deyim? Çünki Gideon, Barak, Şimşon və İftah, həmçinin Davud, Şamuel və peyğəmbərlər haqqında danışmağa vaxtım çatmazdı: ³³ O, iman vasitəsilə padşahlıqları ələ keçirdi, saleh işlər gördü, vədlər aldı, şirlərin ağzını kəsdi, ³⁴ onları Şiddətini söndürdü. atəş, qılıncın ağzından qaçdı, zəiflikdən gücləndi, döyüşdə igid oldu, yadplanetlilərin qoşunlarını qaçağa döndürdü. ³⁵ Qadınlar ölümlərini diriltildi. Digərləri isə daha yaxşı dirilməyə nail olmaq üçün qurtuluşu qəbul etmədən işgəncələrə məruz qaldılar. ³⁶ Digərləri isə istehza və qamçılıq, bəli, zəncir və həbs cəzası ilə mühakimə olundu. ³⁷ Daşlandı, ikiyə bölündülər, sınaqdan keçirildilər, qılıncı öldürüldülər. Onlar qoyun və keçi dərilərində dolaşırdılar, yoxsul, əziyyət çəkdi, əzab çəkdi - ³⁸ dünya bunlara layiq deyildi. Onlar səhralarda və dağlarda, yerin yuvalarında və mağaralarında dolaşırdılar. ³⁹ Onların hamısı iman vasitəsilə yaxşı şəhadət əldə edərək vədi qəbul etdilər, ⁴⁰ Allah bizim üçün daha yaxşıları verdi ki, bizdən ayrı **kamilləşməsinlər**. (Hebrilərə 11:30-40)

Həm kişilər, həm də qadınlar imanlı idilər və vədlərin varisləri idilər. Həm kişilər, həm də qadınlar kamilləşdiriləlidir. Və bu bizim üçün daha yaxşı olacaq.

Nə məqsədlər?

Sevgini əbədiyyət boyu bənzərsiz şəkildə vermək.

Həvari Pavel xristianlara (yalnız evli cütlüklərə deyil) yazdığı kimi:

¹² Qoy Rəbb sizi **bir-birinizə və hamıya məhəbbətinizi artırınsınız və artırınsınız** ... (1 Salonikililərə 3:12)

İstər kişi olsun, istərsə də qadın, insanlar sevgi vermək məqsədi daşıyır. Hamıya olan sevgini artırmaq əbədiyyəti daha da yaxşılaşdıracaq.

İnsanlara Nə Oldu?

Allah insanlar1 ilk dəfə yaradanda onlara xeyir-dua verdi (Yaradılış 1:28). O, həmçinin dedi ki, Onun yaratdığı hər şey (o cümlədən insanlar) “çox yaxşı”dır (Yaradılış 1:31).

Bundan əlavə, Müqəddəs Kitabın xüsusi olaraq öyrətdiyinə diqqət yetirin:

²⁹ ... Allah insan1 düzgün yaratdı, Amma onlar çoxlu hiylələr axtardılar. (Vaiz 7:29)

Allah Eden bağında ilk həqiqi insanlara — Adəm və Həvvəyə (Yaradılış 3:20) həqiqətən ehtiyac duyduqları hər şeyi verdi.

Onların təmiz və ləzzətli mühiti, yeməkləri və görüləsi işləri var idi (Yaradılış 2:8-24). Onlar əsasən həqiqətəli yaşayırdılar.

Ancaq çoxları üçün sirr olan görünməyən bir ruh dünyası da var. Mələkləri ehtiva edən qeyb bir aləm var. Müqəddəs Kitab göstərir ki, insanlar yaradılmazdan əvvəl mələklərin üçdə biri üsyan edib indi Şeytan kimi tanınan düşmənin ardınca getdilər (Adiyyisəm 12:4).

Vaxt keçdikcə Şeytan (müq. Adiyyisəm 12:9) ilan kimi peyda oldu. Sonra o, Həvvəyə dedi ki, Allah onlardan əl çəkib (Yaradılış 3:1,4-5).

İlan öz hiyləsi ilə Həvvanı aldatdı (2 Korintofo 11:3). Şeytan Həvvəyə dedi ki, Allahın sözünə inanma (Yaradılış 3:2-4). O, Həvvanın şəxsi ehtiraslarına və boşboğazlığına müraciət etdi və o, Allaha itaət etməməyi və onun əvəzinə Şeytanı dinləməyi seçdi (Yaradılış 3:6a). Onun əri Adəm Həvvanın yanında idi və qərara gəldi ki, o, günah edib onunla birlikdə olsun (Yaradılış 3:6b).

Spekulyativ əlavə: İnsan Uzun Ömür

Yaradılış Kitabının ilk beş fəslindən sonra, burada bəzi insanlar 900 ildən çox yaşadığını görürük.

Bəs nə üçün Adəm və Nuh kimi ilk insanlar bu qədər uzun yaşadılar?

Yəhudi tarixçisi İosif iddia edirdi ki, bunun qismən səbəbi Allahın onlar üçün qida “təmizləyicisi” olması və ilkin texnologiyaların inkişaf etdirilməsi üçün onlara vaxt verməsi idi (Antika Kitab 1, 3:9).

Göründüyü kimi, Allahın insanlara əvvəllər daha uzun ömür sürməsinə icazə verməsinin səbəbi onlar günahın nəticələrini və Allahın yollarından ayrı yaşamağa daha yaxşı baxa bilsinlər. O vaxtlar, məsələn, çirklənmənin təsirləri 21-^{ci} əsrdəki kimi tez aydın olmayacaqdı. Bundan əlavə, daha uzun ömür sürmək onlara insanların üzləşdiyi sosial və digər problemləri daha yaxşı görməyə kömək edərdi.

Onlar görəcdilər ki, insanlar dünyanın yaxşılaşdırılır. Buna görə də, onlar dirildikdən sonra (Adiyyisəm 20:11-12), Allahın yolu ilə getməməkdə səhvlərini daha yaxşı başa düşəcəklər.

Sonrakı nəsillər Böyük Daşqın (bu, bir çox cəmiyyətlərin tarixi qeydlərində var) görəcdə, eləcə də həqiqətən Allahın yolu ilə yaşamaqdan fərqli olaraq, Şeytanın göstərişi ilə bəşəriyyətin mənfəətlərini daha çox görəcdilər.

Allah sonrakı nəsillərin daha qısa ömür sürməsinin daha yaxşı olduğunu müəyyən etdi, ümumiyyətlə desək, və daha qısa müddət ərzində əziyyət çəkir. Allahın planı əzab-əziyyəti minimuma endirməkdir (müq. Kwadwom ahorow 3:33).

Şeytan və onun cinlərinin sirri

Ancaq aldanan təkə Həvva deyildi. Əhdi-Cədidə deyilir ki, “o köhnə ilan” “bütün dünyanın aldadan İblis və Şeytan adlanır” (Adiyisəm 12:9).

İsa öyrətdi ki, Şeytan yalnızdır və yalnız atasıdır (Yohane 8:44).

Əvvəlcə Şeytan Lüsifer kimi tanındı (Yesaia 14:12), bu da “işiq daşıyıcısı” deməkdir. O, “keruv” idi (Yezekel 28:14). Keruv qanadlı mələkdir, onun roluna Allahın mərhəmət kürsüsündə olmaq daxildir (Çixış 25:18-20; Yezekel 28:14,16).

Lüsifer əsasən mükəmməl (müq. Yezekel 28:15) və cəlbədicə varlıq (müq. Ezekeel 28:17) kimi yaradılmışdır. Lakin bu kamillik davam etmədi (Yezekel 28:15).

Allah Lucifer və mələkləri yaratdı, lakin müəyyən mənada onlarda xarakter formalaşana qədər onların yaradılması tamamlanmadı. İndi Allah bir anda xarakter qoya bilməz - əgər O bunu etsəydi, əsasən O, bir növ "kompüter tərəfindən idarə olunan" robot yaradacaqdı. Bu, insanlarla yanaşı, ruhani varlıqlara da aiddir.

Əgər Allah bir anda saleh xasiyyəti fiatla yaratsaydı, heç bir xasiyyət olmazdı, çünki xarakter ayrı bir varlığın, fərdin öz həqiqəti dərk etmək və özünü küləşdirmək qabiliyyətidir. qərar vermək və səhv yerində doğruya tabe olmaq iradəsi. Və yaradılan fərd bu qərarli verməlidir. Başqa sözlə, fərd, insan və ya mələk, öz yaradılışında pay sahibidir.

Bu, çoxları üçün sirrdir, çünki çox az adam bunu tam başa düşür.

Zəhmət olmasa, anlayın ki , Müqəddəs Kitab göstərir ki, Eden bağında baş verən hadisədən xeyli əvvəl Şeytan “öz yollarında mükəmməl idi” (Yezekel 28:11-15a), lakin sonra o, qürur və təqsirkarlığa boyun əydi və məzlumlara atıldı. yer (Yezekel 28:15b-17; Yesaia 14:12-14). O, saleh xasiyyəti layiqincə qurmaq əvəzinə, Allaha düşmən oldu (Şeytan düşmən deməkdir).

Onun üsyanı Yaradılış 1:1 ayəsinin ilkin yaradılmasından sonra xaosun baş verməsinin və Yaradılış 1:2-də yerin “xaraba” olması (ISV, GNB) səbəblərindən biri idi. Beləliklə, Allah daha sonra “yerin üzünü təzələməyə” getdi (Dwom 104:30), bura “yenidən yaradılış” zamanı etdiyi işləri də daxil etdi (Yaradılış 1:3-31; 2:1-3).

Nə üçün bunların hər hansı bir əhəmiyyəti var?

Yaxşı, yenilənmə (“yenidən yaratma”) göstərir ki, Allah Şeytanın məhv edəcəyi şeyi düzəldə bilər. Müqəddəs Yazılar göstərir ki, Allahın gələcəkdə bunu etmək planı var (məsələn, Həvarilərin işləri 3:19-21; Yesaia 35:1-2).

Yenə də düşünün ki, Müqəddəs Kitab Lüsiferin “müdrəkliklə dolu və gözəllik baxımından mükəmməllik möhürü” olduğunu öyrədir (Yezekel 28:12).

Lüsifer mələk bir varlıq olaraq fiziki ruziyə ehtiyac duymur.

Lucifer hər şeyə sahib idi.

Bununla belə, o, günah işlətdi (2 Petro 2:4-ə görə bəzi digər mələklər kimi) və mələklərin üçdə birini özü ilə birlikdə yerə çəkdi (Adiyisəm 12:4) (mələklər daha sonra Allahın xalqı tərəfindən 1 Korintofo 6-da mühakimə olunacaq: 3).

Lüsfir və onun üsyanı göstərdi ki, hətta “hər şeyə sahib olan” varlıqlar da vəziyyəti daha da pisləşdirmək üçün üsyan edə bilirlər. Sonralar o, “hər şeyə sahib olan” ilk insanlar da Allaha qarşı üsyan etməyə inandılar (Yaradılış 3:1-6).

Beləliklə, bu, əgər Allah insanlara ehtiyac duyduqları hər şeyi versəydi, yoxsulluq olmasaydı, Allaha xas xasiyyət olmasaydı, insanlar yenə də özlərinə və başqalarına problem yaradacaqlarını göstərir.

Niyə Allah Şeytanı aldatmağa icazə verir ?

Şeytanın üsyanı Allahın planını pozdu?

Yox.

Bəs Müqəddəs Kitab göstərmirmi ki, “havanın qüdrətinin hökmdarı” (Efeslilərə 2:2) Şeytan öz egoist və itaətsiz mesajını yayır? İblis bəşəriyyətin əksəriyyətinin Şüurunu “bu dövrün tanrısı” kimi “kor etdi”mi (2 Korintofo 4:4)?

Bəli və bəli.

Müqəddəs Kitab öyrətmirmi ki, Şeytan İblis “bütün dünyanın aldadılır” (Adiyisəm 12:9)?

Bəli.

Yaxşı, bəs nə üçün Allah Şeytana və onun cinlərinə insanlar aldatmaq və yer üzündə başqa problemlər yaratmağa icazə verdi?

Bunun bir neçə səbəbi var.

Həvari Pavel bizim dövrümüzü “indiki pis dövr” adlandırdı (Qalatiyalılara 1:4), bu da gələcək daha yaxşı bir dövrü nəzərdə tutur.

Bəs nəyə görə Şeytanın əvvəllər Allahı inkar etdiyinə görə bizim dövrümüzdə hər hansı bir gücə sahib olmasına icazə verilir?

Şeytanın təsiri bizə ibrət dərsləri almağa və tez-tez xasiyyəti formalaşdırmağa kömək edir, o, olmadıqda daha tezdir. Daha sürətli, buna görə də müqavimət göstərməklə qalib gəlir və saleh xasiyyət qura bilirik, həmçinin yanlış yola getməyin bəhrələrini tez görə bilirik. Hər dəfə günaha qarşı çılanda ruhən güclənirsen.

Bəzən çətin olsa da, bu sürətlənmə daha az ümumi əziyyətlə nəticələnir.

Bunu izah etməyə kömək edən bir neçə şeyi nəzərdən keçirək.

Bir kömür parçası kimi karbonu düşünün. Nisbətən asanlıqla parçalana bilər, lakin həddindən artıq təzyiq altında olduqda o, təbii maddələrin ən sərtlərindən biri olan almaza çevrilir. Deməli, zəifləyici təzyiqlə güclü olurlar. Müqəddəs Kitab öyrədir ki, xristianlar

dünyada zəif olsalar da (1 Korintofo 1:26-29), 1 Korintofo 3:12 ayəsində təmizlənməmiş qızıl, gümüş və ya qiymətli daşlar kimi saf olmalıdırlar.

Sonra, qaldıra bilməyəcəyiniz ağıl bir obyektin öhdəsindən gəlmək istədiyinizi təsəvvür edin. Siz ağıl obyektə baxa bilərsiniz, lakin bu onu yerindən tərpətməyəcək. Gündə iyirmi dəqiqə və ya daha çox qollarınızla bükə bilərsiniz və bu, qollarınızla bir az daha güclü edə bilər - lakin çox deyil - və ya bəlkə də hər hansı bir dəyişiklik etmək üçün illər və illər lazım olacaq.

Və ya öhdəsindən gələ biləcəyiniz ağıl çəkilərlə məşq edə bilərsiniz. Onları qaldırmaq sadəcə qollarınızla qaldırmaqdan daha çətin olardı.

Bununla belə, çəkiləri qaldırmaq təkcə qollarınızla əyməkdən daha güclü etmək deyil, həm də bu cür məşq həm də qollarınızla obyektin öhdəsindən gəlmək üçün kifayət qədər güclü etmək üçün lazım olan vaxt daha qısaldır.

İndi düşünün:

1962-ci ildə Victor və Mildred Goertzel 413 "məşhur və müstəsna istedadlı insan" haqqında "Cradles of Eminence" adlı ağıl-aşkar araşdırma dərc etdilər. Onlar illərlə belə böyüklüyün nədən qaynaqlandığını, bütün bu görkəmli insanların həyatında hansı ümumi mövzunun keçə biləcəyini anlamağa çalışdılar.

Təəccüblüdür ki, ən görkəmli fakt o idi ki, onların demək olar ki, hamısı, 392, kim olduqlarına çevrilmək üçün çox çətin maneələri dəf etməli idilər. (Holy Sweat, Tim Hansel, 1987, Word Books Publisher, səh. 134)

Bu misalların Şeytanın niyə olması ilə nə əlaqəsi var ?

İblisin bəşəriyyəti sınağa çəkməsinə icazə vermək, Allahın köməyi ilə öz qüsurlarınıza qalib gəlmək və saleh xarakter inkişaf etdirmək prosesini sürətləndirir (Filipif 4:13; Yakobo 4:7). Bunun nəticəsi odur ki, insanlar daha tez və ən az əziyyətlə qalib gələ biləcəklər (müq. Kwadwom ahorow 3:33; 1 Petro 4:12-13 ; 3 Yohane 2).

Və əgər Allah sizi bu əsrdə çağırırsa, O, Şeytan və ya öhdəsindən gələ bilməyəcəyiniz müxtəlif şəhvetlər tərəfindən sınaqlanmağınızla imkan verməyəcək (1 Korintofo 10:13).

Şeytana və müxtəlif sınaqlara müqavimət göstərmək sizi ruhən gücləndirir (Yakobo 1:12, 4:7) və gələcəkdə başqalarına kömək edə bilməyə kömək edəcəkdir (müq. 1 Yohane 4:21). Şeytan istəmir ki, siz Allahın sözünün həqiqətində inanasınız.

Həqiqətin sirri

Kembridc Lügəti 'həqiqət' ifadəsindəki kimi tərif edir :

həqiqət bir vəziyyət, hadisə və ya şəxs haqqında real faktlar:

Həqiqət həqiqətdən dəqiq olan bir şeydir. Bununla belə, filosoflar, sadə insanlar və liderlər çoxdan həqiqətlə maraqlanıblar.

Beləliklə, *Cambridge* Lüğətinin "formal" həqiqəti necə təyin etdiyini diqqət yetirək:

insanların çoxu tərəfindən doğru hesab edilən fakt və ya prinsip:

Ancaq yuxarıdakılar, Şübhəsiz ki, həmişə doğru deyil. Və çoxları bunu çoxdan dərk edib. Bununla belə, çoxları "formal" həqiqəti reallıq hesab edir və əsl həqiqət kimi mütləqləri qəbul etmir. Ancaq fərdi və ya kollektiv inanclar çox vaxt doğru deyil. Müqəddəs Kitab insanlarla, həqiqətlə, Allahla məsləhətləşmələri qarşı xəbərdarlıq edir (Yesaia 30:1; 65:12b). Günah amildir (müq. Yesaia 59:2a).

Roma prefekti Ponti Pilat İsa ilə danışıqdan həqiqəti soruşdu:

³⁷ Pilat Ona dedi: «Deməli, Sən padşahsanmı?»

İsa cavab verdi: «Doğru deyirsən ki, mən padşaham. Mən buna görə doğulmuşam və buna görə dünyaya gəlmişəm ki, həqiqətlə şəhadət edim. Həqiqətdən olan hər kəs Mənim səsimi eşidir».

³⁸ Pilat Ona dedi: «Həqiqət nədir?» Bunu dedikdən sonra yenidən Yəhudilərin yanına çıxdı və onlara dedi: «Mən Onda heç bir günah görmürəm». (Yohane 18:37-38)

Görünür, Pilat həqiqət haqqında çoxlu arqumentlər eşitmişdi və heç kimin bunu düzgün müəyyənləşdirə bilməyəcəyi qənaətinə gəlmişdi.

İsa Pilatın son sualına cavab verməsə də, görünür, Pilat cavab gözləmədən çıxıb getdi. Lakin İsa dedi ki, həqiqət tərəfdarları Onu eşidəcək.

Pilatla görüşməzdən bir qədər əvvəl Yohane qeyd etdi ki, İsa həqiqətin nə olduğunu söylədi:

¹⁷ Onları həqiqətinlə təqdis et. Sözlünüz həqiqətdir. (Yohane 17:17)

Müqəddəs Kitab da öyrədir ki, Allah yalan danışa bilməz (Hebrifo 6:18, Titusa 1:2).

Buna görə də belə nəticəyə gəlmək olar ki, Allah nə deyirsə, həqiqətdir.

İndi bu, xüsusən də Müqəddəs Kitabı həqiqət kimi qəbul edənlər üçün dairəvi mülahizə kimi qəbul ediləcəkdir. Ancaq bir dəfə Allahın var olduğunu və Onun sözünün doğru olduğunu sübut etdikdən sonra (və bizdə *Allahın varlığını məntiqli olmasın və İsanın Məsih olduğunu* dəlil kimi kitablarımla var), o zaman məntiqlə nəticə çıxarmaq olar ki, Allahın Kəlamı doğru olanı qiymətləndirmək üçün standartdır.

Yalan həqiqətlə zidd olan bir şeydir. Buna görə də, qarşıdurma bir şey Allahın ilhamla yazılmış orijinal sözü ilə nə qədər insan buna inandığına iddia etsə də, doğru deyil.

Çoxları inanır ki, onlar "vicdanların rəhbər olmasına icazə verməlidirlər". Lakin Allahın Ruhu olmadan cismani ağlı həqiqəti lazım olduğunu kimi dərk edə bilməz (1 Korintofo 2:14), çünki ürək son dərcə pis ola bilər (Yeremia 17:9).

İsanın dediyini də nəzərə alın:

⁴... “Yazılımdır: “İnsan təkcə çörəklə deyil, Allahın ağzından çıxan hər sözə yaşıyacaq” (Mateo 4:4).

İnsanlar Allahın yaratdığı şeylərdən çörək istehsal edirlər. Amma əsl yaşamağın yolu Allahın sözünə əməl etməkdir.

Həvari Pavel yazırdı:

¹³ Buna görə də biz Allaha daim Şükür edirik, çünki bizdən eşitdiyiniz Allahın kəlamını qəbul edəndə onu insan sözü kimi deyil, həqiqətdə olduğuna kimi, Allahın kəlamı kimi qəbul etdiniz. iman edənlərinizdə işləyir. ¹⁴ Qardaşlar, siz Məsih İsa da Yəhudeyadakı Allahın cəmiyyətlərini təqlid etdiniz. (1 Salonikililər 2:13-14a).

⁷... həqiqət sözü, (2 Korintofo 6:7)

¹³ Siz də həqiqət kəlamını, xilasınızın Müjdəsini eşitdikdən sonra Ona güvənirdiniz. (Efeslilər 1:13)

⁵ ... göydə sizin üçün qoyulmuş ümiddir ki, bu ümid haqqında əvvəllər Müjdənin həqiqət sözündə eşitmişdiniz (Koloslulara 1:5)

Həqiqət çoxları üçün sirrdir, çünki onları çoxu Allahın həqiqi sözünə tam etibar etmir (müq. Koloslulara 1:5,-6, 25-27; 1 Salonikililər 2:13) və Müjdənin xoş xəbərlərinin çoxunu başa düşmürlər. qurtuluşun. Əksəriyyət Şeytan tərəfindən aldadılan başqa insanlara güvənir (Adiysəm 12:9). İsa dedi:

⁸ Bu xalq Mənə ağlımla ilə yaxınlaşır, Dodaqları ilə Məni izzətləndirir, Amma ürəkləri Məndən uzaqdır. ⁹ Mənə boş yerə ibadət edirlər, İnsanların əmrlərini təlim kimi öyrədirlər. (Mateo 15:8-9)

Allahın kəlamından başqa insanlara daha çox güvənmək boş ibadətlərə səbəb olur və insanlar həqiqətdən uzaqlaşdırılır.

Bununla belə, həqiqəti bilmək olar.

Həvari Yohane yazırdı:

³¹ İsa Ona iman gətirən Yəhudilərə dedi: «Əgər Mənim sözümə əməl etsəniz, həqiqətdən də Mənim Şagirdlərimsiniz. ³² Siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcəkdir». (Yohane 8:31-32)

⁴⁶ ... Və əgər mən doğru deyirəmsə, niyə Mənə inanmırsınız? ⁴⁷ Allahdan olan Allahın sözlərini eşidir. Ona görə də eşitmirsiniz, çünki Allahdan deyilsən. (Yohane 8:46-47)

³⁷ ... Mən dünyaya həqiqətdə Şəhadət etmək üçün gəlmişəm. Həqiqətdən olan hər kəs Mənim səsimi eşidir (Yohane 18:37).

⁶ Əgər biz Onunla Şərik olduğumuzu deyiriksə və zülmətdə gəziriksə, yalan danışıqlıq və həqiqətə əməl etmirik. ⁷ Amma O, nurda olduğ kimi, biz də nurda gəziriksə, bir-birimizlə Şərikliyimiz var və Onun Oğlu İsa Məsihin qanı bizi hər cür günahdan təmizləyir. (1 Yohane 1:6 - 7)

⁴ «Mən Onu tanıyıram» deyən və Onun əmlərinə əməl etməyən yalançıdır və onda həqiqət yoxdur. ⁵ Amma kim Onun sözünə əməl edərsə, həqiqətən də onda Allah sevgisi kamilləşmişdir. Bununla biz Onda olduğumuzu bilirik. ⁶ Onda yaşıdığımızı söyləyən Şəxs Onun yeridiyi kimi özü də getməlidir. (1 Yohane 2:4-6)

¹⁸ Ey balacalarım, sözdə və ya dildə deyil, əməldə və həqiqətdə sevak. ¹⁹ Biz bundan bilirik ki, biz həqiqətdən və Onun hüznündə ürkəlimizi sakitləşdirəcəyik. (1 Yohane 3:18-19)

³ Çünki bacı-qardaşlar gəlib sizdə olan həqiqətə Şəhadət edəndə, siz həqiqətdə yeridiyiniz kimi, mən də çox sevindim. ⁴ Övladlarımla həqiqətdə getdiyini eşitməkdən böyük sevincim yoxdur. (3 Yohane 3-4)

Müqəddəs Kitabda deyilənlərə baxmayaraq, həqiqətin Allahın kəlamı olması ilə Allaha itaət edənlər tərəfindən daha yaxşı başa düşülməsi arasındakı əlaqə çoxları üçün sirr olaraq qalır.

John həmçinin aşağıdakıları qələmə aldı:

3 ... Sənin yolların ədalətli və doğrudur, ey müqəddəslərin Padşahı! (Adiyisəm 15:3)

Allahın yolları ilə getmək bizə həqiqəti daha yaxşı anlamağa kömək edir, çünki biz həqiqətlə yaşayırıq.

Allahın Kəlamı (Yohane 17:17) ilə təqdis olunmuş məsihiçilər kimi biz “həqiqət kəlamını düzgün bölüşdürməliyik” (2 Timotey 2:15), eyni zamanda “dünya və boş söhbətlərdən” çəkinməliyik, çünki bu, daha çox şeyə gətirib çıxaracaq. allahsızlıq ” (2 Timotey 2:16, NASB). Beləliklə, biz dünya dinləri ilə güzəştə getməkdən çəkinirik.

Bəs bir çox ekspertlərin iddia etdiyi kimi, elm Müqəddəs Kitaba zidd olarsa necə?

Yaxşı, “Allah doğru olsun, amma hər kəs yalançı olsun” (Romafo 3:4). Allahın sözünə inanın.

Hətta Əhdi-Cədid dövründə də səhvi “elm” adlandırılanlar var idi. Xəbərdarlıq:

²⁰ Ey Timotey, etibarına sadıq ol, boş və boş boşboğazlıqlardan və yalan adlandırılan elmi ziddiyyətlərdən qaç.

²¹ Bəziləri bunu imanla bağış səhv hesab edirlər. (1 Timotey 6:20-21, KJV)

Beləliklə, həqiqətə qarşı olan intellektual liderlər tərəfindən azdırılan Məsih iddia edənlər oldu.

Həvari Yohane yazmaqdan ilham aldı:

²⁶ Bunları sizə sizi aldatmağa çalışanlar haqqında yazdım. (1 Yohane 2:26)

Müxtəlif elm adamları aldadılmış olub və/yaxud onların Allahın sözü ilə ziddiyyət təşkil edən faktlara malik olduqlarını düşünübər. Onların dezinformasiyalarına qapılmayıb.

Allah var (Nəməni üçün ccog.org saytında pulsuz kitabı baxın: *Allahın varlığı məntiqlidirmi?*) və həqiqət üçün Onun sözünə etibar etmək olar. Müqəddəs Kitab xəbərdarlıq edir ki, “insanlara güvənən adamdır” (Yeremia 17:5).

Həvari Pavel Timoteyə bəziləri haqqında aşağıdakıları yazdı:

⁷ Həmişə öyrənir və heç vaxt həqiqətin biliyinə gələ bilmir. ⁸ Yəni Yambres Musaya müqavimət göstərdiyi kimi, onlar da həqiqətə qarşı çıxlılar: imanlı pozğun düşüncəli adamlar; ⁹ lakin **onlar daha irəli getməyə cəhdlər, çünki onların axmaqlığı hamıya görünəcəkdir**, (2 Timoteyə 3:7-9)

Bir çoxları həmişə həqiqəti öyrəndiklərini və onunla maraqlandıklarını iddia edirlər, lakin əksəriyyəti faktiki həqiqətə qarşı çıxlılar.

Axır zamanda həqiqətin daha az əmtəə olacağı peyğəmbərlik edilib:

¹² Bəli, Məsih İsa da mömin yaşımaq istəyənlərin hamısını təqiblərə məruz qalacaq. ¹³ Pis adamlar və fırıldaqçılar getdikcə daha da pisləşəcək, aldadılacaq. ¹⁴ Amma sən öyrəndiyin və əmin olduğun şeyləri kimdən öyrəndiyini bil-bilə davam etməlisən (2 Timoteyə 3:12-14).

Əgər “həqiqət məhəbbətindən” (2 Salonikililər 2:10) kifayət qədər sahibsiniz və ona uyğun hərəkət etsəniz, gələcək böyük hiylədən (2 Salonikililər 2:7-12) və ondan xilas ola bilərsiniz. bütün yer üzünə gələcək dənizə “sınaq saatı” (Adiye 3:7-10).

İstirahətin sirri

İstirahətin sirri olacağı görünməsə də, çoxları üçün belə oldu.

Müqəddəs Kitab göstərir ki, Allah yeddinci günə xeyir-dua verdi (Yaradılış 2:2-3). Müqəddəs Kitab öyrətmir ki, Allah insanların seçdiyi başqa bir günə xeyir-dua verib. İnsanlar “insanlara deyil, Allaha itaət etməlidirlər” (Həvarilərin işləri 5:29).

Allah insanlar üçün həftəlik fiziki fasilə verdi. O, insanların onu saxlaya bilməsi üçün tədarüklər edir (müq. Çıxış 16:5; Levililər 25:18-22).

Çoxları uzun müddətdə yeddi gün əvəzinə altı gün işləməklə daha çox şey əldə edə biləcəklərini başa düşdükdə təəccüblənirlər. Amma bu doğrudur.

İnsanlar müqəddəs ayələri başa düşmədikləri üçün bu, çoxları üçün sirrdir.

Allah Yezekel peyğəmbərə yazmağı ilham etdi:

²⁶ Onun kahinləri Qanunumu pozdu, müqəddəslərimi murdarladılar. onlar müqəddəslə murdarları ayırd etmədilər, murdarları pakları ayırd etmədilər; Onlar gözlərini Şənbə günlərindən gizlətdilər ki, Mən onların arasında murdar oldum. (Yezekel 22:26)

Bir çox dini liderlər Allahın qanununu pozur və Şənbə günləri ilə bağlı gözlərini gizlədirlər. *Mənim Şənbə günlərim* həftəlik Şənbə gününə, eləcə də Allahın Müqəddəs Günləri kimi tanınan illik Şənbələrə istinaddır. Şənbə günləri fiziki istirahət/bərpa və mənəvi cavanlaşma vaxtıdır.

Yeddi günlük həftənin təsviri, Allahın insanlara işlərini yerinə yetirmək və yeddinci gün istirahət etmək üçün altı gün verdiyi kimi, Allahın insanlığa altı “min il gün” verdiyi kimi (müq. Dvoraq 90:4; 2 Petro 3:8) bəşəriyyətin işini gör, amma sonra minillik padşahlıqda ‘yeddinci min illik gündə’ yaşamaq (müq. Adiyisem 20:4-6).

, İsanın yer üzündəki xidmətini bitirdikdən sonra başlayan “axır günlərdə” (Həvarilərin işləri 2:14-17) Əhdi-Cədidin təlimləri ilə yaxşı uyğunlaşsın (Hebrilə 1:1-2). Altı min ilin son iki günü bu tip həftənin son günləri olacaq.

Yəhudi ənənəsi öyrədir ki, bu 6000 illik ideya ilk dəfə İlyas peyğəmbərin məktəbində öyrədilib (Babil Talmud: Sinhedrin 97a).

II əsrin sonu və III əsrin əvvəllərində İreney (Irenaeus. Adversus) kimi yunan-Roma müqəddəsləri və yepiskoplar haereses , V kitab, Fəsil 28:2-3; 29:2) və Hippolyt (Hippolytus. On the Hexameron , Or Six Days' Work) də 6000-7000 ili başa düşdülər və öyrətdi, həmçinin həftəlik Şənbənin minillik istirahətini (min ilin yeddincisi) təsvir etdiyini bildirdi.

Lakin İmperator Konstantin 4 -^ü əsrdə yüksəlişindən sonra bir çoxları bunu öyrətməyi dayandırdılar. İlk inanclar haqqında daha çox məlumat ccog.org saytında onlayn olaraq əldə edilə bilər, *Orijinal Katolik Kilsəsinin İnancları* adlı pulsuz kitabda tapa bilərsiniz .

Yunan-Roma katoliklərinin artıq 6000 illik təlimi rəsmi olaraq öyrətməməsinə baxmayaraq, Allah bu 6000 illik dövrdə İblis və bəşəriyyətə ümumi əzabları minimuma endirmək və bütün insanlar kamilləşdirmək prosesinin bir hissəsi olmaq üçün yanlış yolu seçməyə icazə verdi. kim Onu dinləyəcək - ya bu dövrdə, ya da gələcək dövrdə.

Niyə 6000 il?

Deyəsən, Allah belə qənaətə gəlmişdi ki, bu, insanların ən yaxşı hesab etdikləri müxtəlif həyat tərzini sınımaq üçün kifayət qədər vaxt olacaq və Adəmlə Həvvanın bu imkan olan bir neçə nəsil var. Beləliklə, minlərlə il ərzində insanlar Məbusəm 14:12 və 16:25 - dəki “İnsan üçün doğru görünən bir yol var, amma sonu ölüm yoludur ” ifadələrinin daha yaxşı başa düşülmə biləcəyini daha yaxşı başa düşsə bilərdilər. düzgün.

Allah bildirdi ki, bu dünya 6000 ilin sonunda o qədər pis olacaq ki, “o günlər qalmasaydı, heç bir insan xilas ola bilməz” (Mateo 24:22).

6000 ildən sonra İsa qayıdacaq, müqəddəslər diriləcək, planetdəki həyat xilas ediləcək və Allahın Padşahlığındakı minillik hissəsi qurulacaq (müq. Adiyisem 20:4-6).

Və bu, çoxları üçün sirr kimi görünürdü.

Yəsaianın yazmaqdan ilham aldığı bir şeyə diqqət yetirin:

¹¹ Çünki O, bu xalqla kəkəliyədən dodaqlarla və başqa dillə danışacaq, ¹² O kimə dedi: “Bu, yorğunlar rahatlaşdırma biləcəyin istirahətdir” və “Bu, təvəzləndiricidir”; Lakin onlar eşitməzdilər. (Yəsaia 28:11-12)

Allah istirahət vəd edir, lakin “kəkələmə dodaqlar1 və başqa dil” – yanlış təlimlər və tərcümə problemləri səbəbindən – əksəriyyəti Allahın hər həftə üçün verdiyi təravətləndirici istirahəti qəbul etmir.

İbranilərin Əhdi-Cədid kitabında iki fərqli yunan sözü istifadə olunur və tez-tez ingilis dilində “istirahət” kimi tərcümə olunur. İngilis dilində tərcümə *edilərkə katapauzdurlar* və *sabbatismos*. Bir çox tərcüməçilər səhvən bu sözlərin hər ikisini eyni tərcümə etdiyini görə çoxları çaşıblar. Sabbatismos Hebrifo 4:9 ayəsində, katapauzdan isə Hebrifo 4:3 kimi yerlərdə istifadə olunur.

Gələcək “istirahət” (katapausis) – Allahın Padşahlığı – ruhani İsrailin girəcəyində görə (Hebrifo 4:3), onlar üçün Şənbə günü – indi Şənbə günündə riayət etmək qalır (Hebrifo 4:9) .). Bu o deməkdir ki, məsihçilər Allahın Padşahlığında gələcək “istirahətinə” daxil olacaqlar, hətta onlar indi onu səbirsizliklə gözlədikləri həftəlik Şənbə istirahətinə riayət edirlər. Bu əsrdə Allahın xalqı Allahın verdiyi gün (Hebrifo 4:9-11a) səylə dincəlməlidir ki, “heç kəs eyni itaətsizlik nümunəsində görə yıllamasın” (Hebrifo 4:11b).

din müəllimlərinin Allahın Şənbələri ilə bağlı “gözlərini gizlətmələri” səbəbindən bibliyadakı istirahət çoxları üçün hələ də sirr olaraq qalır.

Günahın sirri

Bir çox insanlar günahın nə olduğunu çaşdırır.

Çoxları bunu müəyyən edə bilmiş kimi davranır.

Bununla belə, günahı təyin edən insanlar deyil, Allahdır.

Günah nədir?

Müqəddəs Kitab bunu necə müəyyənləşdirir:

⁴Günah edən Şəxs də qanunsuzluq etmiş olur və günah qanunsuzluqdur. (1 Yohane 3:4, NKJV)

⁴Günah edən hər kəs pislik də etmiş olur . günah isə günahdır. (1 Yohane 3:4, DRB)

⁴Günah edən hər kəs qanunu pozur və əslində günah qanunsuzluqdur. (1 Yohane 3:4, EOB Yeni Əhdi)

⁴Günah edən hər kəs Qanunu da pozur, çünki günah qanunun pozulmasıdır . (1 Yohane 3:4, KJV)

Hansı qanun?

Allahın Öz sözündə olan qanunu (müq. Dvom 119:11) və ona On Əmr də daxildir (müq. 1 Yohane 2:3-4; Dvom 119:172; həmçinin www.ccog.org, başlıqlı: *On Əmr: On Əmr, Xristianlıq və Heyvan*).

Heç kəs günah etməyə məcbur edilməmiş də, Müqəddəs Kitab öyrədir ki, hamı günah işləmişdir (Romafo 3:23).

İnsanlar niyə günah edir?

Həvvə və Adəm də eyni səbəbdən günah işlədilər. Şeytan və/yaxud Şəhvətləri tərəfindən aldandılar.

Şeytan bütün dünyanı aldatdı (Adiysim 12:9). O, bütün bəşəriyyətə təsir etmək və aldatmaq üçün əlindən gələnin bütün pis düşüncələrdən istifadə etmişdir. Şeytan öz fəlsəfəsini uzaqlara yaymışdır (müq. Efeslilərə 2:2) — bizə təsir etmək üçün boşluğa, Şəhvət və tamahkarlığa müraciət edir.

Mərhum evangelist Leroy Neffdən aşağıdakılara diqqət yetirin:

Hər birimiz kiçik yaşlarımızdan bu yalançı bombardmana köklənmişik. Şeytan bu üsuldən yanlış fikirlər daxil etmək üçün istifadə etdi və o, Adəmlə Həvvanın etdiyi kimi bizi yanlış qərarlar verməyə təsir etmək üçün mühitdən və Şəraitdən istifadə edir.

Biz doğulanda Allaha və Onun müqəmməl yoluna qarşı heç bir nifrətimiz və düşmənçiliyimiz yox idi. Biz heç bilmirdik ki, Allahın varlığını və ya Onun bizim yaşamaq üçün düzgün yolu var. Lakin vaxt ilə biz də Şeytan kimi, eqoizm, tamah və Şəhvət hissini inkişaf etdirdik və öz yolumuzu istəmədik.

Biz balaca uşaq olanda biz də Məsihin dediyi uşaqlara bənzəyirdik (Mateo 18:3, 4). Onlar təvazökar və öyrədilən idilər - hələ Şeytan və onun cəmiyyəti tərəfindən tam aldanmamışdılar. ...

Bütün insan bəlaləri, bədbəxtlikləri, ağrıları və bədbəxtlikləri birbaşa günahın nəticəsidir - Allahın mənafehi və fiziki qanunlarının pozulması. Xoşbəxtlik və dolğun həyat Allahın Qanununa tabe olmağın avtomatik nəticəsidir. (Neff L. All About Sin. Tomorrow's World Magazine. Aprel 1972)

İsa bizim bütün günahlarımız üçün ölsə də, günahın bir bahası var. Uzunmüddətli xərc isə odur ki, bu, günahkara və daha çox yaxşılıq etmək potensialına mənfəət təsir göstərir. Beləliklə, et İndi günah etmək sizin (və ya başqaları) üçün yaxşı olduğunu düşünməyin, amma ümid edirik ki, hamı öz günahlarından ibrət götürəcək (müq. 2 Petro 2:18-20), onları etiraf edəcək (1 Yohane 1:9) və onlardan tövbə edəcək (bax. Həvarilərin işləri 2:37-38).

Düzgün olmayan təlim və adət-ənənələrdə görə, bu dövrdə bir çoxları günahı tanıyırlar.

Həvari Pavel yazır:

⁷ Çünki qanunsuzluğun sirri artıq işləyir; O, ortadan çıxana qədər, indi onu saxlayan yalnız biri var. ⁸ Sonra Rəbb İsanın ağzından nəfəsi ilə məhv edəcəyi və gələcənin zühuru ilə ləğv edəcəyi, ⁹ gələcə Şeytanın işində görə, hər bir qüvvədə və əlamətlərlə olan qanunsuz şəxs üzə çıxacaq. , və yalanın möcüzələrində, ¹⁰ və hər cür aldatmada həlak olanlara pislik etdi, bunun müqabilində xilas olmaq üçün həqiqət sevgisini almadılar. ¹¹ Buna görə də Allah onlara bir aldatma işi göndərəcək ki, onlar yalana inansınlar, ¹² belə ki, həqiqətə inanmayıb, haqsızlıqdan zövq alanların hamısı mühakimə olunsun. (2 Salonikililərə 2:7-12, Berean Literal Bible)

“Qanunsuzluğun sirri”nin (“qüsursuzluğun sirri” DRB) bir hissəsi ondan ibarətdir ki, çoxları günah haqqında bu həqiqət öyrədilməyib və/yaxud İsanın dövründəki fariseylər kimi Allahın qanunları ətrafında mülahizə yürütmək və bunun əvəzinə qeyri-münasib əməlləri qəbul etmək öyrədilmişdir. (müq. Mateo 15:1-9). Həqiqətə kifayət qədər sevgisi olmayanlar bu dövrün sonuna yaxınlaşdıqca amansızcasına aldanacaqlar.

Müqəddəs Kitab öyrədir: “Ey sevimli qardaşlarım, aldanmayın” (Yakobo 1:16).

Bununla belə, biz insanlar özümüzü aldatmağa meyilliyik (xüsusən də Şeytanın təsiri ilə) və azmaq meyllərimizin ölçüsünü dərk etmirik.

Həvari Yakobo sınaq və günah haqqında aşağıdakıları izah etdi:

¹²Nə bəxtiyardır sınağa dözən insan! çünki o, bəyənilmədən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat təcili alacaq. ¹³Heç kim sınağa çəkiləndə “Məni Allah sınağa çəkər” deməsin; çünki Allah şərəf sınağa çəkilə bilməz və O Özünü də heç kəsi sınağa çəkməz. ¹⁴Amma hər kəs öz ehtiraslarını qapılıb vəsvəsinə qapılıb sınağa çəkilir. ¹⁵Arzu hamı qaldıqda günah doğurur; günah isə böyükdə ölümə səbəb olur. (Yakobo 1:12-15)

Səne ebiyə a wobeko atia sɔhwɛ, sɛ wobeyi adwene bɔne bi afiri w’adwene mu a ɛhyɛn mu no, fa nsusuiɛ pa hyɛ w’adwene mu ma (Filipifo 4:8) na dan kɔ Onyankopɔn nkyɛn.

Nsusuwii bɛn na eye sen nea ɛfa Onyankopɔn ne N’asɛm ho no? Sɛ wosɔre tia Satan yiye a, Bible no ka sɛ obeguan (Yakobo 4:7).

Sɛ wosɔre tia a, ɛma wo ho yɛ den wɔ honhom mu, bere a bɔne a wode wo ho bɛhyɛ mu no ma woyɛ mmerɛw.

Bɔne boa ma wɔkyerɛ, ma wɔn a wɔwɔ ɔpɛ sɛ wobegye adi, sɛ yehia Onyankopɔn ne N’akwan.

Onyankopɔn tee Satan nnaadaa nkɛntɛnso ase, ne nnipa akɔnnɔ nso, na ɔyɛɛ nkwaye nhyehyɛe bi a ɛfa saa asɛm no ho (sɛ wopɛ saa nsɛm no ho nsɛm pii a, yɛsrɛ wo hwɛ intanɛt so nhoma a wontua hwee: Amansan Nkwagye AKWANKYERɛ. Apokatastasis: Can God gye wɔn a wɔayera wɔ mmerɛ a ɛreba no mu?Twerɛsɛm ɔhaha pii da Onyankopɔn nkwayeɛ nhyehyɛeɛ adi).

3. DƐn na Wiase Nyamesom KyerƐkyerƐ?

Gyidi ahorow wɔ wɔn gyidi ahorow wɔ nea atirimpɔw ahorow no yɛ ma abɔde no ho. Enti, momma yɛnhwɛ nsɛm bi a efi wɔn a Ɛkura Apuei Fam ne Atɔe fam nyamesom ahorow mu no.

Nanso nea edi kan no, momma yensusuw wɔn a wonnye nni sɛ Onyankopɔn wɔ hɔ no ho. Wɔn a wonnye nni sɛ Onyankopɔn wɔ hɔ no nnye nni sɛ adesamma wɔ atirimpɔw biara, gye sɛ ebia anigye a wobɛnya anaasɛ wɔn ankasa mmamu bi.

Ebinom wɔ hɔ (a ebia wobebu wɔn ho sɛ wɔn a wonnye nni sɛ Onyankopɔn wɔ hɔ anaasɛ wonsusuw ho) a wogyɛ di sɛ Ɛbɛyɛ papa Sɛ nnipa kakraa bi na wɔwɔ hɔ a:

Anti-natalism ne gyidi a Ɛne sɛ onipa asetra yɛ nea mfaso nni so na mfaso biara nni so wɔ botae mu. Sɛnea The Guardian kyerekyerɛ mu no, wɔn a wɔsɔre tia awo no kyere sɛ nnipa awo de ɔhaw a Ɛnteɛ ba adesamma asetra (a Ɛnsɛ sɛ Ɛwɔ hɔ fi mfiase, denam saa adwene yi so) ne okyinnisoromma no so. Bio nso, awofo di fɔ wɔ abrabɔ fam nsɛmmɔnedi ho denam asetra a wɔde hyɛ mmofra a wɔmpene so sɛ wɔtra ase no so. ...

wɔn a wɔsɔre tia awofo taa ka sɛ wɔn gyidi a Ɛne sɛ mfaso nni onipa asetra so no fi ayamhyehye a wɔwɔ ma onipa asetra ...

anti-natalists pɛ sɛ wɔbɔ adesamma ho ban fi asiane ho denam hwɛ a wɔbɛhwɛ sɛ wɔbɛpopa no so ... (Walsh M. Growing 'Anti-Natalist' Movement Calls For The Extinction Of Humanity... Daily Wire, November 15, 2019)

Ne titiriw no, wɔn a wɔsɔre tia awo no gye di sɛ nnipa de ɔhaw kɛse ba sen papa, asetra yɛ den, na Ɛnam saa kwan yi so no Ɛnsɛ sɛ nkurɔfo de nnipa pii ba wiase efisɛ saa a wɔbɛyɛ no bɛma amanahunu ne Ɛyaw a edi mɔ̃ no ayɛ kɛse.

Nanso, wodi mfomso wɔ onipa bo a Ɛsom ho.

Nnipa wɔ mfaso ampa. Na bere a amanahunu wɔ hɔ no, wɔmaa nnipa mae na wɔboaa wɔn. Ntease wɔ asetra mu.

Afei, momma yɛnhwɛ nea Hindusom ka fa adesamma atirimpɔw ho.

Wɔbɔ amanneɛ sɛ Hindufo boro ɔpepɛm biako kakra wɔ hɔ. Saa gyidi no gyidi ahorow ho nsɛm ni:

Hinduizmə görə həyatın mənası (məqsədi) dörd qatdır: Dharma, Artha , Kama və Mokşaya nail olmaq. Birincisi, dharma, fəzilətli və saleh hərəkət etmək deməkdir. ... Hinduizmə görə həyatın ikinci mənası Arthadır ki, bu da insanın həyatında sərvət və firavanlıq axtarışına istinad edir. ...Hindu həyatının üçüncü məqsədi Kamanı axtarmaqdır. Sadə dillə desək, Kama həyatdan həzz almaq kimi müəyyən edilə bilər. Hinduizmə görə həyatın dördüncü və son mənası Mokşa, maarifləndirəkdir. Həyatın ən çətin mənasına çatmaq üçün Mokşa bir insana yalnız bir ömür sürə bilər (nadir hallarda) və ya bir neçə vaxt tələb edə bilər. Bununla belə, o, həyatın ən mühüm mənası hesab olunur və reenkarnasiyadan xilas olmaq, özünü dərk etmək, maariflənmə və ya Allahla birlik kimi mükafatlar təqdim edir . (Sivakumar A. Hinduizmə görə həyatın mənası, 12 oktyabr 2014)

Beləliklə, mahiyyət etibarlı ilə hinduizm saleh yaşımaq, firavanlıq axtarmaq, həyatdan həzz almaq və maariflənməyə nail olmaq üçün səy göstərməyi öyrədir, mən eşitdiyim bir hinduya görə bu, ilahiləşməni də əhatə edir. Bu hindu inancları Müqəddəs Kitaba uyğun ola bilsə də, ilk növbədə həyatın nə üçün olması lazım olduğunu izah etmir.

Məlumatla görə, yarım milyarddan bir qədər çox Buddist var. Buddizm Hinduizmdən fərqli bir fikirdədir:

Buddizm həyatın hər hansı daimi və mütləq əhəmiyyətinin olduğunu inkar edir və həyatı qeyri-qənaətbəxş (s. dukkha) və boşluq (s. sunyata) kimi təsvir edir. Bununla belə, Budda etiraf etdi ki, həyatın nisbi əhəmiyyəti var və həyatın bu nisbi və şərtləndirilmiş təbiəti vasitəsilə biz ümumbəşəri həqiqətə nail ola və həyata keçirə bilərik. Buddanın mülahizələrinə görə, həyatımız və dünyamız yüksələn və enən hadisələrdən başqa bir şey deyil. Bu formalaşma və degenerasiya prosesidir. (Həyatın Əhəmiyyəti Nədir? Buddhnet.net, 21/03/19 alIn1b)

Hinduizmdə bir çox tanrı olsa da, Buddizmdə bir tanrı yoxdur. Və əgər Allah yoxdursa, buddistlər (digər ateistlər kimi) həyatın heç bir mütləq əhəmiyyətinin olmadığını haqlıdirlər.

Amma əgər ilahi Ruhani Varlıq varsa və bəli, onun mövcud olduğu qənaətinə gəlmək məntiqlidir (bunu sübut edən məlumatlara sahib olmaq üçün ccog.org saytındakı pulsuz kitabçamıza da baxın, *Allahın varlığı məntiqlidirmi?*), onda bu, İlahi Yaradanın həqiqi və əhəmiyyətli məqsədi olduğunu daha çox başa düşə bilərik.

İndi həm Buddizm, həm də Hinduizm Karma adlı bir ideya öyrədir. Buddist mənbədən bəzi məlumatlar:

Karma mədəni sərbəb qanunudur. Karma nəzəriyyəsi Buddizmdə əsas doktrina. ... Bu dünyada insanın başına nədənsə və ya başqa sərbəb görə layiq olmadığını heç nə olmur. ... Pali termini Karma sözün əsl mənasında hərəkət və ya əməl deməkdir. İstər zehni, istər şifahi, istərsə də fiziki hər hansı bir məqsədyönlü hərəkət Karma kimi qəbul edilir. O, “fikir, söz və əməl” ifadəsinə daxil olan hər şeyi əhatə edir. Ümumiyyətlə, bütün yaxşı və pis hərəkətlər Karmanı təşkil edir. Son mənadə Karma bütün əxlaqi və əxlaqsız iradə deməkdir. (Sayadaw M. The Theory of Karma. Buddhnet.net, 22/07/19 alIn1b)

Müqəddəs Kitabda “Karma” ifadəsi istifadə edilməsə də, o, insanın əkdüyünü biçəcəyini öyrədir (Qalatiyalılara 6:7-8). Lakin Buddizmdən fərqli olaraq, Müqəddəs Kitab öyrədir ki, hər şeyi Allah idarə edir (Məbusəm 16:9) , beləliklə, nəticədə bu, Onun iradəsinə qəbul edənlər üçün yaxşı nəticə verəcəkdir (müq. Romafo 8:28). Və sülhün artması sonu olmayacaq (Yəsaia 9:7).

Ancaq indi qeyd etmək lazımdır ki, Hinduizm və Buddizm dünyanın daha yaxşı bir yer olması istəyir. Lakin onlar başa düşürlər ki, Müqəddəs Kitab bunun necə baş verəcəyini öyrədir.

Buddistlərdən fərqli olaraq, müsəlmanlar insanlar üçün məqsədi olan ilahi Yaradana inanırlar. 1,8 milyard müsəlmanın olduğu bildirilir. Allahın insanlar nə üçün yaratması ilə bağlı bir İslam görüşü belədir:

Bədənimiz, ruhumuz, Allaha ibadət etməyə meylimiz və işləyimiz insan kamilliyinə nail olmaq üçün kritik vasitə kimi xidmət etmək üçün birbaşa Allahdan göndərilən hədiyyələrdir. Bu kamillik ruhun canlandırılma keyfiyyətlərini aşan cəhətlərini inkişaf etdirməkdə, ibadətlərə meylimizi aktuallaşdırmaqda və nurumuzu saflaşdırmaqdadır. Belə olduqda insan gözəl bir məxluqdur

və beləliklə də ilahi eşqin layiqli obyektı olur, çünki Peyğəmbərimizin də qeyd etdiyi kimi , “Həqiqətən, Allah gözəldir və gözəlliyi sevir”. (Şakir A. Quranda İnsan. Zeytuna Kollecinin jurnalı, 5 iyun 2018)

İsa həm də kamilliyin məqsəd olması lazım olduğunu qeyd etsə də (Mateo 5:48), yuxarıda deyilənlər Allahın insanları niyə yaratdığını həqiqətən izah etmir. Bununla belə, aşağıdakı İslam mənbəsi bir səbəb göstərir:

Allah insanı Ona qulluq etmək üçün yaratmışdır, yəni insanlar Tək Allaha iman gətirməli və yaxşılıq etməlidirlər. Bu, insan həyatının obyektidir. Allah buyurur: “Mən insanları yalnız Mənə ibadət etsinlər deyərək yaratmışam”. (The Winds That Scatter, 51:56) (İslamda insan həyatının məqsədi nədir? Sinqapur Müsəlmanlar Dərnəyi, 21/03/19 əldə edilib)

İnsanlar yaxşılıq etməli olsalar da, yuxarıda sadalananların çoxu, Allahın insanları niyə yaratdığını dair bəzi protestant baxışlarına bənzəyir, bundan sonra nəzərdən keçirəcəyik.

Bəzi protestant baxışları

Allahın insanları niyə yuxarıda qeyd olunan dinlər daxilində yaratdığını dair müxtəlif fikirlər var.

Protestantlar arasında da belədir.

Bildirilir ki, 800 milyondan bir qədər çox protestant var və onlar bir çox məzhəblərə, nazirliklərə və sektalara bölünürlər (qeyd: Allahın *Davamlı Kilsəsi* Protestant DEYİL – nə üçün təfərrüatlar pulsuz onlayn kitablarımda tapılıb: *The Continuing History of the Continuing History of the God*). *Tanrı Kilsəsi və Qurtuluş Ümidi: Davam edən Tanrı Kilsəsi protestantlardan nə ilə fərqlənir*).

Bununla belə, protestantların müxtəlifliyindən baxmayaraq, Allahın nə üçün bir şey yaratması ilə bağlı bəzi ümumi razılaşmalar var.

Allahın insanları niyə yaratdığını dair bir protestant fikrinə diqqət yetirin:

Allah insanları niyə yaratdı?

O, özünü izzətləndirmək üçün belə etdi. Allah bizi Onun kimi yaşamaq və münasibətlərdən həzz almaq üçün yaratmışdır. İsa dedi: “Mən bunu sizə dedim ki, sevincim sizdə olsun və sevinciniz tam olsun” (Yohane 15:11). ...

Allahı izzətləndirmək, yəni Onu ucaltmaq, ucaltmaq, həmd etmək, Onun Şərəfli olması haqqında düşünmək əslində bizim həyat məqsədimizdir. (Bell S. Josh McDowell Nazirliyi. 11 aprel 2016-cı ildə dərc edilib)

CCOG-da biz razılaşmayacağıq. Allah bizi ona görə yaratmadı ki, O, eqoya əsaslanan ruhani varlıqdır və Ona izzət vermək üçün insanlara ehtiyac duyur. Allahı izzətləndirmək də insan həyatının məqsədi deyil. Amma doğrudur ki, Allah sevincini artırmaq istəyirdi.

Budur başqa, bir qədər oxşar protestant cavabı:

Allah ilk növbədə niyə yaratdı? O, cəsləlcil idi? O, tənha idi? Nə üçün Allah insanları yaratmaqla çətinlik çəkdi?

Müqəddəs Kitab bizə deyir ki, Allahın kainatla bağlı əsas məqsədi Onun izzətini aşkar etməkdir. Müqəddəs Kitab bizə deyir ki, Allahın bəşəriyyət üçün son məqsədi Onun məhəbbətini aşkar etməkdir. (Allah sıldlmı? Allah Nazirlikləri Haqqında Hamısı, 21/03/19 əldə edilib)

Bəli, bu, sevginin bir hissəsi olduğu üçün bir az daha yaxındır, amma yenə də nəticə ondan ibarətdir ki, Allah hər şeyi Öz eqosunu sığallamaq ehtiyacına görə yaratmışdır. Allah boş yerə deyil və buna ehtiyac yoxdur.

Budur, digər iki protestantın fikirləri:

Allah dünyanın niyə yaratdı?

Bütün Müqəddəs Kitabda ildırım gurultusu kimi səslənən qısa cavab belədir: *Allah dünyanın Onun izzəti üçün yaratdı*. (Piper J. 22 sentyabr 2012. <https://www.desiringgod.org/messages/why-did-god-create-the-world> 01/16/19 əldə edildi)

Allah niyə yaratdı?

Allah Öz daxilindəki bəzi məhdudiyyətlərə görə yaratmamışdır. Əksinə, O, hər şeyi yoxdan yaratdı ki, Öz izzətini yaratdığı varlıqların ləzzəti üçün nümayiş etdirdi və Onun böyüklüyünü bəyan etsinlər. (Lawson J. Ligonier Ministries, 3 iyul 2017)

Daha iki nəfər Allahın hər şeyi Öz Şəxsi izzəti üçün yaratdığını iddia edir.

Deməli, həmin protestant mənbələri (baptist də daxil olmaqla) razılaşır. Lakin biz CCOG-da onların Allahın planının sirrini həqiqətən dərk etdiklərini inanmırıq.

Roma Katolik Kilsəsindən və Yəhovanın Şahidlərindən baxışlar

Bəs Roma Katolikləri?

Katolik *Kilsəsinin* katexizmi öyrədir:

293 Müqəddəs Yazılar və Ənənələr bu əsas həqiqəti öyrətməkdən və qeyd etməkdən heç vaxt əl çəkmir: “Dünya Allahın izzəti üçün yaradılmışdır”. ¹³⁴ Müqəddəs Bonaventure izah edir ki, Allah hər şeyi “öz izzətini artırmaq üçün deyil, onu göstərmək və çatdırmaq üçün yaratmışdır” ¹³⁵ çünki Allahın məhəbbətindən və xeyirxahlığından başqa yaratmaq üçün heç bir səbəbi yoxdur: “Məxluqlar o zaman yaranıblar ki, onun Əlini sevgi açar1 açdı”. ¹³⁶ Birinci Vatikan Şurası izah edir:

Bu təki, həqiqi Allah, öz xeyirxahlığına və “qüdrətli qüdrətinə” malik olan, öz nemətini artırmaq, kamilliyə çatmaq üçün deyil, bu kamilliyi məxluqlara bəxş etdiyi nemətlər vasitəsilə, mütləq məsləhət azadlığı ilə təcəlli etmək üçündür. “və zamanın əvvəlindən məxluqların həm ruhani, həm də cismani nizamları yoxdan yaradılmışdır. . . ” ¹³⁷

294 Allahın izzəti, dünya onun üçün yaradılmış onun xeyirxahlığına bu təzahürünü və xəbərini dərk etməkdən ibarətdir. Allah bizi “İsa Məsih vasitəsilə, Onun iradəsinin məqsədində görə, *Onun əzəmətli lütfündə həmd etmək üçün Onun oğulları*” yaratdı, ¹³⁸ çünki “Allahın izzəti tam diri insandır; üstəlik insanın həyatı Allaha baxışdır: əgər Allahın yaradılış vasitəsilə

AdiyisEmi artıq yer üzündə yaşıyan bütün varlıqlar üçün həyat əldə edibse, Kəlamın Atanın təzahürü Allahı görənlər üçün nə qədər çox həyat qazandıracaq".¹³⁹ Yaradılışın son məqsədi ondan ibarətdir ki, "hər şeyin yaradıcısı olan Allah nəhayət "hər şeyə" çevrilə bilsin, beləliklə, həm Öz izzətini, həm də bizim gözəlliyimizi təmin etsin.

İndi, məhəbbətdən bəhs edildiyinə görə, yuxarıda qeyd olunanlar bəzi digər mənbələrdən daha yaxındır, baxmayaraq ki, əhəmiyyətli bir səbəbi kənarda qoyduğu üçün kifayət qədər tam deyil.

Mərhum kardinal Con Henri Nyuman aşağıdakıları yazanda yaxınlaşdı:

Mən bir şey etmək və ya heç kimin yaradılmadığı bir şey olmaq üçün yaradılmışam. Mənim Allahın məsləhətlərində, Allahın dünyasında başqa heç kimin olmayan yerim var... Əgər, həqiqətən, mən uğursuz olsam, O, İbrahimin daşlarındakı övladları edən biləcəyi kimi, başqaları da qaldıra bilər. Bu böyük işdə mənim də payım var... O, mənə boş yerə yaratmayıb. (Newman JH. Meditations and Devotions of the Late Cardinal Newman. Longmans, Green, 1903, s. 301)

Yuxarıdakılar əsasən düzgündür, baxmayaraq ki, hələ tam deyil. Bəzi protestantlar da başa düşürlər ki, Tanrı əbədi olaraq Öz müqəddəsləri üçün bir iş görəcek, lakin onlar hansı işin və nə üçün olduğunu dair qeyri-müəyyən olmağa meyllidirlər.

İndi Yehovanın Şahidlərinin *Allah İnsanları Nə üçün Yaradı* adlı onlayn Müqəddəs Kitab təlimlərinin 2.3-cü Dərsində öyrətdikləri budur.:

Yehova insanlar **yer üzündə əbədi həzz almaq** və Onu məhəbbətli Ata kimi tanımaq üçün yaratdı. (<https://www.jw.org/en/bible-teachings/online-lessons/basic-bible-teachings/unit-2/why-did-god-create-man-purpose/#78> əldə edilib 01/16/19)

... yer niyə mövcuddur? ... O, insanlar üçün gözəl bir ev olmaq üçün yaradılmışdır (<https://www.jw.org/en/bible-teachings/online-lessons/basic-bible-teachings/unit-2/why-did-god-yaratmaq-insan-məqsədi/#85> əldə edilib 01/16/19).

1. Allah yer üzünü insanlar üçün daimi yaşayış yeri kimi yaratmışdır
2. Allah insanlar Onun məhəbbətli rəhbərliyi altında **əbədi yaşamaq üçün yaratdı**. O, bu məqsədi həyata keçirəcək (<https://www.jw.org/en/bible-teachings/online-lessons/basic-bible-teachings/unit-2/why-did-god-create-man-purpose/#131>)

Allahın yer üzünü insanlar evi olması üçün yaratdığı və düzgün şəkildə tövbə edib İsanı qəbul edənlərə əbədi həyat verəcəyi doğrudur olsa da, bu, Allahın insanlar **NİVƏ** ilk növbədə yaratdığına izah etmir.

Gözəl Baxış

Bəziləri düşünür ki, əbədiyyət ilk növbədə Allahın üzünə baxmaqla keçəcək. Bu, "Gözəl Görünüş" kimi tanılır.

Müqəddəs Kitab bizə Allahın üzünü əbədi olaraq görə biləcəyimizi öyrədir (Dwom 41:12), Müqəddəs Görünüş bəziləri tərəfindən xristian mükafatı və yaradılışın məqsədi kimi öyrədilir.

Yeni Dünya Ensiklopediyası bunu necə təsvir edir:

The **Beatific Vision** Katolik ilahiyyatında cənnətdə olanların Allahı birbaşa qavrayışını təsvir edən, yüksək xoşbəxtlik və ya bərəkət bəxş edən bir termindir. Bu baxımdan, insanların Allahı diri ikən dərk etməsi mütləq dolaylı (vasitəçi), Müqəddəs Baxış isə birbaşa (birbaşa) olur. ...

Thomas Aquinas, Beatific Vision'ı fiziki ölümdən sonra insanın varlığını son məqsədi kimi izah etdi. Aquinas'ın Göydə Allahı görmək ifadəsi Platonun Formalar aləmində Xeyirə baxmaq təsviri ilə paraleldir, bu hələ fiziki bəddəndə mümkün deyil. ...

Platonun fəlsəfəsi, Sokratın xarakterindən danışıaraq, Respublika Kitabının 7-ci kitabında (514a-520a) görünən mağara alleqoriyasındakı Müqəddəs Görünüş konsepsiyasına işarə edir:

Mənim fikrim budur ki, bilik aləmində yaxşılıq (Yaxşılıq) ideyası hər şeydən əvvəl meydana çıxır və ancaq səylə görünür; və gördüyü zaman, həm də gözəl və düzgün hər şeyin universal müəllifi, bu görünən dünyada işığın və işığın sahibinin və intellektualda ağıllı və həqiqətin bilavasitə mənbəyi olduğu qənaətinə gəlir (517b ,c) .

Platon üçün Xristian teologiyasında Xeyir Tanrıya uyğun gəlir. ...

Karfagenli Müqəddəs Kipri (üçüncü əsr) xilas edilməsi Allahı Səməvi Padşahlıqda görmək haqqında yazırdı:

Sizin izzətiniz və xoşbəxtliyiniz nə qədər böyük olacaq, Allahı görməyə icazə veriləcəkdir, xilas və əbədi nurun sevincini Rəbbiniz və Allahınız Məsihlə bölüşmək şərafətinə nail olmaq... Səməvi Padşahlıqda salehliklə birlikdə ölümsüzlük sevincindən həzz almaq və Allahın dostları. ...

XIII əsrdə filosof-teoloq Tomas Aquinas öz müəllimi Albertus Magnusun ardınca insan həyatının son məqsədini ölümdən sonra Tanrının zatının intellektual Gözəl Görünməsindən ibarət olduğunu təsvir etdi. Aquinas'a görə, Müqəddəs Görünüş həm iman, həm də ağılla üstün gəlir. ...

Hindu və Buddist düşüncəsi uzun müddətdir ki, ruhun hələ bəddəndə olarkən ilahi ilə birləşmə tapdığı samadhi təcrübəsindən danışırlar. İslamdakı mistik ənənə hərfi mənada Allahın gözü ilə görməkdən bəhs edir: “Mən onu sevdiyim zaman onun əşidən qulağıyam; və onun gördüyü baxışı; vurduğu əli; və yeridiyi ayağı” (ən-Nəvəvi hədisi 38).

Corc Foks və digər erkən Quakerlər inanırdılar ki, Tanrının birbaşa təcrübəsi vasitəçilik olmadan bütün insanlar üçün mövcuddur. (Beatific Vision. New World Encyclopedia, 2013. http://www.newworldencyclopedia.org/entry/Beatific_Vision 04/16/19 əldə edilib)

Qeyd: Müqəddəs Kitabda Allahın yer üzündə ənəcəyi aydındır (Adiyisəm 21:1-3), buna görə də Müqəddəs Yazı göydə gözəl görüntüyə baxışı rədd edir.

Lutheran Journal of Ethics -in redaktoru yazırdı:

Lakin Allahın insan məxluqu ilə bağlı məqsədinin son məqsədi müqəddəsləyin esxatoloji dərk edilməsi vasitəsilə işıqlandır, burada bizə müqəddəsləyin gözəl baxışı və əbədiyyətdə Allahla tam ünsiyyət vəd olunur. (Santos C. Redaktorun Girişi: Lüteranlar və Müqəddəsləşmə. © Sentyabr/Oktyabr 2017. Lüteran Etika jurnalı, cild 17, say 15)

inanın bir çox protestant bu görmənin fiziki deyil, ruhani bir mənzərə olduğunu inanır (məsələn, Ortlund G. Why We Misunderstand the Beatific Vision. First Baptist Church of Ojai, 26 sentyabr 2018-ci il).

Müqəddəs Görünüşün versiyaları son məqsəd kimi qəbul edənə, Allahı görmənin onları Onun və ya öz xoşbəxtliyi ilə dolduracağına düşünməyə meyllidirlər.

Budur, bir vaxtlar Tanrı Kilsəsinin yazılısının bu vizyona əks baxışı:

Əgər əbədiyyət Allahın üzünə səadətli baxaraq və ya hər bir arzumuzu dərhal yerinə yetirməklə keçirsə - bir çox dinlərin öyrətdiyi kimi - bir neçə aydan sonra (yaxud bir neçə oktilyon ildən sonra, əslində heç bir əhəmiyyət kəsb etmir), həyat darıxdırıcı olardı. . Və bir dəfə həyat cansızlıq olanda, o, ağrı ilə və dəhşətli dərcəddə dəhşətli olardı. Çünki qarşıda sonsuz cansızlıqlıqdan başqa heç nə qalmayacaqdı - ölümlə birlikdə gözəl, lakin qeyri-mümkün bir xilas yolu olacaq (bax: Luka 20:35-38). Bu, həqiqətən də son işğəncə olardı.

Amma Əbədi Atamızın daha yaxşı fikri var. O, əbədiyyətin getdikcə daha darıxdırıcı olmayacaq bir plan hazırladı. Ancaq nə qədər inanılmaz görünsə də, hər eondan sonra əbədiyyət getdikcə daha həyəcanlı, daha parlaq və daha zövqlü olacaq. (Kuhn RL. Tanrı Ailəsi - Üçüncü Hissə: Əbədilikdə Yaşamaq. Xoş Xəbər, İyul 1974)

Bəli, Allah etdiklərini əbədiyyətin daha yaxşı olması üçün yaratdı. Ölənlər Tanrı Kilsəsinin yazılısından bir şeyi diqqət yetirin:

Bu dünyanın bir araya gətirən Allah bunu düşünülmüş bir planla etdi. Bu plan dünyanın bir böyük dininin ümitsiz Nirvanası deyildi və sizə sonsuza qədər heç bir narahatlıq olmadan böyük heçliyin şüursuz bir hissəsi olacağına vəd edir - çünki əbədi olaraq fərdi şüurunuz yoxdur. Bu, bir vahədə iki xurma ağacının arasındakı salınmış hamakda yatmaq, Allah əhlinin vədinə arxayın olduqları şəhərvətli qızlar tərəfindən əbədi olaraq qidalanmaq xoşbəxtliyi deyil. Protestant qruplarının əksəriyyətinin vədi kimi göründüyü kimi, qızlar küçələrdə qızlar başmaqlarla gəzmək, arfa çalmaq deyil. Bu, əlbəttə ki, katolik inancına tabe olanlara verilən vəd kimi, nəhayət, Allahın üzünə baxa və gözəl mənzərəni qiymətləndirə bilmək vədi deyil: Hər şeyi yaradan Allahın təklif etdiyi şey sizi Onun ailəsinə daxil etsin. Allah kimi Allah olmaq! Biz hamımız da baş Atamız olan Allahla qardaş və bacı olduğumuz kimi evfemik mənada Tanrı olmaq deyil, Onun ilahi təbiətini tamamilə bölüşmək. ...

Allahın əsl planı praktiki. O, Öz ailə Padşahlığı haqqında deyir ki, onun genişlənməsinin sonu heç vaxt olmayacaq. Onun planı, Onun kimi görünən, hiss edən, davranan və Onun kimi özünü bərpa edən əbədi ruh həyatından ibarət olan oğul və qızlar əbədi olaraq əlavə etməkdir! Məhz buna görə də Allahın Öz qarşısında qoyduğu məqsəd, həttə Onun da heç vaxt yerinə yetirməyəcəyi bir ümididir. Onun artıq yaratdığı böyük yaradılışdan həzz almaq və onu idarə etmək üçün sonsuz, əbədi, əbədi olaraq daim genişlənmə bir ailə yaratmaq və sizinlə mənim gələcək yaradılıqlarımızda sonsuz iştirak etməyimiz üçün. Yaşamaq üçün əbədi səbəb verən məşğul, praktik, maraqlı, cətin, davamlı plan.

Bu planda cansıxıcılıq yoxdur. Heç vaxt marağın tükəncəyi bir vaxt yoxdur. Əbədi heç nə etmədiyiniz bir ruhani ölkə haqqında mifik, dini səslənən qovluq yoxdur - ancaq əbədi yaratmaq, idarə etmək işi! görünən fayda ilə problemin həlli. ... O, sizi diriltmək gücünə malikdir ... (Hill DJ. What the World Needs Now Is...HOPE. Plain Truth, fevral 1979)

Allahın Kilsəsinin mərhum liderindən bir şeyə diqqət yetirin:

"İnsan ölürsə, yenidən yaşayarmı?" (Əyyub 14:14). Bu ÜMİD vaxtı olmalıdır, çünki BU DÜNYA ölsə belə - və o da olacaq - **yeni və daha yaxşı** bir dünyanın - SÜLH içində dünyanın - məmnunluq, xoşbəxtlik, bolluq, SEVİNCİN DİRİLMƏSİ ardınca gələcək! Allah dərk etməyimizə kömək olsun! Təkcə davamlı mövcudluq deyil, həm də tam, xoşbəxt, maraqlı, BOLUN həyat! Bəli - və bu BÜTÜN ƏBƏDİYYƏ üçün! (Armstrong HW. Dirilmənin Məqsədi nədir? Xoş Xəbərlər, Mart 1982)

Çoxları Müqəddəs Yazıları tam başa düşmədiklərindən görə, onlar Allahın planına tam uyğun gəlməyən gözəl mənzərəni necə öyrətdikləri kimi fikirləri təbliğ etdilər.

Allaha baxmağımız özlüyündə əbədiyyəti yaxşılaşdırır. Baxmayaraq ki, O, bizə əbədi xeyir-dua versə də, bunu mütləq edəcek (müq. Dwom 72:17-19).

Bütün Şeylər İsa üçün yaradılmışdır

Əhdi-Cədid İsa və yaradılışla bağlı bunu öyrədir:

¹⁵ O, görünməz Allahın surətidir, bütün məxluqatın ilk oğludur. ¹⁶ Çünki göydə və yerdə olan, görünən və görünməyən hər şey, istər taxtlar, istər padşahlıqlar, istərsə də dövlətlər və ya hakimiyyətlər Onun vasitəsilə yaradılmışdır. Hər şey Onun vasitəsilə və Onun üçün yaradılmışdır. Koloslulara 1:15-16)

² ... Hər şeyin varisi təyin etdiyi Oğlu, Onun vasitəsilə dünyalar da yaratdı; ³ O, Onun izzətinin parlaqlığı və Şəxsiyyətinin açılış surətidir və hər şeyi Öz qüdrətinin kəlamı ilə qoruyur (Hebrifo 1:2-3)

Afei, so wɔbɔɔ yen sɛ yɛnhwɛ Yesu daa kɛkɛ?

Daabi.

Hyɛ nea enti a Yesu kae sɛ ɔbae no nsow:

¹⁰ ... Maba ama wɔanya nkwa, na ama wɔanya no bebre. (Yohane 10:10)

Edenam “nkwa” a yebenya ne “dodow” a yebenya so no, Yesu rekyerɛkyerɛ sɛ ɔbaa sɛnea ɛbɛyɛ a yebetumi anya daa nkwa a eye na yebetumi aboa ma daa nkwa ayɛ papa.

Onyankopɔn ammɔ nnipa sɛnea ɛbɛyɛ a nnipa bɛhwɛ No daa daa.

4. DƐn Nti na Onyankopɔn Ma Amanehunu Ho Kwan?

SƐ Yesu bae sƐnea Ɛbɛyɛ a yebetumi anya nkwa “a Ɛdɔɔso” (Yohane 10:10) a, so Onyankopɔn ma amanehunu ho kwan?

Aane.

So atirimpɔw bi wɔ ho?

Aane.

³¹ Efisɛ Awurade rentow ngu afebɔɔ. ³² Ɛwom sɛ ɔde awerɛhoɔ ba deɛ, nanso ɔbɛda ayamhyehyeɛ adi sɛdeɛ ne mmɔborɔhunu dodoɔ teɛ. ³³ Ɛfiri sɛ ɔmfɛ ne pɛ nyɛ ayayadeɛ, Na ɔnni nnipa mma awerɛhoɔ. (Kwadwom ahorow 3:31-33)

Hyɛ no nsow sɛ Onyankopɔn mfi ne pɛ mu nhaw yɛn na ɔnyɛ yɛn awerɛhow. ɔpɛ sɛ yɛyɛ yie (fa toto 3 Yohane 2 ho).

Nneɛma a Ɛte sɛ nea enye to nnipa a wɔfata so.

Yesu anyɛ bɔne da (Hebrifo 4:15), na mmom ohuu amane maa yɛn (1 Petro 2:21). Na “Ɛwom sɛ na ɔyɛ ɔba de, nanso ɔde amanehunu a ohui no so suaa osetie” (Hebrifo 5:8).

DƐn nti na Onyankopɔn ma nnipa hu amane?

Nneɛma abien bi wɔ hɔ a enti Ɛte saa. Biako ne sɛ yɛn bɔne ho asotwe/nea efi mu ba a Ɛbɛhyɛ yɛn nkuran sɛ yɛnyɛ bɔne na yɛnsan nkɔ Onyankopɔn nkyɛn (Kwadwom 3:39-40; Leviticus 26:18). Na, Ɛsɛ sɛ yɛte ase sɛ Bible no kyerɛkyerɛ sɛ Onyankopɔn twe yɛn aso kakraa bi sen sɛnea Ɛfata yɛn amumuyɛ (fa toto Esra 9:13; Hiob 11:6 ho). Afei, nnipa a anyɛ yiye koraa no wogyɛ saa Bible no afɛ horow no di mpo hu saa.

Nanso ntease foforo bi wɔ hɔ a Ɛyɛ den sen saa.

ɔsomafo Paulo ka kyerɛ yɛn sɛ “wɔde abɔde no hyɛɛ ɔkwasea ase, Ɛnyɛ nea wɔpɛ, na mmom esiane nea ɔde anidaso brɛɛ ase no nti” (Romafo 8:20). ɔkyerɛwee nso sɛ:

¹⁶Enti yɛn koma nntu. Ɛwom mpo sɛ yɛn akyi nipa no reyerɛ de, nanso wɔreyɛ foforo da biara da. ¹⁷ Efisɛ yɛn amanehunu a emu yɛ hare a Ɛwɔ hɔ bere tiaa bi no reyɛ anuonyam a Ɛboro so koraa ama yɛn, ¹⁸ bere a yɛnhwɛ nneɛma a yehu, na mmom yɛnhwɛ nneɛma a wonhu. Efisɛ nneɛma a wohu no yɛ bere tiaa mu de, na nea wonhu no yɛ daa. (2 Korintofo 4:16-18)

Nkurɔfo reyɛ ahotew—a awerɛhow ne amanehunu ka ho—nanso anidaso wɔ hɔ. Wɔn a wɔmfrɛ wɔn wɔ saa bere yi mu no, wɔtew wɔn ho ɔkwan biako so (Yesaia 48:10; Yerima 9:7), bere a Ɛsɛ sɛ wɔtew wɔn a wɔafrɛ wɔn no ho na wɔtew wɔn ho kɛse te sɛ dwetɛ ne/anaa sika kɔkɔɔ (Sakaria 13:9 ; Dwom 66:10 ; Daniel 11:35, 12:10; 1 Petro 1:7; fa toto Adiyisɛm 3:18 ho). Enti sɔhwɛ ahorow a Ɛyɛ “ogya” wɔ saa bere yi mu (1 Petro 1:7 ; 4:12).

Nea Ɛbɛyɛ papa ho anidaso wɔ hɔ:

⁹Nanso, adɔfo, yɛwɔ awerɛhyem sɛ yebenya nneɛma pa a ɛfa mo ho, yiw, nneɛma a ɛka nkwaɣye ho, ɛwom sɛ yɛkasa saa kwan yi so de. ¹⁰ Ɛfiri sɛ Onyankopɔn werɛ mfiri mo adwuma ne ɔdɔ adwuma a moda no adi kyerɛɛ ne din no, Ɛfiri sɛ mosom ahoteɛfoɔ na mosom no. 11 Na yɛpɛ sɛ mo mu biara da nsiyɛ koro no ara adi akosi awiei, ¹² na moanyɛ ɔkwasea, na mmom munsuasua wɔn a wɔnam gyidi ne boasetɔ so nya bɔhyɛ ahorow no. (Hebrifo 6:9-12)

Beləliklə, biz səbirlə olmalı və Allahın yollarını "daha yaxşı şeylər"lə nəticələndirəyinizə əmin olmalıyıq.

Əzablara səbirlə dözmək sevgi əlamətidir:

⁴Məhəbbət səbirlidir, mehribandır, məhəbbət paxıllıq etmir, məhəbbət özünü tərifləməz, tələbbür göstərməz, ⁵nalayiq hərdəkət etməz, öz Şeylərini axtarmaz, qılcıqlanmaz, pislilik etməz, ⁶haqsızlığa sevinməz, həqiqətə sevinər; hər Şeyə dözürlər, ⁷hər Şeyə inanırlar, hər Şeyə ümid edir, hər Şeyə dözürlər. ⁸Sevgi heç vaxt tükənməz; (1 Korintofo 13:4-8, Hərfi Standart Versiya)

Sevgi kimi tərcümə olunan yunan sözü "agape" kimi tərcümə olunur və bu sevgi növü həqiqətə sevinir və hər Şeyə dözəcəkdir. Əsl məhəbbətin sirri budur ki, məhəbbətin inkişafında əzab-əziyyət iştirak edə bilər. Əsl sevgi uğursuz olmayacaq.

Bəzən insanlar yaxşılıq etməkdən əziyyət çəkirlər:

¹⁷Əgər Allahın iradəsidirsə, pislilik etməkdənsə, yaxşılıq etmək üçün əzab çəkmək daha yaxşıdır. (1 Petro 3:17)

Diqqət yetirin ki, yuxarıda deyilənlər, özümüzə əzab vermək Allahın iradəsi olduğuna DEYİL, belə ki, biz bədbəxt olaq. Allahın yolları bizim yollarımızdan yüksəkdir (Yesaia 55:8-9) və məhəbbətin aspektləri Allahın planında sirrdir (müq. Efeslilərə 5:25-32).

İndi, Müqəddəs Kitab aydındır ki, bizə əziyyət verən əzablardan yaranacaq faydalar var:

³Qəm-qüssə gülməkdən yaxşıdır, Kədərləli sifətdən qəlb gözəlləşər. ⁴Müdrikin ürəyi yas evindədir, Axmaqların ürəyi isə şadlıq evindədir. (Vaiz 7:3-4)

¹⁶Ruhun özü bizim ruhumuzla birgə Şəhadət edir ki, biz Allahın övladlarıyıq. ¹⁷Əgər övladlarıqsa, biz həm də varislərik – həqiqətən də, Allahın varisləriyik və Məsihlə birgə varisik – əgər həqiqətən də Onunla birlikdə əzab çəkirsə, belə ki, Onunla birlikdə izzətlənək. (Romafo 8:16-17, AFV)

¹⁸Çünki mən hesab edirəm ki, indiki əzablar bizdə aşkar olunacaq izzətə *müqayisə olunmağa layiq deyil*. (Romafo 8:18)

¹²Sevgililərim, sizi sınamaq üçün gələn odlu imtahana qəribə gəlməyin, sanki sizə qəribə bir hadisə gəlib. ¹³Amma Məsihin izzəti zühur edəndə siz də hədsiz sevinclə sevinəsiniz ki, Məsihin əzablarından Şərik olduğunuz dərcəddə sevinin. (1 Petro 4:12-13)

¹¹Oğlum, Rəbbin cəzasına xor baxma, Onun islahına nifrət etmə. ¹²Rəbbin sevdiliyi adamı islah edə, Sevdiliyi oğul ata kimi. (Mmebusəm 3:11-12)

⁵ Oğullarla bağıllı sənə deyilən nəsihəti unutmusan: “Oğlum, Rəbbin cəzasına xor baxma, Onun tərəfindən məzəmmət olunanda ruhdan düşmə. ⁶ Rəbb kimi sevsə, cəzalandırsın, Qəbul etdiyi hər övladı qamçılıyır».

⁷ Əgər cəzaya dözürsənsə, Allah sənə oğullarla olduğu kimi davranır. Hansı oğul var ki, ata onu cəzalandırmaz? ⁸ Əgər siz cəzasızlıqda və hamı buna Şərik olubsa, deməli siz övlad deyilsiniz, qeyri-qanunisiniz. ⁹ Bundan əlavə, bizi islah edən insan atalarımız olub və biz onlara hörmət göstərmişik. Ruhların Atasına daha asan tabe olub yaşamayacağıq? ¹⁰ Həqiqətən də, onlar bizi bir neçə gün ərzində onlara ən yaxşısı kimi cəzalandırırlar, amma O, bizim xeyrimizə idi ki, Onun müqəddəsliyində Şərik olaq. ¹¹ İndiki vaxta görə heç bir cəzalandırmaq sevdircisi deyil, ağrıllıdır; buna baxmayaraq, sonradan onun tərəfindən tərtib edilən salehliyin sülh meyvəsini verir. (Hebrifə 12:5-11)

Əzablara icazə verilir ki, insanlar islah olunsunlar, təlim keçsinlər, xarakter formalaşdırsınlar və ondan daha yaxşı olsunlar (həmcinin Romafo 5:3-4, 8:17; 2 Saloniklilərə 1:3-5; Yakobo 1:2-4; 2 Petro 1:5-8; Adiyisəm 21:7-8). Sınaqlar və problemlər iman yaratmağa, təvazökarlığa öyrətməyə, bizə dərslər öyrətməyə və Allaha yaxınlaşmağa kömək edə bilər.

Bu, indi hədsiz görünsə də, Allah bunu başa düşür və edir ki, Öz xalqı buna dözə bilsin (1 Korintofo 10:13). İsa mahiyyət etibarilə onu bir gün götürməyi öyrətdi (Mateo 6:34). Və Onun gələcəkdə planlaşdırıldığı şeylər, bu həyatda fiziki əzabların cəzəçəkəndən çox fərqlidir (Romafo 8:18).

İsa və Allahın xalqı əziyyət çəkdi:

¹ Buna görə də biz də bu qədər böyük Şahidlər buludunun əhatəsində olduğumuzu və bizi əhatə edən günahın bütün ağırlığına geridə qoyduğumuz üçün qarşılıqlı qoyulan yarışı səbirlə qaçaq, ² gözlərimizi İsağa dikərək, imanımızla müəllifi və tamamlayıcısı, sevinc təklif olunan çarmıxa tab gətirdi {Gr. stauros – pay}, rüsvayçılığa xor baxaraq Allahın taxtında oturmağa. ³ Çünki günahkarların Özünə qarşı bu cür ziddiyyətli ərinə tab gətirəni düşünün ki, canınız yorulmayasınız və təqəddən düşməyəsınız. (Hebrifə 12:1-3, Yubiley Müqəddəs Kitabı)

Əzab bitəcək:

¹² ... Sizi incitdiyim halda, bir daha sizə əziyyət verməyəcəyəm. ¹³ İndi mən onun boyunduruğunu səndən qıracağam, Bağların qıracağam. (Nahum 1:12-13)

Bu, Nineva ilə bağlı peyğəmbərlik kimi verilsə də, digər kitablar əzabların sona çatacağına (Adiyisəm 21:4) və Şeytanın boyunduruğunun qırılacağına təsdiqləyir (Yesaia 14:12-17; Adiyisəm 20:1-3).

Qeyd etmək lazımdır ki, əzab həmişə bizim əməllərimizdən qaynaqlanır. Biz də İsa kimi nəhaq əziyyət çəkə bilərik:

¹⁹ Çünki Allah qarşısında vicdanına görə kədərlə, haqlı yerə əzablara dözsə, bu , *təqdirə layiqdir*. ²⁰ Günahlarınla görə döyüldüyünüz zaman səbirlə yanaşsınız, bunun nə dəyəri var ? Amma yaxşıllıq edəndə və əziyyət çəkəndə, səbirlə yanaşsan, bu , Allah qarşısında təqdirə layiqdir.

²¹ Çünki siz buna çağırılırsınız, çünki Məsih də bizim üçün əzab çəkdi, bizə nümunə qoydu ki, Onun addımları ilə gedəsiniz.

²² O , günah etmədi, Ağzında hiylə tapmadı”;

²³ O, təhqir olunduqda, Əvəzində söymədi; O, Əzab çəkəndə təhdid etmədi, *Özünü Ədalətli* Hakim olana tapşırıdı; (1 Petro 2:19-23)

İsa bizə Əzab-Əziyyətli başlı nümunə göstərdi (1 Petro 2:21-24). Necə ki, peyğəmbərlər (Yakobo 5:10-11).

Biz İsanı (1 Petro 2:21-24), eləcə də Pavel peyğəmbəri (1 Korintofo 13:2) İsanı təqlid etdiyi kimi (1 Korintofo 11:1) təqlid etməliyik.

Uşaqlar

Bəs Əziyyət çəkən uşaqlar?

Müqəddəs Kitab Əziyyət çəkən uşaqlardan bəhs edir. *Ən* azı bir insan kor anadan olub ki, “Allahın işləri onda aşkar olsun” (Yohane 9:3). Amma digər səbəb odur ki, onlar da xarakter formalaşıdırlar.

Hələ biz doğulmamışdan Əvvəl Allahın bizim üçün bir planı var:

¹⁶ Gözlərin mənim varlılığımı gördü, hələ formalaşmamışam. Onların hamısı Sənin kitabında yazılmışdır: “ Mənim üçün yaradılan günlər, Hələlik onlardan heç biri yox idi. (Dwom 139:16)

Bəs erkən yaşda ölən, abort edilən və ya öldürülən uşaqlar?

Bunlar insan faciələri olsa da, Allahın onlar üçün planı var - O, onları unutmadı (müq. Yesaia 49:15). Onlar, bu əsrdə çağırılmamış və seçilməmiş başqaları kimi, ikinci dirilmənin bir hissəsi olacaqlar (Adiyisəm 20:5, 11). Və Müqəddəs Kitab deyir ki, onlar yenidən yaşayacaqlar, lakin Yesaia 65:20-yə görə bu müddət 100 ildir.

Mükəmməliyə doğru irəliləmək

Əhdi-Ətiqədə Musa yazırdı ki, Allahın “işi mükəmməldir” (Qanunun təkrarı 32:4). Əhdi-Cədidə Həvari Yakobo yazırdı:

² Qardaşlarım, müxtəlif sınaqlara məruz qalanda bunu sevinc sayın, ³ *çünki bilin* ki, imanınızın sınağı səbir yaradır. ⁴ Qoy səbr öz mükəmməl işini görsün ki, heç bir əskiksiz kamil və kamil olasan. ⁵ *Əgər* sizdən hər hansı birinizin müdrikliyi yoxdursa, hamıya səxavətlə və məzəmmətsiz verən Allahdan diləsin və ona da veriləcək. (Yakobo 1:2-5)

Ətə sə nea amanehunu yə adeyə a Əkə pəyə mu no fə. Eyi Nkyerə sə Esə sə yəhyə da yə yən ho ayayade te sə nea ebinom yə no, na mmom Esə sə yəde boasetə gyina səhwə ne amanehunu a yehya no ano.

Na yiw, Əno yə mmerəw sə wobəkyerəw sen sə wubenya osuahu —na Onyankopən nim eyi (müq. Hebrifo 12:11):

⁸ Awurade bəma nea Əfa me ho no ayə pə; (Dwom 138:8)

Onyankopɔn reyɛ adwuma ama WO ayɛ pɛ!

Susuw ho sɛ Bible no kyerɛkyerɛ sɛ Yesu suaa osetie fii amanehunu mu:

⁸ Ɛwom sɛ na ɔyɛ ɔba de, nanso ɔnam nneɛma a ɔhunuu no so suaa osetie. ⁹ Na ɔyɛɛ pɛɛ no, ɔbɛyɛɛ daa nkwayeɛ maa wɔn a wɔtie no nyinaa. (Hebrifo 5:8-9).

Ɛsɛ sɛ n'akyidifo sua saa nso.

Yesu kyerɛkyerɛɛ sɛ:

⁴⁸Enti mobɛyɛ pɛ, sɛnea mo Agya a ɔwɔ soro no yɛ pɛ no. (Mateo 5:48)

So Eno kyerɛ sɛ mprempren Kristofo ayɛ pɛ?

Daabi.

ɔsomafo Yohane kyerɛkyerɛɛ pefee sɛ nokware Kristofo da so ara yɛ bɔne na wohia bɔne fafiri (1 Yohane 1:8-10).

Enti, so eyi kyerɛ sɛ Ɛsɛ sɛ Kristofo de ba awiei ara kwa esiane sɛ eyi ntumi nyɛ yiye nti, sɛ ɛnyɛ hwee sɛ wɔremmɔ mmɔden?

Daabi.

Ɛsɛ sɛ Kristofo nam Onyankopɔn mmoa so di nkonim (Romafo 12:21; Filipifo 4:13; 1 Yohane 4:4) sɔhwɛ ne sɔhwɛ ahorow a ɛwɔ asetra yi mu, a ɛboa ma yɛbɛn pɛyɛ no (Yakobo 1:2-4).

ɔsomafo Paulo, bere a na ɔrehu amane wɔ amanehunu bi ho no, ɔkaa biribi a Yesu ka kyerɛɛ no sɛ:

⁹Na ɔka kyerɛɛ me sɛ, “M’adom dɔɔso ma wo, ɛfiri sɛ M’ahoɔden yɛ pɛ wɔ mmerɛyɛ mu.” (2 Korintofo 12:9)

Wɔreyɛ yɛn pɛ mprempren denam nea yɛfa mu no so.

Ɛyɛ bere a wonyan Kristofo sɛ Onyankopɔn mma no na wɔbɛyɛ pɛ koraa (müq. Efeslilɔrɔ 4:13; Hebrifo 11:40).

5. Dɛn Nti na Onyankopɔn Yɛe Wo?

Dɛn ne w'atirimpɔw?

WO nte sɛ obi foforo biara. Bible no kyerɛkyerɛ sɛ “akwaa no nyinaa nni adwuma koro ... ankorankoro ... Onyankopɔn de akwaa no, wɔn mu biara, asi nipadua no mu sɛnea ɔpɛ” (Romafo 12:4-5, 1 Korintofo 12:18).

Enti, Esono wo. Wo nkrabea yɛ soronko na ɛho hia. W'asetra wɔ ntease.

Dɛn ne Bible mu ntease a ɛwɔ w'asetra mu?

Wowɔ he?

WOYɛ obi a wubetumi de ɔdɔ ama wɔ ɔkwan soronko so.

Na ɛno yɛ biribi a wobɛtumi ayɛ daa.

Wɔ afeha a etwaam no mfinimfini no, Onyankopɔn Asɔre (Da a ɛto so Ason) tintimii sɛ:

ɛnyɛ nnɛ nko na Kristoni no tra ase; ɔhwɛ ɔkyena pa kwan. (Nea Onyankopɔn Asɔre no Gye Di. The Bible Advocate and Herald of the Coming Kingdom. October 3, 1949, kr. 7)

Nanso Kristoni nhwɛ ɔkyena pa bi kwan kɛkɛ. Nokware Kristoni nam sɔhwɛ ahorow, hokwan ahorow, ne sɔhwɛ ahorow a ɛwɔ asetra mu (fa toto Romafo 5:1-4 ho) a ɛbɛboa Kristoni no ma n'ankasa atumi aboa “ɔkyena a eye” no so na ɛkyekye suban mpren.

Awiei koraa no Onyankopɔn wɔ nhyehyɛe soronko ma WO ankasa.

Onyankopɔn yɛɛ wo sɛ fa ɔdɔ ma wɔ w'ankasa wo ankorankoro kwan so (fa toto 1 Korintofo 12:20-13:10 ho).

Nanso ɔkwan bɛn so?

Ne titiriw no, ɛdenam mpren a yɛde gyidi ne osetie a yɛbɛyɛ ama Onyankopɔn bɛtra ase wɔ asetra yi mu.

ɛdenam osetie a wɔbɛyɛ, Bible mu nneɛma a wɔbɛpaw, gyidi a wobenya, ɔdɔ a wɔde bedi dwuma, na wɔtra ase akosi awiei so no, ɛnyɛ sɛ Kristofo bɛkyekye suban nko na mmom wɔbɛma daa nkwa ayɛ papa ama wɔn ankasa ne afoforo.

ɛdefa gyidi ho no, esiane sɛ Onyankopɔn a ɔwɔ hɔ no yɛ nokwasɛm (fa toto Romafo 1:20 ho; hwɛ nhoma a wontua hwee no nso, a ɛwɔ ccog.org, So Onyankopɔn Ba a ɔwɔ hɔ no yɛ nea ntease wom?), enhia gyidi na woagye adi sɛ a Nyame. Adaemone mpo gye di na wopopo (Yakobo 2:19). Nanso, egye gyidi na yɛatumi de yɛn ho ato Onyankopɔn so, agye adi, na yɛayɛ osetie. ɛno yɛ “gyidi ahintasɛm” no fã (fa toto 1 Timoteo 3:9 ho; wobetumi ahu gyidi ho nsɛm pii wɔ nhomawa a wontua hwee no mu, a ɛwɔ intanɛt so wɔ ccog.org, Faith for Those God has Called and Chosen).

Kristofo, ankasa, akyiri yi wɔbɛsakra na wɔayɛ pɛ wɔ owusɔre a edi kan no mu (1 Korintofo 15:50-54; Adiyisɛm 20:5-6) sɛnea ɛbɛyɛ a wɔbɛboa ama ɔdɔ na nokwarem no ama daa nkwa ayɛ papa. Saa owusɔre yi ne torobɛnto a ɛtɔ so nson ne deɛ ɛtwa toɔ no hyia (1 Korintofo 15:52), a ɛyɛ berɛ a wɔbɛwie Onyankopɔn ahintasɛm no fã bi (Adiyisɛm 10:7).

Wɔn a mpɔmpɔn wɔnyɛ Kristofo no benya saa hokwan yi ama nsakrae bere a wɔnyan wɔn akyiri yi no akyi (hwɛ nhoma a wontua hwɛ no nso, intanɛt so wɔ ccog.org, Amansan Nkwagye AKWANKYERɛ, Apokatastasis: So Onyankopɔn betumi agye wɔn a wɔayera wɔ mfe a ɛreba no mu? ɔhaha pii mu kyerɛwsɛm no da Onyankopɔn nkwagye nhvɛhyɛ adi).

Allah yaxşıdır (Marko 10:18; Dvom 143:10) və doğru olanı edir (müq. Yaradılış 18:25).

¹⁹ Sən nəsihətdə böyüksən, işdə qüdrətlisən, çünki gözlərin bəşər övladları üçün bütün yollarına açıqdır ki, hər kəs öz yoluna və əməllərinin bəhrəsində görə verəsin. (Yeremia 32:19)

⁹ Yaxşılıq etməklə yorulmaq, çünki ruhdan düşməsək, vaxtında biçəcəyik. ¹⁰ Buna görə də imkanlı olduqca hamıya, xüsusən də imanlılara **yaxşılıq edək**. (Qalatiylərə 6:9-10)

⁵ ... Allah, ⁶ “hər kəsə əməllərinə görə cəza verəcəkdir”. ⁷ O kəsələrdə əbədi həyat səbirlə yaxşıllıq edərkən izzət, izzət və ölümsüzlük axtarır; (Romafo 2:5-7)

Allah sizin üçün yaxşılıq istəyir və əgər siz həqiqətən sevirsinizsə və Ona “itə-t edin” (Həvarilərin işləri 5:32; Hebriləri 5:9), hər şey belə olacaq (Roma 8:28).

Aşağıdakılara diqqət yetirin:

²⁴ İnsan üçün yeyib-içməkdən və canının zəhmətindən həzz almaından yaxşı heç nə yoxdur . Bunun da Allahın əlindən olduğunu gördüm. (Vaiz 2:24)

¹² Mən bilirəm ki , onlar üçün sevinməkdən və həyatlarında yaxşıllıq etməkdən daha yaxşı bir şey yoxdur, ¹³ və həmçinin hər kəs yeyp-içib bütün zəhmətinin xeyirindən həzz almalıdır - bu , Allahın ınamıdır. ¹⁴ Mən bilirəm ki, Allah nə etsə, əbədi olacaq. (Vaiz 3:12-14)

Yuxarıdakılar doğrudur, çünki işdə məhsuldar olmaq hər şeyi yaxşılaşdırmaq məqsədi daşıyır. İnsanlar işə məhsuldar olmaqdan həzz almırlar.

Bundan əlavə, Allahın planı sizin başınıza gələnləri nəzərə alır. Bununla bağlı Əhdi-Ətiq təlimlərinə diqqət yetirin:

¹¹ Rəbbin məsləhəti əbədidir, Onun ürəyinin planları bütün nəsilərə çatır. ¹² Nə bəxtiyardır o xalq ki, Allahı Rəbbdir, Öz irsi olaraq seçdiyi xalqdır. ¹³ Rəbb göydən baxır, O, bütün bəşər övladlarını görür. ¹⁴ O, məskəninə bütün yer üzündə yaşayanlara baxır. ¹⁵ O, onların ürəklərini fərdi şəkildə düzəldir, Onların bütün işlərini nəzərə alır. (Dwom 33:11-15)

¹ Çünki bütün bunları ürəyimdə düşündüm ki, hamıların bəyan edim: salehlər, müdriklər və onların işləri *Allahın* əlindədir. (Vaiz 9:1a)

⁹ İnsanın ürəyi öz yolunu planlaşdırır, Amma Rəbb onun addımlarını istiqamətləndirir. (Mmebusəm 16:9)

²⁴ İnsanın addımları Rəbbdən *İ* r, İnsan öz yolunu necə başa düşə bilər? (Mmebusəm 20:24)

⁷³ Sənin əllərin məni yaratdı, mənə forma verdin. (Dwom 119:73)

¹⁷ ... “Allah salehləri də, pisləri də mühakimə edəcəkdir, çünki *orada* hər məqsəd və hər işin vaxtı var”. (Vaiz 3:17)

İndi Əhdi-Cədidəki keçidlərə diqqət yetirin:

¹¹ Amma bir və eyni Ruh bütün bunlarda fəaliyyət göstərir və *Allahın* Özünün istədiyi kimi hər birinə ayrı-ayrılıqda bölünür. ...

²⁷ İndi siz *Məsihin* bədənisiniz və *hamınız* fərdi üzlərsiniz. (1 Korintofo 12:11, 27, AFV)

⁷ Aldanmayın, Allah məsxərəyə qoyulmur; çünki insan nə əkir, onu da biçəcəkdir. ⁸ Çünki öz cismi üçün əkən cismən pozğunluğa biçər, Ruha əkən isə Ruh əbədi həyatı biçər. (Qalatiyalılara 6:7-8)

¹⁰ Çünki Allah *ədalətsiz* deyil ki, Onun adına göstərdiyiniz zəhməti və məhəbbət əməyinizi unutsun... (Hebrifo 6:10)

Allahın hamı üçün bir planı var! Bu, bu yaşda çağırılmağınızdan asılı olmayaraq **SİZİN FƏRDİ OLARAQ** daxildir. O, **SİZİN BÜTÜN İŞLƏRİNİZİ** nəzərə alır.

Yaşadığınız, edədiyiniz əziyyətlər, bütün nailiyyətləriniz və s. **SİZİ** əbədiyyəti yaxşılaşdırmağa hazırlayır (əgər siz son nəticədə Allahın Padşahlığında dəstəklənməkdən imtina etməsəniz). Yaşadığınız hər şey sizi Allahın sizin üçün etdiyi çağırış və işə hazırlamışdır! **SİZ** bənzərsiz bir şəkildə və **əbədiyyətin** daha yaxşı olmasına kömək edə biləcəksiniz!

Müqəddəs Kitabda qeyd edilir ki, bədənənin əllər, gözlər və qoxu, eşitmə və başqa şeylər kimi hissələri olduğu kimi (1 Korintofo 12:12-26), Allahın əbədi planında bizim hamımızın özünəməxsus hissəmiz var. Bəli, sizin rolunuz digər milyardlarla insandan tamamilə fərqli ola bilər – düşünməyin ki, Allahın **SİZİN** üçün real planı yoxdur.

Bundan əlavə, siz etdiyiniz işlərə görə cavabdehsiniz (Romafo 14:12). Allah etdiklərinizə (Vaiz 12:14; Adiyisəm 20:12), eləcə də nə etmədiyinizə (Mateo 25:24-30) görə mühakimə edəcəkdir. Etməli olduğunuz şeyi nə qədər çox etsəniz, bir o qədər özünüz və başqaları üçün əbədiyyəti yaxşılaşdıracaqsınız. Nə qədər etməməli olduğunuzu etməsəniz, əbədiyyəti özünüz və başqalar üçün daha yaxşı edərsiniz. Allah ədalətli hakimdir (2 Timoteyə 4:8).

Müqəddəs Kitab öyrədir ki, biz əməllərimizə görə mükafat alacağıq (Mateo 16: 2-7; Romafo 2:6; Məmbusəm 24:12; Yəremia 17:10; Adiyisəm 22:12)! Biz bunun sayəsində daha çox insana kömək edə biləcəyik (müq. Luka 19:15-19). Müqəddəs Kitab deyir ki, ölümdən sonra işlərimiz bizi izləyir (müq. Adiyisəm 14:13) - bu o deməkdir ki, fiziki olaraq öyrəndiklərimiz və inkişaf etdirdiklərimiz əbədi olaraq necə verə və işləyə biləcəyimizi formalaşdıracaq.

Allahın etdiyi hər şeyin səbəbi var idi (Yezekel 14:23). O cümlədən bizim üçün adətən sirr olan həyatımızda uzunluğu (müq. Vaiz 9:12).

“Allaha iman edin” (Marko 11:22), çünki Onun etdiyi hər şey üçün fantastik səbəbləri var, hətta bizə həmişə belə görünməsə də (müq. Hebrifo 12:11; Romafo 8:28).

Çoxları öz nəticələrinə əsaslanaraq Allahı səhvən mühakimə etdilər, lakin Müqəddəs Kitab da öyrədir:

⁵ Buna görə də qaranlıqda gizli şeyləri üzə çıxaracaq və ürəklərdəki məsləhətləri açacaq Rəbb gələndə qədər **heç nəyi mühakimə etməyin**. Sonra hər kəsin tərifini Allahdan gələcək. (1 Korintofo 4:5)

Bəzi şeylər gizlədilib. Biz də heç bir insan haqqında hər şeyi bilmirik.

Bütün insanlar eyni deyil. Allahın hər birimiz üçün fərqli planı var (1 Korintofo 12:4-12).

Allah hamı ilə işləyir ki, hər birimiz əbədiyyətdə öz payımızı sahib ola bilək! Müqəddəs Kitabın öyrətdiyi kimi:

¹⁷ Səhlilik işi sülh, Səhliliyin nəticəsi isə əbədi, sakitlik və əminlik olacaq. (Yəsaia 32:17)

¹¹ Mənə həyat yolunu göstərəcəksən, Sənin hüsurunda sevinc doludur; Sənin sağ əlində ləzzətlər əbədidir. (Dwom 16:11)

Əbədi sülh və zövqlər. Daha yaxşı bir əbədiyyət!

SİZ EDİLMƏLİSİNİZ BİR ŞEY NƏDİR?

¹¹ Ey uşaqlar, gəlin, mənə dinləyin; Mən sizə Rəbb qorxusunu öyrədənəyəm. ¹² Həyatı arzulayan, Xeyirxahlıq görsün deyən uzun günləri sevən kimdir ? ¹³ Dilini şərddən, Dodağın hiylədən saxla. ¹⁴ Pisləkdən uzaqlaş və yaxşıllıq et; Sülh axtarın və onun arxasınca gedin. (Dwom 34:11-14)

³ Rəbbə güvən və yaxşıllıq et. Yer üzündə yaşayın və Onun sədaqətindən qidalanın. ⁴ Sən də Rəbbdən həzz al, O sənə ürəyindəki arzuları verəcək. (Dwom 37:3-4)

YAXŞI ET! ALLAHA EMANET EDİN.

Bütün bunlar nə deməkdir?

Bu o deməkdir ki, Allah Öz yaratdığı inı yaratmışdır ki, Onun məxluqatı yaxşıllıq etsin.

Və ya daha dəqiq desək, Allah etdiyi hər şeyi ona görə yaratdı ki, əbədiyyət daha yaxşı olsun!

Əla deyilmi?

³... Sənin işlərin böyük və ecazkar, ey Külli-İxtiyar Allah! (Adiyisəm 15:3)

¹⁹Səndən qorxanlar üçün bəxş etdiyin, Bəşər övladları üçün qarşısında Sənə güvənənlər üçün hazırladığın xeyirxahlığın necə də böyükdür! (Dwom 31:19)

Allahın xeyirxahlığı bizim gəlişimiz üçün hazırladıklarına görə böyükdür.

Hebrifo 11:4-12-də Habildən başlayaraq biz Əhdi-Ətiqdə Allahın adlanan müxtəlifləri haqqında öyrənirik. Və onlara istinad edərək, aşağıdakı ayələrin nə öyrətdiyinə diqqət yetirin:

¹³ Bunların hamısı vədləri qəbul etmədən imanla öldülər, lakin onları uzaqdan görüb onlara əmin oldular, onları qucaqladılar və yer üzündə qərib və zəvvar olduqlarını etiraf etdilər. ¹⁴ Belə dəyənlər vətən axtarıqlarını açıq-aşkar bəyan edirlər. ¹⁵ Həqiqətən də, əgər onlar çıxdıqları ölkəni xatırlasaydılar, geri qayıtmaq imkanı olardı. ¹⁶ Amma indi **onlar daha yaxşı, yəni səmavi ölkə istəyirlər**. Buna görə də Allah onları Allahı adlanmaqdan utanmır, **çünki O, onlar üçün bir Şəhər hazırlamışdır**. (Hebrifo 11:13-16)

Beləliklə, ən azı Həbilin dövründən bəri insanlar Allahın daha yaxşı bir şey üçün bir planı olduğu və Allahın bunu həqiqətən dərk edənlərin Tanrısı olduğu inandılar. “Şəhər” göydən yerə enəcək Yeni Yerusəlimdir (Adiyisəm 21:2).

Plan hər şeyin daha yaxşı olması üçündür.

Əhdi-Cədidədən aşağıdakıları nəzərdən keçirin:

¹⁷ Buna görə də yaxşılıq etməyi *bilib*, etməyən adam üçün günahdır. (Yakobo 4:17)

Bu o demək deyilmi ki, xristianlar yaxşılıq etməlidirlər?

Yaxşılıq etmək hər şeyi yaxşılaşdırmaqdır.

Yaxşılıq etmək və İlahiləşdirmə haqqında Erkən Kilsə Yazılıları

İlk kilsə yazılıları bəzi anlayışlara sahib idilər və Allahın planının sirrinin məqsədi haqqında ipucular verirdilər.

İkinci əsrdə (eramızdan əvvəl) bir və ya bir neçə orijinal həvari tərəfindən təyin edilmiş Smirnalı Polikarp yazırdı:

Gəlin yaxşı olanın ardınca qeyrətli olaq (Polikarpın Filipifo məktubu, 6-cı fəsil)

O, [İsa] öyrədir ... Əbədi mükafatın bəhrəsi üçün. (Polikarp, Viktor Kapuadan fraqmentlər, bölmə 4)

Eynilə, Polikarpın sonrakı varisi olan Sardisli Melito da yazırdı:

O, sənə azadlıq bəxş edən ağılı verdi. O, qarşılığa çoxlu şeylər qoydu ki, siz hər bir şeyin mahiyyətini ayırd edəsiniz və özünüz üçün yaxşı olanı seçəsiniz. (Melito. Antoninus Sezarın Hüzurunda Müzakirə. In Ante-Nicene Fathers by Roberts and Donaldson, Volume 8, 1885. Hendrickson Publishers, Peabody (MA), çap 1999, səh. 755)

Yaxşılıq etməyi öyrənmək xarakter formalaşdırır. Yaxşı olanı etməyi seçdiyimiz zaman hər şeyi yaxşılaşdırmağa kömək edirik.

Melito başa düşdü ki, Allah insanlara seçim azadlığı verib və biz yaxşı olanı seçməliyik. Adəm və Həvvanın mahiyyət etibarilə köləlik gətirən qanunsuzluğu seçmələrinə baxmayaraq (müq. Romafo 6:16-17), Melito izah etdi:

Amma təbiətə yerin torpağı kimi yaxşı və şər qəbul etməyə qadir olan insan düşməni və tamahkar məsləhətçini xoş qarşıladı və o ağaca toxunaraq əmri pozdu və Allaha asi oldu. (Melito. The Homily on the Pasxa, Melito, sətir 48)

Melito İsanın bizi günahın köləliyindən xilas etmək planının bir hissəsi olduğunu da başa düşdü:

Pasxa sirri yeni və köhnə, əbədi və müvəqqəti, pozula bilən və çürüməz, ölümcül və ölməzdir ... İşin həqiqəti Rəbbin sirri həmişə köhnə, həmişə yenidir ... Çünki peyğəmbərliyin səsi ilə idi. Rəbbin sirri elan edildi. ...Bizi köləlikdən azadlığa, zülmətdən işığa, ölümdən həyata, tiranlıqdan əbədi səltənətə çatdıran və bizi yeni kahinlik və əbədi olaraq xüsusi xalq edən Odur. (Melito. The Homily On the Pasxa by Melito, sətirlər 2,58,61,68)

Bəli, səltənət əbədidir, əbədidir. Məhz peyğəmbərliyin sirri vasitəsilə – İsanın zamanının dini liderləri tərəfindən başa düşülməmiş peyğəmbərliklər – İsa gəlməmişdən əvvəl elan edilmişdi (bu peyğəmbərliklərin yüzlərləsi üçün pulsuz kitaba baxın, online www.ccog.org başlıqlı: *İsanın Məsihi olduğunu sübut*). Pasxa ilə əlaqəli başqa bir sirr ondan ibarətdir ki, İsa çörək kəsdi və şagirdlərin hər birinə unikal bir tikə verdi (müq. Luka 24:30), bu gün Xristian Pasxa bayramını (bəzən Evxaristiya adlanır) düzgün şəkildə saxlayanlara kömək edir. Allahın hər birimiz üçün unikal bir şeyə sahib olduğunu və hamımızın xüsusi insanlar olduğumuzu göstərir.

Lionlu İrenaeus Smyrnaalı Polikarp tərəfindən öyrədildiyini iddia etdi. İreney yazırdı ki, xristianlar “əbədiyyəyə dirilmə ümidinə” malikdirlər (Irenaeus. Against Heresies, Kitab IV, Fəsil 18, para 5). Bəli, dirilmiş xristianlar əbədi olaraq yaşayacaqlar.

Zəbur öyrədir:

²⁰ Mənə böyük və şiddətli bəlalar verən, Məni yenidən dirildəcəksən, Məni yerin dərinliklərindən çıxaracaqsan. ²¹ Böyüklüyünü artıracasan, Hər tərəfdən mənə təsəlli verəcəksən. (Dwom 71:20-21)

Qiyamətdən sonra (yenidən dirilmək də deyilir) Allah bəndələrinin əzəmətini artıracaq.

Nə qəddər?

İsa Dwom 82:6 ayəsindəki “siz Allahsınız” (Yohane 10:34) hissəsindən istinad etdi ki, bu, Allahın yolu ilə yaşamağa hazır olanlara son ilahiləşmə ilə bağlı təlimdir.

İrenaeus da bunu öyrətdi:

və övladlığa götürənlərdən başqa Müqəddəs Yazılarda Allah adlandırılan başqa heç kim yoxdur (Irenaeus. Adversus). haereses , IV kitab, ön söz, ayə 4)

“Dedim ki, siz hamınız Haqqın oğulları və allahlarsınız; amma siz kişilər kimi oləcəksiniz”. O, Şübhəsiz ki, bu sözləri övladlığa götürmə hədiyyəsini almamış, lakin Allahın Kəlamının pak nəslinin təcəssümünə xor baxan, Allaha yüksəlmək üçün insan təbiətini aldanan və Allahın Kəlamına nankorluq edənlərə deyir. onlar üçün Ət oldu. Məhz bu məqsədlə Allahın Kəlamı insan oldu və Allahın Oğlu bəşər Oğlu oldu ki, insan Kəlamda qəbul edilib övladlığa götürülərək Allahın oğlu ola bilsin. . Çünki biz çürüməzliyə və ölməzliyə birləşə bilməsəydik, başqa heç bir vasitə ilə pozulmazlığa və ölməzliyə nail ola bilməzdik. İrenaeus. Əks haereses , Kitab III, Fəsil 19, Beyt 1).

Həvari Yohane yazırdı:

³Sevimliyə, indi biz Allahın övladlarıyıq və nə olacağımız hələ bəlli deyil. biz bilirik ki, Əgər züfur etsə, biz də Onun kimi olacağımız, çünki onu olduğumuz kimi görəceyik. (1 Yohane 3:2, Darby Bible Translation)

İsa hələ qayıtmadığı üçün məsihçilər hələ də Ona bənzəməyə üçün dəyişməyiblər, lakin bu qəddər dəyişməyə planın bir hissəsidir (müq. 1 Korintofo 15:50-53). Bizim necə görünəcəyimizə dair hələ də bəzi sirr var (1 Korintofo 13:12), lakin Allahın planı ilahiləşdirməni nəzərdə tutur (Romafo 8:29; Həvarilərin işləri 17:29; Mateo 5:48; Efeslilərə 3:14-19; Malaki 2). :15).

İkinci əsrin əvvəllərində Antakyalı İqnatiy yazırdı:

Çünki mənəm istəyim sizinlə bir insan kimi deyil, Allahı razı salan kimi davranmaqdır, sizin də Onu bəyəndiyiniz kimi. Çünki mənəm də heç vaxt Allaha çatmaq üçün belə [başqa] fürsət olmayacaq... daha yaxşı işin şərafinə layiq ola biləcəm ... Dünyadan Allaha üz tutmaq yaxşıdır ki, yenidən Ona yüksəlim. ... Mənə vəhşi heyvanların yemi olmağıma icazə ver ki, onların vasitəsi ilə Allaha çatmaq mənə nəsis olacaq... Mən Allahın içməsinə, yəni Onun qanının istəyirəm ki, o, məhəbbət və əbədi həyatdır. (İqnatiy. Romafo məktub, 2,4-cü fəsillər).

O, İbrahimə, İshaqa, Yakoboa, peyğəmbərlərə, həvarilərə və kilsəyə daxil olan Atanın qapısıdır. Bütün bunların məqsədi Allahın birliyinə nail olmaqdır (İqnatiy. Romafo məktub, 9-cu fəsil).

Beləliklə, İqnatiy öyrətdi ki, Allahın xalqı üçün məqsəd ilahiləşməyə və daha yaxşı, əbədi iş görməkdir.

İkinci əsrin sonlarında Antakyalı Teofil yazırdı:

Səbrlə yaxşılıq edərkən ölümsüzlük axtaranlara O, əbədi həyat, sevinc, əmin-amanlıq, dinclik və nə gözünlə görmədiyi, nə qulağı ilə eşitmədiyi, nə də insanın qəlbinə daxil olmayan yaxşılıqların bolluğu verəcəkdir. hamı qalmaq. (Teofil. Avtolikə, I kitab, 14-cü fəsil)

Buna görə də, insan bu dünyada yarandığıda, Yaradılış kitabında mistik şəkildə yazılmışdır, sanki iki dəfə Cənnətə yerləşdirilmişdir; belə ki, biri ora qoyulanda yerinə yetdi, ikincisi isə dirilmə və hökmdən sonra yerinə yetsin. Necə ki, bir qab düzəldildikdə onun hansısa qüsuru var, o, yeni və bütöv ola bilmək üçün yenidən formalaşdırılır və ya yenidən hazırlanır ; ölümə də insanın başına gəlir. Çünki o, dirilmədən dirilmək üçün hər hansı bir şəkildə parçalanıb; Mən ləkəsiz, saleh və ölməz deməkdir. ...

Çünki Əgər O, onu əvvəldən ölməz etsəydi, onu Allah edərdi... belə ki, Əgər o, Allahın əmrinə əməl edərkən, ölümsüzlük işlərinə meyli edərsə, **Ondan mükafat olaraq ölməzlik alsın və Allah ...** Çünki Allah bizə qanun və müqəddəs əmrlər verib; və bunları saxlayan hər kəs xilas ola bilər və dirilməni əldə edərkən, çürüməni miras ala bilər (Antakyalı Teofil. Autolycus'a, Kitab 2, Fəsil 26, 27, səh. 105).

saleh əməl edən Əbədi Əzablardan xilas olacaq və Allah tərəfindən Əbədi həyata layiq görülməkdir . (Teofil. Avtolikə, II kitab, 34-cü fəsil)

Amma Əbədi Allaha ibadət edənlər Əbədi həyatı miras alacaqlar, (Teofil. Autolycus'a, II kitab, Fəsil 36)

Və biz müqəddəs bir qanun öyrəndik; lakin qanunverici olaraq bizə saleh əməl etməyi, təqvalı olmağı və yaxşılıq etməyi öyrədən, həqiqətən Allah olan Allah var. (Teofil. Avtolikə, III kitab, 9-cu fəsil)

Beləliklə, Teofil ilahiləşdirməyi və həqiqi xristian olanlara yaxşılıq etməyi öyrətdi.

III Əsrdə Roma Katolik müqəddəsi və Roma yepiskopu Hippolit yazırdı:

Ölümsüzlük Atası, insanı su və Ruhla yumaq üçün onun üzərinə gələn ölməz Oğlu və Sözü dünyaya göndərirdi; və O, bizi yenidən ruhun və bədənə çürüməsi üçün doğuraraq, bizə həyat nəfəsini (ruhunu) üfürdü və bizi pozulmaz bir qüdrətlə bəxş etdi. Deməli, insan ölməz olubsa, o da Allah olacaq. Və təbəqənin bərpasından sonra su və Müqəddəs Ruh vasitəsilə Allah edilir, o, ölümlər arasından dirildikdən sonra da Məsihlə ortaq varisdir (Hippolitus. Müqəddəs Teofaniyə haqqında söhbət, Fəsil 8).

Çünki mübarək Pavelin sözünə görə, fəzilətdə irəliləməklə və daha yaxşı şeylərə nail olmaqla, “əvvəlkilərə çatmaqla” (Filipifə 3:13, KJV)} biz həmişə daha yüksək gözəlliyə yüksəlirik. Bununla belə, təbii ki, mənəvi gözəlliyi nəzərdə tuturam ki, bundan sonra bizə desinlər: “Padşah sənə gözəlliyini çox istəyirdi”. (Hippolytus. Hippolytusun Müqəddəs Yazılarının Şərhlərindən fraqmentlər)

Beləliklə, Hippolitus ilahiləşdirməyi öyrətdi və xristianlar fəzilətdə irəliləyərək daha yaxşı şeylərə nail olurlar.

4-^{cu} Əsrdə Yunan-Roma müqəddəsləri və Milanın yepiskopu Ambrose öyrətdi:

Sonra bir bakirə hamilə qaldı və Kəlam bədənə çevrildi ki, bədən Allah ola bilər (Milanlı Ambrose. Bakirəliyə dair (I kitab, Fəsil 11).

4-^{cu} Əsrdə yunan-pravoslav müqəddəs və yepiskop Con Xrizostom yazırdı:

... insan Allah və Allahın övladı ola bilər. Çünki biz oxuyuruq: “Mən dedim ki, siz tanrılarınız və hamınız Haqq-Taalanın övladlarıdır” (John Chrysostom. Homily 32 on the Acts of Apostles).

İlahiləşdirmə ən azı İsanın dövründən insanlar üçün bir məqsəd kimi başa düşülürdü.

Yarışın sirri?

İnsanlar müxtəlif rənglərdə, formalarda və görünüşlərdə olurlar.

Həç bir irq digər irqdən üstün deyil.

Bir çox insan irqinin üstünlük təşkil etdiyi ölkələrdə yaşayır. Onlar müxtəlif dərslər alırlar.

Bəzi insanlar irqlərinin yüksək səviyyədə ayrıl-seçkiliyə məruz qaldığı ölkələrdə yaşayırlar. Onlar müxtəlif dərslər alırlar.

Bəziləri birdən çox irqin qarışığıdır. Onlar müxtəlif dərslər alırlar.

Bəzi insanlar bir çox irqi daha çox qəbul edən ölkələrdə yaşayırlar. Onlar müxtəlif dərslər alırlar.

Və bu ssenarilər arasında müxtəlif dərslərin öyrənilməsi ilə nəticələnən müxtəlifliklər var.

Biz hamımız Adəm və Həvvadan (Yaradılış 3:20), daha sonra Nuhun oğlunun və onların arvadları ilə nəslindən gəlmişik.

Adəm və Həvvadan əvvəl müxtəlif növ hominidlər olduğu halda, bütün müasir insanlar Adəm və Həvvanın nəslindən idilər - bəli, biz hamımız Adəm və Həvva ailəsindən olan bəşər övladları bir hissəyik.

Əhdi-Cədid “bütərzəstlər arasında sirr”dən bəhs edir (Koloslulara 1:27).

Gentiles termini ilə qarşılaşdığımız ilk yer Yaradılış 10-dadır ki, burada daşqından sonra Nuhun övladları ilə uşaqlar olub, müxtəlif yerlərə köçüb, müxtəlif irqlərin və bir çox etnik qrupların əcdadları olduğunu göstərir.

Xilas nöqteyi-nəzərindən, yəhudi və ya qeyri-yəhudi, israili və ya qeyri-israili arasında heç bir fərq yoxdur (Koloslulara 3:9-11), “çünki Allaha qarşı təvəkkül yoxdur” (Romafo 2:11). “Onlar şərqdən və qərbdən, şimaldan və cənubdan gələcək və Allahın Padşahlığında oturacaqlar” (Luka 13:29).

Yəni, niyə növlər?

Bəli, bu, insanlar üçün müxtəlif təcrübə dərslərinə sahib olmaqla nəticələnir.

Bəs təkcə insanlar deyil, fərdlər haqqında nə demək olar?

Allahın planı BÜTÜN fərqli təcrübələrinizi nəzərə alır (Qalatiyalılara 6:7-8; Hebrifə 6:10; Dvoma 33:11-15).

Müqəddəs Kitabda qeyd edilir ki, bədənənin əllər və gözlər kimi hissələri və qoxu, eşitmə və digər şeylər kimi bədənədəki hər şeyin rolu var:

¹⁴ Çünki bədən bir deyil, çoxlu üzvlərdən ibarətdir.

¹⁵ Ayaq “əl olmadıgıma görə bədənədən deyiləm” desə, bədənədən deyilmi? ¹⁶ Əgər qulaq: “Mən göz olmadıgıma görə bədənədən deyiləm” desə, bədənə aid deyilmi? ¹⁷ Bütün bədən göz olsaydı, eşitmə harada olardı? Əgər hamı eşitsəydi, qoxu harada olardı? ¹⁸ Amma indi Allah üzvlərini, hər birini istədiyi kimi bədənə qoydu. ¹⁹ Əgər onları hamısı bir üzv olsaydı, bədən harada olardı?

²⁰ Amma indi çoxlu üzvlər var, amma bədən birdir. ²¹ Göz isə ələ “sən mənə ehtiyacım yoxdur” deyə bilməz; nə də başın ayağa qaldırılıb, “Mənim sənə ehtiyacım yoxdur”. ²² Xeyr, daha zəif görünən bədən üzvləri zəruridir. ²³ Bədənənin daha az hörmətli olduğu düşündüyümüz üzvlərinə daha böyük hörmət bəxş edirik; Bizim görünməyən təriflərimiz daha böyük təvazökarlığa malikdir, ²⁴ amma görünən hissələrimizə ehtiyac yoxdur. Lakin Allah bədəni onun çatışmayan hissəsinə daha çox hörmət edərək, ²⁵ ona görə ki, bədənə parçalanma olmasın, ancaq üzvlər bir-birinə eyni qayğı göstərsin. (1 Korintofo 12:14-26)

Diqqət yetirin ki, fərqlərin olmasının səbəblərindən biri digərinə eyni qayğı göstərə bilməyimizdir – bu o deməkdir ki, fərqlər bizə müxtəlif yollarla sevgi bəxş etməyimizə kömək etmək məqsədi daşıyır.

İndi bəziləri deyə bilər ki, müəyyən bir irq, boy, zəif və s., yaşımaq daha çətindir.

Və bəzi mənalarda bu doğrudur.

Bununla belə, bu planın bir hissəsidir:

²⁷ Lakin Allah müdrikləri rüsvay etmək üçün dünyanın axmaqlarını, qüdrətliləri rüsvay etmək üçün dünyanın zəiflərini seçdi. (1 Korintofo 1:27)

Allah müxtəlif rəngli, formalı və s. insanlar bir bədənənin bir hissəsi kimi yaratdı (Romafo 12:4-5; 1 Korintofo 12:12-14).

Hamının qurtuluş fürsəti olacaq.

Bu təklifi qəbul edən hər kəs əbədiyyəti özləri və başqaları üçün daha yaxşı etmək üçün bənzərsiz bir şəkildə sevgi verə biləcəklər - bu yaşıda fərqli irqlərə, etnik mənsubiyyətlərə və görünüşlərə sahib olmaq, gələcək əbədiyyət yaşının başqa cür olduğundan daha yaxşı olmasına kömək edəcəkdir. var.

Yaxşıllıq etmək üçün çağışın

Süleyman yazırdı ki, insanlar Allahın işini düşünməlidirlər (Vaiz 7:13). Bir çox insanlar Allahın işini başa düşməzlər və ya onu kifayət qədər yaxşı hesab edirlər, lakin onlar bunu etməlidirlər (müq. Mateo 6:33). İndi dəstəkləmək üçün görülməli bir iş var (Mateo 24:14, 28:19-20; Romafo 9:28; 2 Korintofo 9:6-8; Adiyisəm 3:7-10). Bunu etmək yaxşıdır (müq. 2 Korintofo 9:6-14; Adiyisəm 3:7-13).

İyirmi dəfədən çox (NKJV) Müqəddəs Kitab xüsusi olaraq “yaxşılıq et” deyir. Başqalarına kömək etmək üçün çalışaraq yaxşılıq edirik. Biz Allahı və qonşularımızı (Mateo 22:37-39) - başqa insanlar sevməklə yaxşılıq edirik.

Xristianlar başqalarına çatmaq üçün Allahın işini dəstəkləməlidirlər (Mateo 24:14, 28:19-20; Romafo 10:15, 15:26-27).

İşin məqsədi hər şeyi daha yaxşı etməkdir:

⁵ Çalışanların planları, Şübhəsiz ki, bolluğa aparır, (MmebusEm 21:5a)

²³ Hər işdə mənfəət var, (MmebusEm 14:23)

²³ Hər işdə üstünlük var (MmebusEm 14:23, Gəncin Hərfi Tərcüməsi)

İsləmək hamıya fayda (üstünlük) təmin etməlidir.

Həvari Pavel yazırdı:

¹² Buna görə də, ey sevimlilərim, həmişə itaət etdiyiniz kimi, təkcə mənim yanımda deyil, indi də mən yoxkən daha çox qorxu və titrəyişlə xilasınız həyata keçirin. ¹³ Çünki Onun razılığı üçün istər istəmək və etmək üçün sizdə fəaliyyət göstərən Allahdır. (Filipifo 2:12-13)

Biz Allahın razılığı üçün çalışmalıyıq - bu sevgini artırmaq və əbədiyyəti daha yaxşı etməkdir.

Allahın hər birimiz üçün bir işi var:

¹⁵ Sən çağıracaqsan, Mən də Sənə cavab verim. Əllərinin işini arzulayacaqsan. (Əyyub 14:15)

SİZ də Allahın əllərinin işisiniz! Onun sizin üçün bir planı var və bu, əbədiyyəti yaxşılaşdırmağa kömək etmək üçün bir iş görməni nəzərdə tutur.

Yazıçı Mariya Popova belə bir qeyd etdi:

Ömür boyu dəyişikliklərə baxmayaraq, sizi və uşaqlığınızın eyni insan olmasının sirri, nəhayət, fəlsəfənin ən maraqlı suallarından biridir. (Popova M. Grace Paley on the Art of Art of Older. Brain Pickings, 3 sentyabr 2015)

Bu, çoxları üçün sirr olsa da, Allah üçün sirr deyil. Allah bizim ola biləcəyimiz ən yaxşı olmağımızla kömək etmək üçün hamımızla işləyir. Həm də başqalarına kömək etmək üçün.

Nəzərə alın ki, bir şeyi icad etməyin səbəbi adətən hər şeyi yaxşılaşdırmaqdır.

Allahın insanlar “icad etməsinin” səbəbi əbədiyyəti daha yaxşı etmək idi.

Paul və Barnaba dedilər:

¹⁸ Allaha əzəldən məlum olan Onun bütün işləridir. (Həvarilərin işləri 15:18)

Allah insanlar1 yaratdı və yaxşı iş üçün plan1ın bir hissəsi olaraq bu yer üzünə yerləşdirdi:

⁸ Çünki lütf sayəsində siz iman vasitəsilə xilas olmusunuz, bu, özünüzdən deyil. Bu, Allahın ənamıdır, ⁹ əməlinizdən deyil, heç kim öyünməsin. ¹⁰ Çünki biz Onun yaradıcılığını, yaxşı işlər görmək üçün Məsih İsaada yaradılmışıq. Allah onları bizdə gəzmək üçün əvvəlcədən hazırlamışdır. (Efeslilərə 2:8-10)

Bütün insanlar?

Allahın planı qəbul edən hər kəs əbədiyyəti gözləyəcək. Bu, islah olunmaz dərəcədə pis insanlardan başqa indiyə qədər yaşıyanların hamısı olacaq (bununla bağlı daha nəmən pü üçün pulsuz onlayn kitabımız baxın: *Ümumdünya Qurtuluş TƏKLİFİ, Apokatastasis: Allah gələcək dövrdə itirilmişləri xilas edəcək bilərmi? Yüzlər müqəddəs kitab Allahın planını açıqlayır. qurtuluş*).

İsa hər birimiz üçün bir yer olduğunu bildirdi:

¹ “Qoy ürəyiniz narahat olmasın. Siz Allaha inanırsınız; Mənə də inanın. ² Atamın evində çoxlu otaqlar var. Əgər belə olmasaydı, sənə yer hazırlamağa getdiyimi deyərdimmi? ³ Əgər gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi Öz hüçurumda qəbul edəcəyəm ki, siz də Mənim olduğum yerdə olasınız. (Yohane 14:1-3, BSB)

SİZİN üçün bir yer o deməkdir ki, İsa sizin üçün ən yaxşı yer vəd edir. Bacarıqlarınız üçün. Narahat olmayın ki, siz Allahın Padşahlığını xoşbəxt və töhfə verən üzvü ola bilməyəcəksiniz. Allah sizdə başladı işi başa çatdırmağa sadıqdır (müq. Filipif 1:6).

Allahın insanlar üçün planı əbədi qalacaq:

¹⁴ Mən bilirəm ki, Allah nə etsə, əbədi olacaq. (Vaiz 3:14)

Müqəddəs Kitab göstərir ki, İsa Özü hər şeyi yaxşılaşdırmaq üçün gəlib:

⁶ ... O, həm də daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı əhdin Vasitəçisidir. (Hebrif 8:6)

Xristianların daha yaxşı ümidləri var və bu təsəlliverici olmalıdır:

¹⁹ ... daha yaxşı ümidin gətirilməsi var, onun vasitəsilə biz Allaha yaxınlaşırıq. (Hebrif 7:19)

¹³ Qardaşlar, mən istəmirəm ki, yuxuya getmişlər haqqında bixəbərlə olasınız ki, ümidi olmayan başqalar kimi siz də kədərlənməyəsiz. ¹⁴ Əgər biz İsanın ölüb dirilməsində inanırıqsa, Allah da İsaada uyuyanları Özü ilə bərabər gətirəcək.

¹⁵ Buna görə sizə Rəbbin sözü ilə deyirik ki, biz sağ olanlar və Rəbbin zühuruna qədər qalacaqlar, heç vaxt yuxuda olanları qabaqlamayacağıq. ¹⁶ Çünki Rəbbin Özü nida ilə, baş mələyin səsi ilə və Allahın Şeypuru ilə göydən enəcək. Və Məsihdəki

ölülər əvvəlcə diriləcəkdir. ¹⁷ Onda biz sağ olan və qalanlar Rəbbi havada qarşılamaq üçün onlarla birlikdə buludlara qaldırılacağıq. Beləliklə, biz həmişə Rəbbin yanında olacağıq. ¹⁸ Buna görə də bu sözləri bir-birinizə təsəlli verin. (1 Saloniklilər 4:13-18)

³⁴ ... daha yaxşı və əbədi bir mülkə sahib olduğunuzu bilirsiniz. (Hebrifo 10:34, Berean Literal Bible)

Allah etdiyi hər şeyi əbədiyyətin daha yaxşı olması üçün yaratdı. Bu, əbədi olaraq daha yaxşı olacaq (müq. Yeremia 32:38-41).

Hər şeyi bizim üçün yaxşılaşdırmaq Allahı razı salır, bu da daha yaxşıdır. Bəli, Allah razı qala bilər (müq. Hebrifo 11:5, 13:16; 1 Petro 2:19-20, NLT) - bu, Allah üçün də daha yaxşı deyilmi?

Allah yaratdıqlarını belə yaratdı ki, əbədiyyət daha yaxşı olardı.

Buna görə də O, kainatı yaratdı və buna görə də kişi və qadınları yaratdı.

Allahın planına bu əsrdə Onun çağırışına qulaq asacaq hər kəs (həmçinin bax: Allah Sizi Çağırır ?) və gələcək dövrdə başqaları (həmçinin pulsuz onlayn kitaba baxın: *Universal Xilas TƏKLİFİ. Apokatastasis: Allah itkin düşənləri xilas edərmi? yüzləri müqəddəs kitab Allahın qurtuluş planını açıqlayır*).

Xristianlar başa düşməlidirlər ki, onların fərdi hissəsi əbədiyyəti yaxşılaşdırmaqdır.

Amma bu, ALLAHIN yolu ilə edilməlidir.

¹² İnsana düzgün görünən bir yol var, Amma sonu ölüm yoludur. (Məbus 14:12; 16:25)

Dünyanı bir çox cəhətdən yaxşılaşdırdıqlarını düşünən insanlar var. Və nə qədər ki, bu, Allahın yollarına uyğundur, inşallah, onlar belədirlər.

Bununla belə, Müqəddəs Kitabın pislədiyi abort hüquqlarının və müxtəlif əxlaqsızlığın lehinə etiraz edərkən dünyanı yaxşılaşdırdıqlarını düşünən insanlar var.

Bütpərəst əməlləri yaxşı bir şey kimi təbliğ edərkən dünyanı yaxşılaşdırdıqlarını düşünən insanlar var.

Təəssüf ki, insanların əksəriyyəti özlərini inandırırlar və başqalarını fikrinə, köhnə adət-ənənələrə, arzularına və/və ya Müqəddəs Kitabın ürəyinə güvənir. Bununla belə, kitab xəbərdarlıq edir:

⁹ Ürək hər şeydən əvvəl hiyləgərdir, Çox pisdir. Bunu kim bilər bilər? ¹⁰ Mən Xudavənd, ürəyi araşdırıram, ağılımı sınaıram, Hər kəsə öz yoluna görə, əməllərinin bəhrəsində görə vermək üçün. (Yeremia 17:9-10)

So wow! koma a ƐpƐ sƐ wobƐyƐ nneƐma sƐnea OnyankopƆn pƐ?

Pa ara? Ampa?

Yɛwɔ anidaso sɛ wobɛyɛ saa.

Bere a Onyankopɔn pɛ sɛ nkurɔfo yɛ papa no, wɔn a wɔwɔ nnaadaa koma no nyɛ saa:

²⁰Nea ɔwɔ nnaadaa koma no nhu papa biara, Na nea ɔwɔ tɛkrɛma bɔne no hwe bɔne mu. (Mmebusɛm 17:20)

Sɛ nneɛma hwɛ sɛ ɛyɛ den mpo a, fa wo ho to Onyankopɔn so:

⁹O, monsure Awurade, mo N'ahotefoɔ! Wɔn a wosuro No no ho hwee nni hɔ. ¹⁰Gyata mma no nni na ɔkɔm de wɔn; Nanso wɔn a wɔhwɛhwɛ Awurade no rennya ade pa biara. (Dwom 34:9-10)

³¹“Enti monnhaw mo ho nnka sɛ, ‘Dɛn na yenni?’ anaasɛ ‘Dɛn na yɛbɛnom?’ anaasɛ ‘Dɛn na yɛbɛhyɛ?’ ³²Yeinom nyinaa akyi no, Amanaman mufo hwɛhwɛ. Efisɛ mo soro Agya nim sɛ saa nneɛma yi nyinaa hia mo. ³³Nanso monhwɛhwɛ Onyankopɔn ahenni ne ne trenɛ kan, na wɔde eyinom nyinaa bɛka mo ho. ³⁴Enti monnnwene ɔkyena ho, ɛfiri sɛ ɔkyena bɛhaw ne ho. Nea ɛdɔɔso ma da no ne n'ankasa ɔhaw. (Mateo 6:31-34)

Sɛnea ɛbɛyɛ a wobɛtumi ayɛ wo ho ne afoforɔ kɛsɛ no, fa wo ho to Onyankopɔn so na nya No sɛ wo gyinaesie fotufoɔ:

⁵Fa wo koma nyinaa to Awurade so, Na mfa wo ho nto w'ankasa wo ntease so; ⁶Mo akwan nyinaa mu, monhunu No, Na ɔno na ɔbɛkyerɛ mo kwan. ⁷Mma nnyɛ onyansafo wɔ w'ankasa w'ani so; Suro Awurade na twe wo ho fi bɔne ho. ⁸ɛbɛyɛ akwahosan ama mo honam, Na ɛbɛyɛ ahoɔden ama mo nnompe. (Mmebusɛm 3:5-8)

Mma w'ankasa w'ani nnyɛ onyansafo araa ma woremfa wo ho nto Onyankopɔn so koraa.

ɛbɛyɛ papa sɛ wode wo ho bɛto Onyankopɔn so.

Yɛ adwuma na boa Onyankopɔn adwuma na ama yɛadu afoforo nkyɛn.

6. NhyehyEe a Ewɔ Bere Tenten Ho

Afei Onyankopɔn ne “Ɔsorosoroni ne Ɔsorosoroni a Ɔte hɔ daa, a ne din de Kronkron” (Yesaia 57:15).

Kristofo, sɛ Onyankopɔn adedifo mprenpren ne Onyankopɔn mma ankasa a wɔne no bɛhyɛ wɔn anuonyam daakye a enni akyiri (Romafo 8:16-17), awiei koraa no wɔbɛyɛ ade koro no ara. Kristofo bɛtra ase daa (Ewom sɛ, Ente sɛ Onyankopɔn no, yɛn nyinaa benya mfiase de).

Onyankopɔn, N’ankasa, wɔ nhyehyEe bi a Eɓɛkɔ akyiri wɔ n’adwenem:

²⁰ Efisɛ wɔde abɔde no hyɛɛ ɔkwasea ase, Enyɛ nea wɔpɛ, na mmom esiane nea ɔde brɛɛ ase wɔ anidaso mu nti; ²¹ Efiri sɛ wɔbɛgye abɔdeɛ no ankasa nso afiri ɔporɔw nkoasom mu akɔ Onyankopɔn mma anuonyam ahofadie mu. ²² Na yenim sɛ abɔde no nyinaa si apini, na wɔde awo yaw bom yɛ adwuma de besi nnɛ. ²³ Enyɛ Eno nko, na mmom yɛn a yɛwɔ Honhom no aba a edi kan no, yɛn ankasa mpo si apini yɛn mu, na yɛde ahopere retwɛn sɛ wɔbɛfa yɛn ba, yɛn nipadua no agyede. ²⁴ Efisɛ saa anidaso yi mu na wogyee yɛn nkwa, nanso anidaso a yehu no nyɛ anidaso; Efiri sɛ adɛn nti na obi da so ara wɔ anidasoɔ wɔ deɛ ɔhununu no ho? ²⁵ Nanso sɛ yɛhwɛ nea yenhu no kwan a, yɛde ahopere twɛn. (Romafo 8:20-25)

Na Onyankopɔn nim sɛ nsɛnnennen bɛba N’abɔde mu, nanso Ɔwɔ nhyehyEe bi.

Hyɛ Yeremia 29:11 nkyerɛase abiɛsa nsow:

¹¹ Efisɛ minim nhyehyEe a mayɛ ama mo no,” AWURADE asɛm ni, “ayɛ nhyehyEe sɛ mɛma mo ayɛ yiye na manyɛ mo bɔne, meyɛ nhyehyEe sɛ mɛma mo anidaso ne daakye. (Yeremia 29:11, NIV)

¹¹ Na menim adwene a medwene mo ho, Awurade na Ɔseɛ, asomdwoeɛ ho adwene, na Enyɛ amanehununu, na ama mo awieeɛ ne boasetɔ. (Yeremia 29:11, Douay-Rheims)

¹¹ Efisɛ minim nhyehyEe a mayɛ ama mo no,” AWURADE asɛm ni. “Eyi nneɛma pa ho nhyehyEe na Enyɛ asiane, na ama woanya daakye ne anidaso. (Yeremia 29:11, Nkyerɛase Foforo a Ete Ase)

Ebinom fa Yeremia 29:11 asɛm ka sɛ adanse a Ekyerɛ sɛ Onyankopɔn wɔ nhyehyEe bi ma wɔn. Na bere a Onyankopɔn wɔ nhyehyEe ma obiara no, pii taa nsusuw saa nkyekyem no ho wɔ nsɛm a Efa ho no mu.

Hyɛ nea Bible kyerɛkyerɛ no nsow:

¹¹ Na menim adwene a medwene mo ho, Awurade asɛm nie, asomdwoeɛ ho adwene na Enyɛ bɔne, na ama mo daakye ne anidasoɔ.

¹² Afei mobɛfrɛ Me na moakɔbɔ Me mpae, na matie mo. ¹³ Na mobɛhwɛ Me na moahu Me, bere a mode mo koma nyinaa hwɛhwɛ Me no. ¹⁴ Wo na wobehu me, Awurade asɛm ni, na masan de wo afi mo nnommumfa mu aba; Mɛboaboa mo ano afi amanaman nyinaa mu ne mmeae a mapam mo no nyinaa mu, Awurade asɛm ni, na mede mo akɔ baabi a mɛfa mo nnommum no. (Yeremia 29:11-14)

HyE no nsow sE na nhyehyEe no yE nnommumfa. SE wobEyE ɔhɔho, sE wobEyE ɔkwantufo. Enti, EnsE sE EyE yEn agyidifo nwonwa sE EnyE bere nyinaa na yEfata mu Susuw nea ɔsomafo Petro kyerEwee no nso ho hwE:

⁹ Amma siz seçilmiŞ nəsilsiniz, padŞahın kahinisiniz, müqəddəs millətsiniz, Onun xüsusi xalqlarından ki, sizi qaranlıqdan Onun ecazkar işığına çağırmanın həmdlərini elan edəsiniz. ¹⁰ Onlar bir vaxtlar xalq deyildilər, indi isə Allahın xalqlarıdır, indi mərhəmət görməyiblər.

¹¹ Sevimlilər, mühacirlər və zəvvarlar kimi sizə yalvarıram, cana qarşı mübarizə aparən cismani ehtiraslardan çəkinin, ¹² başqa millətlər arasında davranışınız hörmətli olsun ki, onlar pislik edənlər kimi sizə qarşı danışıqlıqda, gördükləri yaxşı məməllərinizlə görsünlər. ziyarət günündə Allahı izzətləndirin. (1 Petro 2:9-12)

¹⁷ Çünki Allahın evində mühakimə başlamağın vaxtı çatıb. və əgər əvvəlcə bizdən başlasa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq? ¹⁸ İndi-" Əgər saleh çətinliklə xilas olarsa, allahsız və günahkar hara görünəcək?" (1 Petro 4:17-18)

²⁸ Biz bilirik ki, hər Şey Allahı sevənlərə, Onun niyyətinə görə çağırılanlara xeyir gətirir. (Romafo 8:28)

Bədən çaşqın oluruq, amma ayələrin öyrətdiyinə nəzər salaq:

²⁴ Mənə öyrət, mən də dilimi tutum. Mənə harada səhv etdiyimi anlamağa səbəb ol. (Əyyub 6:24)

⁸ “Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil” deyir Rəbb . ⁹ “Çünki göylər yerdən yüksək olduğu kimi, Mənim də yollarım sizin yollarınızdan, Mənim fikirlərim sizin düşüncələrinizdən yüksəkdir. (Yesaia 55:8-9)

İnan və başa düş ki, Allahın bir planı var və səhv etmir. İman edin (həmişənin pulsuz onlayn kitabçamıza baxın: *Allahın çağırılışı və seçdiyi şəxslər iman*).

Əgər Allaha güvənsəniz, bu çətinliklərə görə daha yaxşı olacaqsınız (Hebrifo 12:5-11; Məbusəm 3:5-8). Əgər bu dövrdə çağırılışı, seçilmiş və sadıq olsanız (Adiyisəm 17:14), minillik dövrdə İsa ilə birlikdə padşahlar və kahinlər (Adiyisəm 5:10) kimi yer üzündə hökm sürəcəksiniz (Adiyisəm 20:4-6). . Siz minillikdə və Son Böyük Gündə onlara kömək etmək üçün insanlara daha yaxşı yaşamağın yolunu öyrədə biləcəksiniz (müq. Yesaia 30:21).

Anlayın ki, həm Ata, həm də Oğul bəşəriyyətin günahlarından əziyyət çəkirlər (müq. Yaradılış 6:5-6), üstəlik, İsanın bizim günahlarımızı görə ölmək üçün çəkdiyi əzablar (müq. 1 Petro 4:1). İsa könüllü olaraq Özünü bunun öhdəsindən gəldi (Yohane 10:18), lakin əbədiyyəti yaxşılaşdırmaq üçün bunu etdi.

Əbədiyyi yaxşılaşdırmağa kömək edəcək xarakter tipini formalaşdırmaq üçün bu həyatda öyrənməli olduğumuz dərslər var.

¹ Buna görə də, imanla saleh sayıldıqdan sonra Rəbbimiz İsa Məsih vasitəsilə Allahla sülhə sahibik, ² Onun vasitəsilə də imanla içində dayandığımız bu lütfə daxil ola bilərik və Allahın izzətinə ümidlə sevinirik. ³ Həm də təkcə bununla deyil, həm də

məşəqqətlərlə fəxr edirik, çünki bilirik ki, məşəqqət dözümlülük yaradır; ⁴ və əzmkarlıq, xarakter; və xarakter, ümid. (Romafo 5:1-4)

⁵ Amma buna görə də bütün sənə göstərərək, imanla fəzilət, fəzilətə bilik, ⁶ biliyə nəfsi idarə etmək, nəfsinizə əzm, səbirə möminlik, ⁷ möminliyə qardaşlıq mərhəməti və qardaş mehribanlığında məhəbbət əlavə edin. ⁸ Əgər bunlar sizə aiddirsə və çoxalbsa, Rəbbimiz İsa Məsihi tanımaqda nə qıslar, nə də bəhrəsiz olacaqsınız. (2 Petro 1:5-8)

Çətinliklərdən və sınaqlardan faydalandığınızda düşünməyə bilərsiniz, amma xristianınızsa, bunu etməlisiniz.

Mərhum Herbert V. Armstrongun yazdığı bir şeyə diqqət yetirin:

Yaradan Allah İNSANLARI NİYƏ yer üzünə qoydu? Allahın son ali məqsədi üçün özünü çoxaltmaq - özünü, sanki, Allah ailəsinin üzvləri, Tanrı varlıqları olacaq milyonlarla saysız-hesabsız doğulmuş və doğulmuş uşaqlarda saleh ilahi xasiyyəti yaratmaq kimi ali məqsədlə özünü yenidən yaratmaq. İnsan fiziki yer kürəsini Allahın ona verdiyi kimi təkmilləşdirməli, onun yaradılmasında tamamlamalı (günahkar mələklər bunu qəsdən etməkdən imtina etmişdilər) və bununla da, Allahın HƏYAT YOLU ilə ALLAHIN HÖKMƏTİNİ BƏRPA EDƏLİDİR; və daha sonra, məhz bu prosesdə insanın öz razılığı ilə Allahın müqəddəs, saleh XÜSUSİYYƏTİNİN inkişafı ilə İNSANIN YARATILIŞININ TAMAMLAYILMASI. Bu kamil və saleh xasiyyət insana əşlənildikdən və insan fani bədənəndən ölməz ruha çevrildikdən sonra İNANILMAZ İNSAN POTANSİYALI gələcək - insan Allahın ilahi AİLƏSİNDƏ DOĞULaraq, yer üzündə Allahın hökumətini bərpa edəcək, və sonra KAINATIN bütün sonsuz genişliyində YARADILIŞIN tamamlanmasında iştirak etmək! ... Allah ÖZÜNÜ milyonlarla dəfə təkrarlayacaq! Beləliklə, yenidən yaradılış həftəsinin altıncı günündə Allah (Elohim) dedi: “Gələn öz surətimizdə, bənzəyən insan yaradaq” (Yaradılış 1:26). İnsan öz Yaradanı ilə (onun razılığı ilə) xüsusi bir əlaqəyə malik olmuşdur! O, Allahın surətində və surətində yaradılmışdır. Müasibətləri mümkün etmək üçün ona ruh (formada mahiyyət) verildi (Armstrong HW. *Mystery of the Ages*. Dodd Mead, 1985, s. 102-103).

Xarakter yaratmaqda məqsəd daha yaxşı olmaq və daha yaxşı xidmət göstərə bilməkdir.

Biz xarakter necə formalaşdırırıq?

Ən yaxşı yol Ona itaət etməkdir.

Bu da bizim xeyrimizdir.

¹⁹ Bu gün göylərdə və yerdə sizə şahid tuturam ki, qarşınızda həyat və ölüm, xeyir-dua və lənət qoymuşam. Buna görə də həyatı seçin ki, həm özünü, həm də nəsliniz yaşayasınız. ²⁰ Ona görə ki, Allahınız Rəbbi sevəsiniz, Onun sözlərində qulaq asarsınız və Ondan yapışarsınız, çünki O, sizin həyatınız və ömrünüzün uzunluğudur. Və Rəbbin ataları İbrahim, İshaq və Yakoba onlara vermək üçün and içdiyi ölkədə məskən salasınız. (Qanunun təkrarı 30:19-20)

¹² İndi, ey İsrail, Allahınız Rəbb sizdən nə tələb edir? can, ¹³ və yaxşılığınız üçün bu gün sizə əmr etdiyim Rəbbin əmrərinə və Onun qanunlarına riayət etmək üçün? (Qanunun təkrarı 10:12-13)

Diqqət yetirin ki, Allah bizim yaxşılığımız üçün əmrlər verib.

Siz deyə bilərsiniz ki, bu, Əhdi-Ətiqdə olub və sevgi vacibdir.

Bir dərcəddə haqlı olardın.

dərcə?

Bəli, bizim xeyirimiz üçün məhəbbətli qaydalar olan Allahın əmrlərinə itaət etməyə hazır olduğunuz dərcəddə haqlısanız.

İsa öyrətdi:

¹⁵ Əgər Məni sevirənsə, əmrlərimə əməl et. (Yohane 14:15)

⁹ Atam Məni sevdiyi kimi, Mən də sizi sevmişəm. Mənim sevgimdə qalın. ¹⁰ Əgər siz Mənim əmrlərimə əməl etsəniz, mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə əməl edib Onun məhəbbətində qalacam. (Yohane 15:9-10)

Allah bizi sevdi və elə yaratdı ki, biz o sevgini qəbul edib faydalana bilək. Bibliya baxımdan düzgün seçim, düzgün qərar və etdiyimiz düzgün hərəkət bizə xarakter yaratmağa kömək edir. Bu, həm bizə, həm də başqalarına kömək edə bilər.

Həvari Pavel yazdı:

¹ Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin. (1 Korintofo 11:1)

¹² ... Qanun imandan deyil, “onlar yerinə yetirən adam onlarla yaşayacaq”. (Qalatiyalı 3:12)

¹² ... Əmr müqəddəs, ədalətli və xeyirlidir. (Romafo 7:12)

İsanı həqiqətən təqlid edənlər, daha yaxşı məhəbbət bəxş etmək üçün əbədi olaraq İsanın lütfündə və biliyində böyüyəcəklər (2 Petro 3:18).

Həvari Yakobo və İsa məhəbbətin Allahın əmrləri ilə bağlı olduğunu bəyan etdilər:

⁸ Əgər sən “qonşunu özün kimi sev” sözünə əsasən padşah qanununu həqiqətən yerinə yetirərsənsə, yaxşı edirsən; ⁹ Əgər tərəfkeşlik etsəniz, günah edirsiniz və Qanunu pozan kimi məhkum olunursunuz. ¹⁰ Kim bütün Qanuna əməl edib, bir nöqtədə bədrəmə, hər şeyə görə günahkarlır. ¹¹ Çünki “zina etmə” deyən, “öldürmə” demişdir. İndi zina etmərsənsə, amma adam öldürərsənsə, qanunu pozmuş olursan. (Yakobo 2:8-11)

³⁷ İsa ona dedi: «Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün ağıllarla sev». ³⁸ Bu, ilk və böyük əmrdir. ³⁹ İkincisi də buna bənzəyir: “Qonşunu özün kimi sev”. ⁴⁰ Bütün Qanun və peyğəmbərlər bu iki əmrə əsaslanır». (Mateo 22:37-40)

Əmrlərin məqsədi məhəbbət göstərməkdir (1 Timoteyə 1:5), bizi daha yaxşı etmək və başqalarına daha yaxşı olmağa kömək etməkdir.

¹³ Gəlin bütün məsələnin yekununu eşidək:

Allahdan qorxun və Onun əmrlərinə əməl edin ,

Çünki bu, insanın işidir.

¹⁴ Çünki Allah hər işi,

o cümlədən, yaxşı və ya şər, hər bir gizli işi mühakimə edəcəkdir. (Vaiz 12:13-14)

On Əmr bəzi ixtiyari qaydalar və ya yük deyildi.

Köhnə və Yeni Əhdi-Cədidə bir şeyə diqqət yetirin:

¹⁸ Adıyisəm olmayan yerdə xalq təmkinini itirir; Amma qanuna əməl edən xoşbəxtdir. (Məbusəm 29:18)

³ Əziz dostlar, sizə ümumi xilasınız haqqında yazmağa can atsam da, indi müqəddəslərdə həmişəlik həvalə edilmiş iman uğrunda ciddi mübarizə aparmağa təşviq etmək üçün yazmaq məcburiyyətindəyəm. ⁴ Çünki aranızda gizlədib bəzi adamlar – mənim təsvir edəcəyim mühakimə üçün çoxdan seçilən adamlar – Allahınızın lütfünü pislilik icazə verən, yeganə Ağamızı və Rəbbimizi inkar edən allahsız adamlar daxil olublar. , Müqəddəs İsa. (Yəhuda 3-4, NET Bible)

³ Çünki Allahın məhəbbəti budur ki, Onun əmrələrinə əməl edək. Və Onun əmrəri ağırlıq deyil. (1 Yohane 5:3)

On Əmr yük deyil, lakin onlara riayət etmək insanı xoşbəxt edir.

Bu həyatda Allah bizim uğurlu, xoşbəxt həyat sürməyimizi -- yaxşı sağlamlıq, çətin karyera, gözəl evlilik və xoşbəxt uşaqlardan həzz almamızı istəyir. O, Onun iradəsini yerinə yetirməyə və Onun əmrələrinə əməl etməyə çağırışlara xeyir-dua və xüsusi müdafiə vəd edir!

² Sevgililərim, canınızın tərəqqi etdiyi kimi sən də hər şeydə uğur qazanasan və sağlamlıq olasan deyər dua edirik. ³ Çünki bacılar qardaşlar gəlib sizdə olan həqiqətə şəhadət edəndə, siz həqiqətdə yeridiyiniz kimi, mən də çox sevindim. ⁴ Övladlarınızın həqiqətdə getdiyini eşitməkdən böyük sevincim yoxdur. (3 Yohane 2-4)

²⁶ Bax, bu gün qarşınızda xeyir-dua və lənət qoyuram: ²⁷ Əgər Allahınız Rəbbin bu gün sizə əmr etdiyim əmrələrinə əməl edirsinizsə, xeyir-dua, ²⁸ Rəbbin əmrələrinə tabe olmasanız, lənət. sən Allahın, amma bu gün sənə əmr etdiyim yoldan dön (Qanunun təkrarı 11:26-28).

¹⁹ Bu gün göylərdə və yerdə sizə şahid tuturam ki, qarşınızda həyat və ölüm, xeyir-dua və lənət qoymuşam. Buna görə də həyatı seçin ki, həm özünüz, həm də nəsliniz yaşayasınız. ²⁰ Ona görə ki, Allahınız Rəbbi sevdiniz, Onun sözlərinə qulaq asmanız və Ondan yapışmanız, çünki O, sizin həyatınız və ömrünüzün uzunluğudur. (Qanunun təkrarı 30:19-20)

Allahın yolu ilə yaşamaq müvəqqəti həzzdən daha çox xoşbəxtlik gətirir. Çətin vaxtlarda bir əminlik gətirir:

¹³ Nə bəxtiyardır müdriklik tapan, Ağıl sahibi olan insan. ¹⁴ Çünki onun qazancı gümüşün qazancından, Onun qazancı zərif qızıldan yaxşıdır. ¹⁵ O, yaqutdan qiymətlidir, İstədiyiniz hər şey onunla müqayisə olunmaz. ¹⁶ Günlərin uzunluğu sağ əlindədir,

Sol əlində sərvət və Şərəfdir. ¹⁷ Onun yolları ləzzət yollarıdır, Bütün yolları süldür. ¹⁸ Onu tutanlar üçün həyat ağacıdır, Onu saxlayanların hamısı xoşbəxtdir. (MmebusEm 3:13-18)

¹⁵ Allahı Rəbb olan xalq nə bəxtiyardır! (Dwom 144:15)

²¹ Qonşusuna xor baxan günah edir; Yoxsullara mərhəmət edən isə xoşbəxtdir. (MmebusEm 14:21)

¹⁴ Həmişə hörmət edən insan xoşbəxtdir... (MmebusEm 28:14a)

⁵ Nə bəxtiyardır o kəsə ki, Yakobun Allahı kömək edir, Onun ümidi Allahı Rəbbdir, ⁶ O, göyləri, yeri, dənizi və onlarda olan hər şeyi yaradandır. Həqiqəti əbədi saxlayan, (Dwom 146:5-6)

Allahın yolu ilə yaşamaq bizi həqiqətən xoşbəxt edir. Biz bunu etməliyik, həm də hikmət üçün dua etməliyik (Yakob 1:5).

On Əmr bizdə xarakter yaratmağa kömək etmək üçün bizə məlum oldu ki, biz daha yaxşı ola bilək və əbədiyyəti yaxşılaşdırmaq. Biz, həqiqətən, Ona güvənsək, bu həyatda öz əbədiyyətimizi yaxşılaşdırmaqla bilirik.

Bununla belə, dini liderlərin təhriflərinə görə həvari Pavel “qanunsuzluğun sirri” haqqında yazmağa ilham verdi (2 Salonikililər 2:7). İsayə görə, bu axır zamanda qanunsuzluq artacaq və çoxların mənəbbəti soyuyacaq (Mateo 24:12). Təəssüf ki, bu, yeddi təpəli Şəhər üzərində dini güc olan “Böyük Sırr Babil”in (AdiyisEm 17:5) son son zamanına (AdiyisEm 17:9,18) aparmağa kömək edəcək. Bu və On Əmr haqqında NsEm piri üçün pulsuz onlayn kitabçaya baxın: *On Əmr: On Əmr, Xristianlıq və Vəhşi*.

Allahın Planı Daha Yaxşı Plandır

Allahın planının sonuncu hissəsi planın birinci hissəsindən daha yaxşı olacaq:

⁸ Bir işin sonu əvvəlindən yaxşıdır; (Vaiz 7:8)

Bununla belə, Allaha Şübhə edənlərlə Allahın həqiqi xalqı arasındakı ziddiyyətə diqqət yetirin:

¹³ “Səadət” Mənə qarşı sətər oldu, “Rəbb belə deyir: “Amma siz “Sənə qarşı nə danışıdın?” deyirsən? ¹⁴ Siz dediniz: “Allaha qulluq etmək faydalıdır. Onun əmrinə əməl etməyimizin, Ordular Rəbbinin hüsurunda yas tutanlar kimi getməyimizin nə faydası var?

¹⁵ İndi biz qürurlular mübarək adlandırılır, çünki pislik edənlər dirildilər; Onlar həttə Allahı sınağa çəkib azadlığa çıxırlar”.

¹⁶ Rəbbdən qorxanlar bir-biri ilə danışdı və Rəbb onları dinləyib eşitdi. Beləliklə, Rəbbdən qorxanlar və Onun adı üzərində düşünlər üçün Onun önündə bir xatirə kitabı yazılmışdır.

¹⁷ Ordular Rəbbi deyir: “Onlar Mənim olacaqlar, O gün Mən onları Özümə ləl-cəvahirat edirəm. İnsan özünə qulluq edən öz oğlunu əsirgədiyi kimi mən də onlara rəhm edəcəyəm». ¹⁸ Onda yenə salehlə pisi, Allaha qulluq edənlə Ona qulluq etməyəni ayırd edəcəksən. (Malaki 3:13-18)

Aşağıdakı peyğəmbərliyə diqqət yetirin:

⁶ Çünki bizə bir Övlad doğuldu, bizə Oğul verildi; Hökumət isə Onun çiyində olacaq. Onun adı Möcüzəli, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sühl Şahzadəsi adlanacaq. ⁷ **Onun hökumətinin və sülhünün artması üçün sonu olmayacaq**, Davudun taxtında və Onun padşahlığı üzərində, Onu əmr edib hökm və ədalətə bərqərar etmək üçün o vaxtdan bəri, hətta Əbədi olaraq. Ordular Rəbbinin qeyrəti bunu edəcəkdir. (Yesaia 9:6-7)

Beləliklə, Allah Öz hökumətini və əmin-amanlığı artıracaq və bunun sonu olmayacaqdır. Hər şeyi daha yaxşı hala gətirməyin sonu yoxdur.

“Həvarilər, İsan etdiyi kimi, Müjdəni – yaxınlaşan YAXŞI DÜNYANIN XOŞ XƏBƏRİNİ elan etdilər” (Armstrong HW. The Incredible Human Potential. Everest House, 1978).

Gələcək Allahın Padşahlığı əbədidir:

¹³ Sənin padşahlığı Əbədi padşahlıqdır, Sənin hökmranlığı bütün nəsilər boyu davam edir. (Dwom 145:13)

³ Onun əlamətləri necə böyükdür, möcüzələri necə də böyükdür! Onun səltənəti Əbədi səltənətdir, Onun hökmranlığı nəşiddən-nəslədir. (Daniel 4:3)

²⁷ Sonra padşahlıq və hökmranlıq, Bütün səma altındakı padşahlıqların əzəməti xalqa, Haqq-Taalanın müqəddəslərinə veriləcəkdir. Onun səltənəti Əbədi səltənətdir və bütün hökmranlıqlar Ona qulluq edib itaət edəcəkdir. (Daniel 7:27)

Diqqət yetirin ki, müqəddəslər Əbədi padşahlıq veriləcəkdir. Bu, həvari Petroin ilhamla yazdıqları ilə uyğundur:

¹⁰ Buna görə də, ey qardaşlar, çağırışınıza və seçildiyinizə əmin olmaq üçün daha da səy göstərin, çünki bunları etsəniz, heç vaxt büdrəməyəcəksiniz; ¹¹ Çünki Rəbbimiz və Xilaskarımız İsa Məsihin Əbədi Padşahlığına beləcə giriş sizə bol-bol açılacaqdır. (2 Petro 1:10-11)

Bu o deməkdir ki, biz bütün detalları bilirik?

Xeyr, lakin O, bizə Onun bəzi planlarını qavramaq və görmək qabiliyyəti verir:

¹⁰ Mən bəşər övladları üçün Allahın verdiyi vəzifəni gördüm. ¹¹ Hər şeyi vaxtında gözəl etdi. Həmçinin O, onların qəlblərində əbədiyyət qoymuşdur, ancaq Allahın gördüyü işi əvvəldən axıra kimi heç kim tapa bilməz. (Vaiz 3:10-11)

¹² İndi biz güzgüdə zəif, lakin sonra üz-üzə görürük. İndi mən qismən bilirəm, amma sonra tanıdığımı kimi biləcəyəm. (1 Korintofo 13:12)

⁹ Amma necə yazılıb:

Allahın Onu sevnələr üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş, nə də insanın ürəyinə girmişdir.” (1 Korintofo 2:9)

Enti, adwuma yɛ biribi a Onyankopɔn pɛ sɛ nkurɔfo yɛ. Onyankopɔn bɛma wɔn a wɔbɛyɛ Ne no ayɛ nnwuma ama daa nkwa ayɛ papa. Enti yebetumi ahu nhyehyɛe no fã bi, na nhyehyɛe no ye sen sɛnea yɛate ase.

Apam Dedaw mmerɛ mu mpo no, ebinom huu daa nkwa ne Onyankopɔn nhyehyɛe no mu nokwasɛm (fa toto Hebrifo 11:13-16 ho).

Sɛ wopɛ sɛ wunya adwene wɔ sɛnea wɔde daa nkwa a eye sen biara wɔ Onyankopɔn Ahenni mu bɛtoto “mprempren bere bɔne yi” ho (Galatifo 1:4) a, hyɛ nea edidi so yi nsow:

³ Na metee nne kɛsɛ bi firii soro sɛ, “Hwɛ, Onyankopɔn ntamadan no wɔ nnipa nkyɛn, na ɔne wɔn bɛtena, na wɔayɛ ne man. Onyankopɔn ankasa bɛka wɔn ho na wayɛ wɔn Nyankopɔn. 4 Na Onyankopɔn bɛpopa wɔn ani so nusu nyinaa; owu, anaa awerɛhow ne osu rente hɔ bio. Ɛyaw biara nni hɔ bio, efisɛ kan nneɛma no atwam.”

5 Ɛnna deɛ ɔte ahennwa no so no kaa sɛ, “Hwɛ, meyɛ nneɛma nyinaa foforɔ.” Na Ɔka kyerɛɛ me sɛ, “Twerɛ, ɛfiri sɛ saa nsɛm yi yɛ nokorɛ na ɛyɛ nokorɛ.” (Adiyisɛm 21:3-5)

⁷ ... Daa anigyeɛ bɛyɛ wɔn dea. (Yesaia 61:7)

¹⁸ Ɛfiri sɛ mesusu sɛ amanehunu a ɛwɔ hɔ yi mfata sɛ yɛde toto animuonyam a wɔbɛda no adi wɔ yɛn mu no ho. (Romafo 8:18)

Ɛnyɛ sɛ amanehunu bɛba awiei nko, na mmom anigye ankasa nso bɛba. Na wubetumi anya ɔfã bi a ɛbɛma saa anigye no ayɛ kɛse.

7. Nsɛm a Wɔde Wie

Wɔabu akontaa sɛ nnipa ɔpepɛm 40 kosi 110 anaa nea ɛte saa na wɔatra ase (na dodow no ara awuwu).

Adesamma atirimpɔw nyɛ sɛ yɛbɛsom Onyankopɔn kwa de aboboa anigyede ano ama yɛn ho na yɛanya anuonyam ama No. Bere a daa nkwa bɛyɛ anigye ahyɛ mu ma ama yɛn na Onyankopɔn fata anuonyam pii sen sɛnea yebetumi ate ase mpɛmpɛn no, yɛn botae ne sɛ yɛbɛma daa nkwa ayɛ papa ama afoforo nso.

Yesu ayɛ baabi ama yɛn mu biara (fa toto Yohane 14:2 ho) bere a Onyankopɔn yɛ yɛn ankorankoro (Dwom 33:15) ma yɛyɛ pɛ (Dwom 138:8). Ɔbɛwie adwuma a Ɔhyɛɛ aseɛ wɔ yɛn mu biara a yɛwɔ ɔpɛ no mu (Filipifo 1:6).

Ɛsono yɛn ɔpepɛm pii no nyinaa na ɛsono akwan a yɛfa so ma. Yɛn dwumadie a ɛtwa toɔ ne sɛ yɛbɛma daa nkwa ayɛ yie--eyi kyerɛ sɛ yiw, WO benya Ɔkwan soronko a wobɛfa so ama. Gye sɛ awiei koraa no wopow sɛ wobɛboa Onyankopɔn Ahenni no a, wubɛnya wo kyɛfa wɔ daa nkwa a wobɛma ayɛ yiye ama anyɛ yiye koraa no afoforo ɔpepɛm 40 no mu biara ne afei nea ɛboro saa mpo mu (fa toto 1 Korintofo 12:26; Hiob 14:15; Galatifo 6: 10) na!

Bible kyerɛkyerɛ sɛ ɛsɛ sɛ “yebu afoforo sen” yɛn ho (Filipifo 2:3). Enti, susuw ho sɛ ɛkame ayɛ sɛ obiara a wuhyiaa no pɛn no bɛboa da bi ama daa nkwa ayɛ papa ama wo (na wo nso ama wɔn). Obiara a wubuu no atɛn wɔ Ɔkwan a ɛnteɛ so, wobuu no adwemmɔne, na Ɔwɔ adwene a ɛnteɛ wɔ, ebia kar akwan a wɔatwa no mu, ayayade, ne wɔn a woayɛ wɔn adɔe no nso, ebia ɛsɛ sɛ woyɛ adwuma ma wɔn ankasa. Enti mommɔ mmɔden sɛ “wobenya ayamye ama mo ho, adɔe, na momfa bɔne mfiri mo ho sɛnea Onyankopɔn nam Kristo mu de firii mo no” (Efesofo 4:32). “Sɛnea egyina mo so no, mo ne obiara ntena asomdwoe mu” (Romafo 12:18).

Esiane sɛ daa nkwa tra hɔ bere tenten a enni ano nti, susuw ho sɛ nokwarem no, wubetumi ahu nnipa ɔpepɛm 40 (ebia ɛboro saa) yiye sen sɛnea wunim wo ho mpɛmpɛn!

Ebia nokwarem no ɛsɛ sɛ woyɛ adwuma ma ebinom a wotee nka sɛ Onyankopɔn rentumi mfa nni dwuma da (fa toto Mateo 21:28-32 ho) — efisɛ “wɔn pii a wodi kan no bɛyɛ akyi, na wɔn a wodi kan no adi kan” (Marko 10:31).

Afei nso, susuw ho sɛ Bible no kyerɛkyerɛ sɛ nnipa nyinaa—a wɔn a ebia wunnwen wɔn ho pii ka ho—wɔ tumi a wɔde Onyankopɔn ma nyinaa ahyɛ wɔn ma:

¹⁴Yei nti na mekotow yɛn Awurade Yesu Kristo Agya no, ¹⁵a wɔato abusua a ɛwɔ soro ne asase so nyinaa din afi ne mu no, ¹⁶sɛnea ɛbɛyɛ a Ɔbɛma mo, sɛnea n’anuonyam ahonyade te no, na Ɔnam ahoɔden so ahyɛ mo den Ne Honhom wɔ onipa a Ɔwɔ mu no mu, ¹⁷na Kristo nam gyidi so atena mo koma mu; sɛnea ɛbɛyɛ a moagyɛ ntini na moagyina Ɔdɔ so, ¹⁸mo ne ahotefo nyinaa ahu nea ne tɛtrɛtɛ ne ne tenten ne emu dɔ ne ne sorokɔ te ase — ¹⁹na moahu Kristo dɔ a ɛboro nimdeɛ so no; na Onyankopɔn ahyɛ mo ma. (Efesofo 3:14-19).

Ɛsɛ sɛ yesua, na yesua pii (2 Petro 3:18).

İtirilmiş Şeylärin bərpası da daxil olmaqla, son dövr üçün (Daniel 12:4) daha çox bilik peyğəmbərlik edildi (Mateo 17:11).

Deyəsən, Allahın bütün etdiklərini niyə yaratdı⁹İna dair bilik daha tam bərpa edilməli olan bir şeydir.

Allah bunu necə edir?

⁹ O, kimə biliyi öyrəddək? O, mesajı kimə başa salacaq? Sadəcə süddən kəsilmə? Sadəcə döşlərdən çəkilən? ¹⁰ Çünki göstəriş göstərişin üstündə, göstərişin üstündə, sətir üstündə, sətir üstündə, burada bir az, orada bir az olmalıdır». (Yesaia 28:9-10)

¹⁰ Amma Allah bunları bizə Öz Ruhunu ilə açdı. Çünki Ruh hər şeyi, bəli, Allahın dərin şeylərini aşıdır. (1 Korintofo 2:10)

Beləliklə, müxtəlif ayələrdə nəzər salmaqla biz doktrina öyrənə bilərik. Əgər biz Allahın Ruhunu ilə rəhbərlik edirik, daha çox başa düşə bilərik.

Bəs ayrı-ayrı xristianlar yeni teoloji biliklərlə qarşılaşdıqda necə reaksiya verməlidirlər?

Əyyubun qeyd etdiyi kimi başa düşmək üçün Allaha dua etmək atılacaq bir addımdır:

²⁴ Mənə öyrət, mən də dilimi tutum. Mənə harada səhv etdiyimi anlamağa səbəb ol. (Əyyub 6:24)

Əhdi-Cədidə Beriyalar nəcib nümunə göstərdilər:

¹⁰ Qardaşlar dərhal Paulla Silanı gecə vaxtı Beriyaya göndərdilər. Onlar gəlib Yəhudilərin sinaqoquna girdilər. ¹¹ Bunlar Salonikidəkilərdən daha insafli idilər, çünki sözü tam həzrlərlə qəbul edirdilər və bunların belə olub-olmadığını öyrənmək üçün hər gün Müqəddəs Yazıları araşdırırdılar. (Həvarilərin işləri 17:10-11)

Bu kitabın məqsədinin bir hissəsi müqəddəs ayələr vermək idi ki, istəyən hər kəs bunun belə olduğunu görsün. Bunu yazmaqda məqsədimin bir hissəsi qulaqları açılıq olan hər kəsə Allahın həqiqətini bölüşmək idi.

Allahın sizin üçün bir planı var. Allah səni sevir və başqaları da sevməni istəyir. Onun məhəbbətli həyat tərzinə uyğun yaşamaqlınsınız. Həqiqi sevginin artması: bu həyatın mənası hesab edilə bilər.

Allahın tərəfində olmaq üçün dua edin (məq. Yəşua 5:13-14). “Əgər Allah bizim tərəfimizdədirsə, kim bizə qarşı ola bilər?” Romafo 8:31).

Müqəddəs Kitab öyrədir ki, bütün yaradılış, o cümlədən insanlar “çox yaxşı” yaradılıb (Yaradılış 1:31) və O, yeddinci günü yaradılıb xeyir-dua verdi (Yaradılış 2:2-3).

Müqəddəs Kitab öyrədir ki, Allah insanları düzgün yaratsa da, onlar çoxlu yanlış yollar axtarırlar (Vaiz 7:29) .

Yenə də anlayın ki, Müqəddəs Kitab öyrədir:

⁸ Bir işin sonu əvvəldən yaxşıdır; Ruhən səbirli olan qürurləndən yaxşıdır. (Vaiz 7:8)

Mfiase no ye paa, na awiei no bEyiE papa mpo.

Onyankopɔn yEE adesamma sE wɔbEwo wɔn ho na wɔayE N'abusua no fã (Malaki 2:15).

ƆyEE yEn sE yenza n'anuonyam mu kyEfa (Romafo 8:17) na yenni amansan no so tumi (Hebrifo 2:5-17). Yesu kyerEkyerEE sE, “Nhyira wɔ mu sen sE wobEma” (Asomafo no Nnwuma 20:35).

Onyankopɔn YEƐ nnipa sEnea EbEyiE a ɔbEma ɔdɔ (fa toto 1 Yohane 4:7-12 ho) ne sEnea EbEyiE a ɔdɔ pii bEba amansan no mu (fa toto Mateo 22:37-39 ho). Ɛno ne nea asetra kyerE.

DEn ne ahintasEm a Efa Onyankopɔn nhyehyEe ho? DEn nti na Onyankopɔn bɔɔ biribi?

Onyankopɔn bɔɔ nea ɔyEe no sEnea EbEyiE a daa bEyiE papa (fa toto Hebrifo 6:9, 11:16; Filipifo 1:23 ho).

Ɛno nti na Ɔbɔɔ amansan no na Ɛno nti na Ɔbɔɔ mmарima ne mmea no. Ɔbɔɔ amansan no pɔtee sE agyapade/agyapade maa Yesu ne adesamma nyinaa.

Nnipa a wɔma wɔn daa nkwa no bEma daa nkwa ayE papa.

Onyankopɔn nhyehyEe no ka wɔn a wɔbEtie Ne frE no nyinaa wɔ saa mmerE yi mu (hwE nso wɔ intanEt so nwoma ketewa a wontua hwee So Onyankopɔn RefrE Wo?), ne afoforɔ a wɔwɔ mmerE a Ereba no mu (hwE Amansan NkwagyeE AKWANKYERƐ nso, Apokatastasis: So Onyankopɔn bEtumi agye wɔn a wɔayera wɔ an mfeE a Ereba?TwerEsEm ɔhaha pii da Onyankopɔn nkwagyeE nhyehyEeE adi).

Kristoni anaasE Ente saa, dEn nti na Onyankopɔn na ɔyEE wo?

Wo botaeE wɔ saa abrabɔ yi mu ne sE wobEkyekyere suban sEdeE EbEyiE a wobEtumi ayE wo tumi kEseE na ama woama sEdeE wobEtumi ama daa nkwa atu mpɔn yie no akɔ soro.

Onyankopɔn yEE WO sEnea EbEyiE a wubetumi de wo talente soronko no adi dwuma (Mateo 25:14-23; Luka 19:11-19) de ɔdɔ ama sEnea EbEyiE a wobEma daa nkwa ayE yiye!

Ɛno nti na Onyankopɔn bɔɔ nea ɔyEe no. Ɛno nti na Onyankopɔn yEE WO no.

Onyankopɔn Asɔre a Ɛkɔ So

USA adwumayɛbea a Ɛwɔ Onyankopɔn Asɔre a Ɛkɔ So no wɔ: 1036 W. Grand Avenue, Grover Mpoano, California, 93433 U.S.A., na Ɛwɔ hɔ. Yɛwɔ akyigyinafoɔ wɔ wiase nyinaa, ne nsasepɔn a nnipa te so nyinaa so (asapɔn nyinaa, gye Antarctica).

Onyankopɔn Asɔre a Ɛkɔ So Wɛbsaet Ho Nsɛm

CCOG.ORG Wɛbsaet titiriw a Ɛfa Onyankopɔn Asɔre a Ɛkɔ So, a Ɛwɔ nkitahodi ahorow a Ɛkɔ nhoma ahorow a Ɛwɔ kasa horow 100 mu.

CCOG.ASIA Wɛbsaet a Ɛtwe adwene si Asiafo so, a Asia kasa ahorow pii wom.

CCOG.IN Wɛbsaet a Ɛtwe adwene si India so, a India kasa ahorow bi wom.

CCOG.EU Wɛbsaet a Ɛtwe adwene si Europa so, a Europa kasa ahorow pii wom.

CCOG.NZ Wɛbsaet a wɔde asi New Zealand so.

CCOGAFRICA.ORG Wɛbsaet a wɔde asi Afrika so.

CCOGCANADA.CA Wɛbsaet a wɔde asi Canada so.

CDLIDD.ES Eyi yɛ Spania kasa mu wɛbsaet koraa.

CG7.ORG Eyi kyerɛ Homeda a wodi da a Ɛto so 7 no.

PNIND.PH Wɛbsaet a Ɛtwe adwene si Philippines so, a Tagalog kasa bi ka ho.

Radio ne YouTube Video Dwumadibea ahorow

BIBLENEWSPROPHECY.NET Bible Asɛm Nkɔmhyɛ online radio.

Bible News Prophecy ɔkwan a wɔfa so yɛ ade. Asɛnka nketewa a Ɛwɔ YouTube, BitChute, Brighteon, ne Vimeo so.

CCOGAfrica ɔkwan a wɔfa so yɛ ade. YouTube ne BitChute video nkrasɛm a efi Afrika.

CCOG Animations Nkrasɛm a wɔde mfonini ayɛ wɔ YouTube BitChute so.

ContinuingCOG & COGTube. Asɛnka a Ɛwɔ YouTube ne BitChute so.

Nsɛm ne Abakɔsɛm Wɛbsaet ahorow

CHURCHHISTORYBOOK.COM Asɔre abakɔsɛm wɛbsaet.

COGWRITER.COM Nsɛm, abakɔsɛm, ne nkɔmhyɛ wɛbsaet

(Back cover)

Bible Da AhintasƐm Pii Adi

Bible no ka ahintasƐm a wɔde asie fi wiase mfiase (Romafo 16:25-27), nanso wɔada no no ho asƐm adi wɔ nkɔmhyɛ kyerɛw nsƐm mu —
”nokware asƐm” (2 Timoteo 2:15; Yakobo 1:18)

Bible no ka ahintasƐm pii ho asƐm, te sɛ Onyankopɔn ahenni ho ahintasƐm (Marko 4:11), adom ahintasƐm (Efesofo 3:1-5), gyidi ho
ahintasƐm (1 Timoteo 3:9), ahintasƐm aware mu abusubɔ no ho (Efesofo 5:28-33), mmara bɔne ho ahintasƐm (2 Tesalonikafo 2:7), owusɔre
ho ahintasƐm (1 Korintofo 15:51-54), Kristo ahintasƐm (Efesofo 3:4) Agya no ahintasƐm (Kolosefo 2:2), Onyankopɔn ahintasƐm (Kolosefo
2:2; Adiyisɛm 10:7) ne AhintasƐm Babilon Kɛse mpo (Adiyisɛm 17:5).

Nhoma no, . *Onyankopɔn Nhyehyɛe Ho AhintasƐm: Dɛn Nti na Onyankopɔn Bɔe Biribiara? Adɛn nti na Onyankopɔn yɛɛ wo?, nam
kyerɛ wsƐm so kyerɛ kyerɛ mu, ahintasƐm pii na ɔboa ma nsɛmmisa te sɛ:*

So ‘Nhyira Anisoadehu’ no ne Onyankopɔn nhyehyɛe a etwa to?

So Onyankopɔn maa nnipa yɛɛ adetrennee?

Dɛn nti na amanehunu wɔ hɔ?

So Onyankopɔn wɔ nhyehyɛe bi ma WO?

So Onyankopɔn wɔ nhyehyɛe bi ma wɔn a wɔnyɛ Kristofo no?

Dɛn na ɔdɔ ne Onyankopɔn nhyehyɛe wɔ yɛ?

So Onyankopɔn nhyehyɛe ma wɔn a wobebua No nyinaa sɛ wobetumi de ɔdɔ ama wɔ ɔkwan soronko so ama daa nkwa ayɛ papa
ama wɔn ankasa ne obiara?

Yiw, wubetumi ahu nea enti a Onyankopɔn bɔɔ biribiara ne nea enti a Onyankopɔn bɔɔ WO!